





# TƏSVİRİ İNÇƏSƏNƏT METODİK VƏSAİT



LAYE

Yeganə CƏLİLOVA  
Kəmalə CƏFƏRZADƏ

# TƏSVİRİ İNÇƏSƏNƏT

# 5

Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün  
“Təsviri incəsənət” fənni üzrə  
METODİK VƏSAİT

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B

A

K

I



N

Ş

R

LAYİHƏ

## M ü n d e r i c a t

Dərslik komplekti haqqında .....	3
V sinif təsviri incəsənət fənni üzrə məzmun standartları .....	6
Dərslik komplektinin mövzular üzrə strukturu .....	7
Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı.....	8
Fənlərarası integrasiya cədvəli .....	9
İllik planlaşdırma nümunəsi cədvəli .....	10
Dərslər üzrə təlim nəticələri.....	13
Şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və üsulları .....	15
Təsviri incəsənət fənni üzrə formativ qiymətləndirmə zamanı istifadə olunan üsul və vasitələr .....	19
<b>XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ .....</b>	<b>21</b>
<b>ULU İRSİMİZ — XALQ GEYİMLƏRİ VƏ AZƏRBAYCAN XALÇALARI.....</b>	<b>39</b>
<b>DEKOR — İNSAN, CƏMİYYƏT, ZAMAN .....</b>	<b>44</b>
<b>MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT .....</b>	<b>56</b>
Qiymətləndirmə nümunələri .....	69
Terminlər lüğəti.....	74
Mənbələr.....	79

LAYİH

## — DƏRSLİK KOMPLEKTİ HAQQINDA —

Azərbaycan Respublikasında ümumi orta təhsilin konsepsiyası (milli kurikulumu) əsasında hazırlanmış 5-ci siniflər üçün “TƏSVİRİ İNCƏSƏNƏT” fənnindən dərslik komplekti — *dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir.*

### DƏRSLİK

Dərslik dekorativ-tətbiqi sənətin müxtəlif növlərinin (klassik, ənənəvi xalq və müasir dekorativ-tətbiqi sənətlər) məzmununu və obrazlı dillərini mənimsədir.

Hər bir mövzu — dekorativ-tətbiqi sənətə, onun özəlliklərini dərketmə yolunda yeni bir addimdır. Dekorativ-tətbiqi sənət şagirdlərin qavrama və alıqları bilikləri həyata tətbiqetmə fəaliyyətləri nəticəsində daha dərindən dərk edilir. Şagirdlər yaradıcı bacarıqlarından istifadə etməklə, yaradıcı dərs tapşırıqlarını yerinə yetirirlər.

Dərslik dörd tədris vahidindən ibarətdir. Dərslikdə birinci — “**Xalq sənətinin yaradıcılıq mənbəyi**” adlanan vahiddə şagirdlər dekorativ-tətbiqi sənətin bədii şərtilik, ornamentlərlə zəngin olan obrazlı dilinin xüsusiyyətləri ilə tanış olurlar.

“**Ulu ırsımız — xalq geyimləri və Azərbaycan xalçaları**” adlanan ikinci tədris vahidində şagirdlər xalq geyimləri və xalça növləri haqqında məlumat alacaq, maddi-mədəniyyət nümunələrimizlə tanış olacaq və onları bir-birindən fərqləndirməyi öyrənəcəklər.

“**Dekor — insan, cəmiyyət, zaman**” adlanan üçüncü tədris vahidi xüsusi əhəmiyyətə malikdir. Bu vahid dekorativ-tətbiqi sənətin cəmiyyətdə mövcudluğunun mahiyyətini anlamağa şagirdlərə yardımçı olacaqdır.

Bu tədris vahidi dekorativ-tətbiqi sənətin cəmiyyətdə əhəmiyyətini anlamağa kömək edəcək. Şagirdlər müxtəlif dövr və ölkələrin incəsənətində dekorativ-tətbiqi sənətin necə yarandığı və inkişaf etdiyi haqqında məlumat alacaqlar.

Şagirdlər geyimlərin dekorunu, materialını və rəngini məişət əşyalarını müşahidə etməklə öyrənəcəklər. Onlar müxtəlif dövr və xalqların həyatında dekorun funksiyaları ilə tanış olacaqlar. Şagirdlər müəyyən birlik və insan cəmiyyətlərində dekorun təyinatı, həmçinin tarix boyu fərqli silklərə məxsus olan insanların həyatında və müasir zamanda oynadığı rol (sənətkar, əyan, kral, həkim, idmançı, əsgər, gəlin və s.) haqqında biliklərə yiyələnəcəklər.

“**Müasir dekorativ-tətbiqi sənət**” adlı dördüncü vahiddə müasir dekorativ-tətbiqi sənətin müxtəlifliyi, yaranan əsərlərin müasirliklə uyğunlaşan yeni dili, həmçinin konkret material üzərində şagirdlərin yaradıcı fəaliyyətləri ilə tanışlıq cəmlənmişdir.

Sagirdlər konkret əsərlərin (materialın, formanın və məzmunun əlaqəsini müşahidə edərək) nümunələrində, həmçinin müasir rəssamların gözəllik haqqında yeni anlayışlarına əsasən müasir dekorativ-tətbiqi sənət sahəsində istiqamətlənəcəklər.

İstənilən mövzu şagirdlər tərəfindən təkcə öyrənilməli deyil, həm də daxilən yaşınanmalıdır. Müəllim tərəfindən bədii metodikanın dərs zamanı həyata keçirilməsi, yəni məşğələlərin bədii cəhətdən təşkil olunması şagirdlərin incəsənət barədə olan biliklərinə emosional rənglər qatır, onların ətraf aləmə münasibətlərini formalasdırır.

Dekorativ-tətbiqi sənət əsərlərinin dərk olunması ilə əlaqədar olan “nə?”, “necə?” və “nə üçün?” suallarından ən istiqamətverici və mənalı “nə üçün?” suali sayılır.

“Nə?” suali diqqəti əşyanın funksiyasına — daha gözəçarpan cəhətlərinə (material, forma, dekor) yönəldir.

“Necə?” sualı əşyanın obrazlı quruluşunu, texnikasını, bədii ifadəetmə vasitələrini daha diqqətlə müşahidədən keçirməyi təklif edir.

Bədii ideyanın, obrazların mənası və dekorda simvolik işarələrin açılması — “nə üçün?” sualı ilə əlaqəlidir. Əşyadakı “sirrə” cavab tapıldıqda (bu cavab “nə?” və “necə?” suallarını özündə birləşdirir) o, əşyanın dekoru ilə insanların dünyagörüşü arasındaki gözə görünməz məna bağlarını qurmağa, dekorativ-tətbiqi sənətin insan hayatında və cəmiyyətin müxtəlif təbəqələrindəki rolunu dərindən araşdırmağa yardımçı olur.

Dərslik — hər bir mövzu üzrə yaradıcı tapşırıq və sualların sistemini təqdim edir. Burada məqsəd — şagirdlərin bədii-yaradıcı bacarıqlarını inkişaf etdirmək, dekorativ-tətbiqi sənətin obrazlı dilini, materiali hissətmə qabiliyyətini inkişaf etdirərək ondan düzgün istifadə etmək vərdişlərini tərbiyə edir.

Ümid edirik ki, dərslik — dekorativ-tətbiqi sənət aləmi ilə şagirdlərin ünsiyətini daha əhəmiyyətli edəcək, əsrlər boyu bəşəriyyətlə yanaşı addimlayan incəsənət aləmi ilə tanışlıqda uşaqlara yardımçı olacaq.

## ŞƏRTİ İŞARƏLƏR

Mövzuları daha dərindən mənimsemək üçün dərslikdə şərti işarələrdən istifadə olunmuşdur. Bunlar *müzakirə*, *suallar*, *elektron resurslar*, *təchizat*, *məlumatın ardı* adlanan və köməkçi karakter daşıyan işarələrdir:

	Müzakirə
	Suallar
	Internet resurslar
	Təchizat
	Məlumatın ardı

## MÜƏLLİM ÜÇÜN METODİK VƏSAIT

Müəllim üçün metodik vəsaitdə verilmiş materiallar:

- diferensial təlim imkanları;
- məzmun xətləri üzrə əsas və alt-standartlar;
- dərslik komplektinin mövzular üzrə strukturu;
- fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı;
- fənlərarası integrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə integrasiya cədvəli;
- dərslər üzrə təlim nəticələri;
- şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və üsulları;
- təsviri incəsənət fənni üzrə formativ qiymətləndirmə zamanı istifadə olunan üsul və vasitələr;
- dərsin fəal təlim mərhələləri üzrə planlaşdırılma nümunələri;
- dərsin keçirilməsi üçün verilən tövsiyələr;
- terminlər lüğəti;
- qiymətləndirmə nümunələri;
- mənbələr.

Vəsaитdə verilmiş materiallar ilk baxışda lazım olanlardan artıq görünə bilər. Lakin bu materialların hamısından istifadə edilməsi vacib deyil. Müəllim sinifin hazırlığından, vaxtdan, texniki təchizatdan və digər məsələlərdən asılı olaraq bu materiallardan lazım bildiyi qədər istifadə edə bilər.

Tədqiqat işlərində qruplarla və cütlərlə iş formalarına daha çox üstünlük verilir. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə (XQEOS)

böyük həssaslıqla yanaşmalıdır. Praktik işləri yerinə yetirərkən 1, 2, 3 və 4-cü siniflərdə mənimsənilən bacarıqların yada salınmasına ehtiyac olarsa, müəllim dərsin əvvəlində bu bacarıqları bir daha nümayiş etdirə bilər.

Vəsaitdə 7 dərsin fəal təlim mərhələləri üzrə planlaşdırma nümunələri verilmişdir. Digər dərslər isə tövsiyə şəklində təqdim edilmişdir.

## DİFERENSİAL TƏLİM İMKANLARI

*Diferensial təlim əhəmiyyətli sayılan, məzmunu müxtəlif öyrənmə və düzşuncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni müəllim şagirdlər üçün maksimum səmərəli şərait yaratmaqdan ötrü təlimin diferensiallaşması üzərində çalışmalıdır. Bildiyiniz kimi, təlim bir-biri ilə six əlaqədə olan 4 əsas aspektən ibarətdir:*

- 1) Fənlərin məzmunu və gözlənilən nəticələr (standartlar);
- 2) Şagirdlərin ilkin bilik və bacarıqları, inkişaf və hazırlıq səviyyələri, onların xüsusi ehtiyacları;
- 3) Təlim üsulları, tapşırıqlar, əlavə materiallar, əyani vəsaitlər və öyrənməni möhkəmləndirmək üçün ev tapşırıqları və çalışmalar;
- 4) Tətbiq olunan qiymətləndirmənin üsul və növləri.

Təlimin diferensiallaşması haqqında düşünərkən təlim prosesinin bütün aspektlərinin diferensiallaşması nəzərə alınmalıdır.

Təlimin diferensiallaşması zamanı müəllim bu üsullardan istifadə edə bilər:

- 1) Yeni mövzunu təqdim edərkən həm şifahi üsuldan, həm də əyani vasitələrdən istifadə edə bilər (eyni zamanda danışır və göstərir);
- 2) Kiçik qrup halında şagirdlərlə ayrıca görüşür və onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar);
- 3) Oxu üçün nəzərdə tutulan materialı bir mətn şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə cəlb oluna bilsinlər;
- 4) Şagirdlərin ehtiyaclarından asılı olaraq onlara manipulyativ alətlər verir;
- 5) Öyrəndiklərini və bacardıqlarını nümayiş etdirmək üçün müxtəlif yollar təqdim edir: məsələn, süjetli-rollu oyunlar hazırlanmağa imkan yaradır, şifahi cavabın əvəzinə məktub yazmayı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qaydada işləmək şərait yaradır.

Diferensial təlim texnologiyaları həm tipik, həm də xüsusi təhsilə ehtiyacları olan şagirdlərin nailiyyətlərinin yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və səmərəli yanaşmalarından hesab olunur. Diferensial təlimin alt komponenti olan *inklüziiv təlimin* əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. *Inklüziya – sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır*. Bu baxımdan təlimi diferensiallaşdırarkən xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə iş texnologiyasının nəzərə alınması mühüm amildir. Mövzular üzrə tövsiyələrdə diferensial təlim XQEÖŞ (xüsusi qayğıya ehtiyacı olan şagirdlər) kimi işaretlənmişdir.

**LAYİH**

## V SINIF TƏSVİRİ İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ MƏZMUN STANDARTLARI

### V sinfin sonunda şagird:

- təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir;
- təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik xüsusiyyətlərinə görə şərh edir;
- Azərbaycan, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri (Məsud İbn Davud, Sultan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin) və onların əsərləri haqqında məlumatları şərh edir;
- müxtəlif vasitələrdən istifadə etməklə həyatı görüntüləri təsviri sənətin növlərində (qrafika, rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir;
- sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;
- təsviri sənət növlərini ayıır, milli üslubi cəhətini nümunələr əsasında estetik-emosional hissələrə görə izah edir.

### MƏZMUN XƏTLƏRİ ÜZRƏ ƏSAS VƏ ALT STANDARTLAR

#### 1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

1.1. *Təsviri incəsənətin cəmiyyətin həyatında əhəmiyyətinə dair bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.*

1.1.1. Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.

1.2. *Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.*

1.2.1. Təsviri sənətin növlərinin (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik xüsusiyyətlərini şərh edir.

1.2.2. Dekorativ-tətbiqi sənət növlərini (xalçaçılıq, bədii tikmə, ağaç üzərində oyma) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.3. *Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.*

1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin) və onların əsərləri haqqında məlumatları şərh edir.

#### 2. Təsviri və dekorativ yaradıcılıq

Şagird:

2.1. *Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.*

2.1.1. Həyati görüntüləri rəngkarlıq, qrafika, heykəltəraşlıq növlərində real və abstrakt tərzdə təsvir edir.

2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə təsvirində müxtəlif vasitələrdən (kömür, sulu boyalar, plastilin və ya gil) istifadə edir.

2.2. *Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.*

2.2.1 Sadə əşyanın üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

#### 3. Estetik reaksiya

Şagird:

3.1. *Təsviri və dekorativ sənət nümunələrinə estetik-emosional münasibət bildirir.*

3.1.1. Bədii sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir.

3.1.2. Təsviri sənət növlərini ayıraqla emosional təsir xüsusiyyətlərini izah edir.

LAYİHƏ

## DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR	
<b>1. XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ</b>	1.	Dekorativ-tətbiqi sənət və zaman
	2.	Simvollara çevrilmiş təbiət
	3.	Azərbaycan daxmasının daxili dünyası
	4.	Xalq məişət əşyaları — forma və dekor
	5.	Xalça naxışları
	6.	Azərbaycan tikmələrində kompozisiya
	7.	Tarix və Etnoqrafiya muzeyləri
<b>2. ULU İRSİMİZ — XALQ GEYİMLƏRİ VƏ AZƏRBAYCAN XALÇALARI</b>	8–9.	Xalq geyimləri
	10–11.	Xovsuz xalçalar
	12.	Azərbaycan Xalça Muzeyi
<b>3. DEKOR — İNSAN, CƏMIYYƏT, ZAMAN</b>	13.	İnsanlara bəzək nə üçün lazımdır
	14.	Qədim Misir — geyim və dekor
	15.	Qədim Misirin dekorativ-tətbiqi sənəti — forma, dekor və rəng
	16.	Qədim Çin geyim ənənələri — simvol və rəng
	17.	Qərbi Avropanın dekorativ-tətbiqi sənəti. 17-ci əsr
	18.	Heraldika — gerb və emblemlər
	19–20.	Müxtəlif dövr sənətkarlarının yaradıcılığı
<b>4. MÜASİR DEKORATİV- TƏTBİQİ SƏNƏT</b>	21.	Müasir incəsənət sərgisi
	22.	Keramika
	23.	Bədii şüşə
	24.	Bədii metal — döymə və tökmə
	25.	Qobelen
	26.	Zərif batika
	27.	Biz “sənətkarıq”

**LAYİHƏ**

## FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ VƏ İLLİK İŞ PLANI

	TƏDRİS VAHİDİ VƏ MÖVZULAR	Məşğələ növü	Cəmiyyət və təsviri incəsənət		Təsviri və dekorativ yaradıcılıq		Estetik reaksiya		Saat
			1.1.	1.2.	1.2.1.	1.2.2.	2.1.	2.2.	
			1.1.1.	1.1.2.	1.2.1.	1.2.2.	2.1.1.	2.1.2.	
1.	1. Xalq sənətinin yaradıcılıq mənbəyi	1. Dekorativ-tətbiqi sənət və zaman	dekorativ-tətbiqi fəaliyyət						1
2.		2. Simvollara çevrilmiş təbiət	dekorativ-tətbiqi fəaliyyət	+	+		+	+	1
3.		3. Azərbaycan daxmasının daxili dünyası	mövzu üzrə rəsm				+		1
4.		4. Xalq mösət əşyaları – forma və dekor	naturadan rəsm	+			+	+	1
5.		5. Xalça naxışları	dekorativ-tətbiqi fəaliyyət	+	+			+	1
6.		6. Azərbaycan tikmələrində kompozisiya	dekorativ-tətbiqi fəaliyyət		+		+	+	1
7.		<b>Kiçik summativ qiymətləndirmə (KSQ №1)</b>						<b>1</b>	
8-9.	2. Ulu irsiniz – xalq geyimləri və Azərbaycan xalçaları	7. Tarix və Etnoqrafiya Muzeyləri	mövzu üzrə rəsm	+			+	+	2
10-11.		8-9. Xalq geyimləri	mövzu üzrə rəsm		+	+	+	+	2
12-13.		10-11. Xovsuz xalçalar	dekorativ-tətbiqi fəaliyyət		+		+	+	2
14.		12. Azərbaycan Xalça Muzeyi	tasviri sənət haqqında söhbət		+		+	+	1
15.		<b>Kiçik summativ qiymətləndirmə (KSQ №2)</b>						<b>1</b>	
16.	3. Dekor – insan, cəmiyyət, zaman	13. İnsanlara bəzək nə üçün lazımdır	mövzu üzrə rəsm	+			+	+	1
17.		14. Qədim Misir – geyim və dekor	mövzu üzrə rəsm	+			+	+	1
18.		15. Qədim Misirin dekorativ- tətbiqi sənəti – forma, dekor və rang	dekorativ-tətbiqi fəaliyyət			+	+	+	1
19.		16. Qədim Çin geyim ənənələri- simvol və rəng	mövzu üzrə rəsm		+	+	+	+	1
20.		17. Qərbi Avropanın dekorativ- tətbiqi sənəti. 17-ci əsr	dekorativ-tətbiqi fəaliyyət			+	+	+	1
21.		18. Heraldika – gerb və emblemlər	dekorativ-tətbiqi fəaliyyət	+	+	+			1
22.		<b>Kiçik summativ qiymətləndirmə (KSQ №3)</b>						<b>1</b>	
23-24.	4. Müasir dekorativ- tətbiqi sənət	19-20. Müxtəlif dövr sənət- karlarının yaradıcılığı	tasviri sənət haqqında söhbət		+	+			2
25-26.		21. Müasir incəsənət sorgisi	mövzu üzrə rəsm	+			+	+	2
27.		22. Keramika	dekorativ-tətbiqi fəaliyyət		+	+	+	+	1
28.		23. Bədii şüşə	dekorativ-tətbiqi fəaliyyət		+		+	+	1
29.		<b>Kiçik summativ qiymətləndirmə (KSQ №4)</b>						<b>1</b>	
30.		24. Bədii metal – döymə və tökma	yapma	+	+		+	+	1
31.		25. Qobelen	mövzu üzrə rəsm	+	+		+	+	1
32.		26. Zərif batika	dekorativ-tətbiqi fəaliyyət	+	+		+	+	1
33.		27. Biz “sənətkarıq”	tasviri sənət haqqında söhbət	+				+	1
34.		<b>Kiçik summativ qiymətləndirmə (KSQ №5)</b>						<b>1</b>	

LAXİT

## FƏNLƏRARASI İNTEQRASIYA CƏDVƏLİ

TƏDRİS VAHİDİ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT-STANDARTIN NÖMRƏSİ
1. Xalq sənətinin yaradıcılıq mənbəyi	1. Dekorativ-tətbiqi sənət və zaman	Az-d.: 1.1.1.; 1.1.2; 1.2.4.; 2.1.3.; İnf.: 2.1.1. Tex.: 1.2.2.; 4.2.1.
	2. Simvollarla çevrilmiş təbiət	Az-d.: 1.2.2; 3.1.3; İnf.: 4.1.1.
	3. Azərbaycan daxmasının daxili dünyası	Az-d.: 1.1.2; 2.2.3; T.: 1.1.1.
	4. Xalq məişət əşyaları – forma və dekor	Az-d.: 2.1.4; 2.2.3.
	5. Xalça naxışları	Az-d.: 1.1.1; 1.1.2; 2.2.3; T.: 5.1.2.
	6. Azərbaycan tıkmələrində kompozisiya	Az-d.: 1.1.2; 2.2.2; T.: 5.1.2; Tex.: 4.1.1.
	7. Tarix və Etnoqrafiya Muzeyləri	Az-d.: 1.1.2; 1.2.2; 2.2.2; T.: 1.2.1.
2. Ulu irlimiz - xalq geyimləri və Azərbaycan xalçaları	8-9. Xalq geyimləri	Az-d.: 1.1.1; 1.1.2; 1.2.4; T.: 1.1.1; 1.2.2.
	10-11. Xovsuz xalçalar	Az-d.: 2.1.1; 2.2.3; X-d.: 1.1.1; 3.1.4.
	12. Azərbaycan Xalça Muzeyi	Az-d.: 1.1.1; 1.1.2; X-d.: 3.1.3; T.: 1.1.1.
3. Dekor – insan, cəmiyyət, zaman	13. İnsanlara bəzək nə üçün lazımdır	Az-d.: 1.1.2; 1.2.2; İnf.: 2.1.1; T.: 1.1.1; R.: 5.1.1.
	14. Qədim Misir – geyim və dekor	Az-d.: 1.1.2; 1.2.2; T.: 1.2.1; 1.2.2.
	15. Qədim Misirin dekorativ-tətbiqi sənəti-forma, dekor və rəng	Az-d.: 1.2.2; 2.1.1; X-d.: 1.1.2; 3.1.4.
	16. Qədim Çin geyim onənələri – simvol və rəng	Az-d.: 1.1.2; 1.2.2; 2.2.3; X-d.: 3.1.4.
	17. Qərbi Avropanın dekorativ-tətbiqi sənəti. 17-ci esr	Az-d.: 1.1.2; 1.2.2; T.: 1.2.2.
	18. Heraldika – gerb və emblemlər	Az-d.: 1.1.1; 1.2.2; 1.2.4; T.: 5.1.2.
	19-20. Müxtəlif dövr sənətkarlarının yaradıcılığı	Az-d.: 1.1.1; 1.1.2; 1.2.4; 3.1.3.
	21. Müasir incəsənət sərgisi	Az-d.: 1.1.2; 2.2.2; X-d.: 1.1.1; 2.1.2.
	22. Keramika	Az-d.: 1.1.2; 2.2.3; X-d.: 1.1.1; 2.1.1; 3.1.4.
4. Müasir dekorativ-tətbiqi sənət	23. Bədii şüşə	Az-d.: 1.1.1; 1.1.2; 2.2.3.
	24. Bədii metal-döymə və tökmə	Az-d.: 1.1.2; 2.2.3; X-d.: 3.1.4.
	25. Qobelen	Az-d.: 1.1.2; 1.2.4; 2.2.3; X-d.: 1.1.1; 3.1.4.
	26. Zərif batika	Az-d.: 1.1.2; 1.2.4; 2.2.3.
	27. Biz “sənətkarıq”	Az-d.: 1.1.2; 1.2.2; 2.2.2; 2.2.3; X-d.: 3.1.4.

*Az-d. – Azərbaycan dili, X-d. – Xarici dil, Tex. – Texnologiya,  
İnf. – İnformatika, T. – Tarix*

**LAYIHƏ**

## İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ CƏDVƏLİ

Tədris haftaları	Saat	Tədris vahidi	Mövzular	Standartlar	Qiymətləndirme	
					Məğgələ növü	Üsulları
1—6	1	1. Dekorativ-tətbiqi sənət və zaman	dekorativ-tətbiqi fealiyyət	2.2.1.; 3.1.1.; 3.1.2.	Nümayişetdirmə, izahetmə, ayrmma; təqdimat, rubrik (sxem),	Dekorativ-tətbiqi sənət nümunələrinə aid olan reproduksiyalar, krossvordlar, rubrikərlər
	1		2. Simvollarla çəvrilmüş təbiət	1.1.1.; 1.2.2.; 2.1.2.; 2.2.1.	Izahetmə, nümayişetdirmə, sual-cavab, təqdimat, rubrikərlər	Bedi tikmə, xalça, ağacovna ya aid nümunələr, meyar cədvəli
	1	3. Azərbaycan daxmasının daxili dünyası	mövzu üzrə rəsm	2.1.1.; 3.1.1.	Müsahidəetmə, tapsırıqlama, təqdimat	Müasir və qədim evin fotoları, meyarlardan, rassam əsərləri
	1	4. Xalq məşət əsyaları — forma və dekor	mövzu üzrə rəsm	1.1.1.; 2.1.2.; 2.2.1.; 3.1.2.	Müsahidəetmə, tapsırıqlama, təsvirətme, təqdimat	Rəssamın xalq məşət əsyalarını əsərlərinin reproduksiyası, meyarlardan
	1	5. Xalça naxışları	dekorativ-tətbiqi fealiyyət	1.1.1.; 1.2.2.; 2.2.1.	Müsahidəetmə, tapsırıqlama, təqdimat, təsvirətme, izahetmə	Müxtəlif motivlülərə aid xalça naxışları nümunələri, meyar cədvəli
	1	6. Azərbaycan tikmələrində kompozisiya	dekorativ-tətbiqi fealiyyət	1.2.2.; 2.1.2.; 2.2.1.; 3.1.1.	Təsvirətme, müsahidəetmə, nümayişetdirmə, təqdimat	Tikmə növlərinə aid nümunələr (slayd, foto, əyani vəsait), meyarlardan
	7-ci dərs – Qiymətləndirme (KSQ №1)	7. Tariix və Etnoqrafiya muzeyləri	mövzu üzrə rəsm	1.1.1.; 3.1.1.; 3.1.2.	Sifahi sual-cavab, təqdimat, sənət əsərlərinin təhlili	Muzeylərə aid ekspoziyalar, meyarlardan, tapmacalar
		8-9. Xalq geyimləri	mövzu üzrə rəsm	1.2.2.; 1.3.1.; 2.1.2.; 2.2.1.	Təsvirətme, müsahidəetmə, tapsırıqlama; rubrik	Xalq geyimlərinə aid nümunələr (slayd və ya foto), meyar cədvəli
	2	10-11. Xovsuz xalçalar	dekorativ-tətbiqi fealiyyət	1.2.2.; 3.1.1.; 3.1.2.	Müsahidəetmə, tapsırıqlama; rubrik (sxem)	Xovsuz xalçalara dair nümunələr, (slayd və ya foto), meyar cədvəli
	12. Azərbaycan Xalça Muzeyi	təsviri sənət haqqında sohbet		1.2.2.; 2.2.1.; 3.1.1.	Müsahidəetmə, sənət əsərlərinin izah, müqayisəsi, şəhli, təhlili, təqdimat	Muzey ekspoziyasiyasına dair nümunələr, meyar cədvəl bədii əsərlərə esselerin yazılması
<b>LAYIHƏ</b>						
<b>15-ci dərs – Qiymətləndirme (KSQ №2)</b>						

## ILLİK PLANLAŞDIRMA NÜMUNESİ CƏDVƏLİ

Tədris haftaları	Saat	Tədris vahidi	Mövzular	Məşğələ növü	Standartlar	Qiymətləndirmə	
						Üsulları	Vasitələri
	1		13. İnsanlara bəzək nə üçün lazımdır	mövzu üzrə rəsm	1.1.1.; 2.2.1.; 3.1.1.	Müşahidətmə, tapşırıq-vermə; təqdimat rubrik (sxem)	Mövzuya aid nümunələr (slayd və ya foto), meyar cədvəli
	1		14. Qədim Misir — geyim və dekor	mövzu üzrə rəsm	1.1.1.; 2.1.1.; 2.2.1.	Təsviretmə, müşahidətmə, tapşırıqvermə; rubrik	Qədim Misir geyimlərinə aid nümunələr (slayd və ya fotosalar), <small>əsərlər, mənzərələr, mədəniyyət</small>
	1		15. Qədim Misirin dekorativ-təbliği sənəti — forma, dekor və rəng	dekorativ-təbliği fəaliyyət	2.1.1.; 2.1.2.; 2.2.1.; 3.1.2.	Müşahidə etmə, tapşırıqvermə, təsviretmə, təqdimat	Qədim Misir dekorativ sənətinə dair əsərlərin reproduksiyası, meyarlar
16–21	1		16. Qədim Çin geyim ənənələri — simvol və rəng	mövzu üzrə rəsm	1.2.1.; 2.1.1.; 2.2.1.	Təsviretmə, müşahidətmə, tapşırıqvermə; rubrik	Qədim Çin geyimlərinə aid nümunələr (slayd və ya fotosalar),
	1		17. Qərbi Avropanın dekorativ-təbliği sənəti. 17-ci əsr	dekorativ-təbliği fəaliyyət	1.2.2.; 2.1.1.; 2.2.1.	Müşahidətmə, tapşırıqvermə, təsviretmə, təqdimat	Qərbi Avropa dekorativ sənətinə dair nümunələr, meyarlar
	1		18. Heraldika — gerb və emblemlər	dekorativ-təbliği fəaliyyət	1.1.1.; 1.2.2.; 2.1.1.	Müşahidə, tapşırıqvermə, təqdimat, rubrik (sxem)	Gerb və emblemlərə aid nümunələr (slayd və ya foto), meyar cədvəli
<b>22-ci dərs – Qiymətləndirmə (KSQ №3)</b>							
23–24	2		19–20. Müxtəlif dövr sənətkarlarının yaradıcılığı	təsviri sənət haqqında söhbət	1.3.1.; 2.1.1.; 2.1.2.	Müşahidətmə, sənət əsərlərinin izahlı, müdqiysi, şəhii, təhlili.	Rəssam əsərlərinə dair nümunələr, meyar cədvəli əsərlərə esselərin yazılıması

LAYIHƏ

Müəllim üçün metodik vəsait

## ILLİK PLANLASDIRMA NÜMUNESİ CƏDVƏLİ

Tədris	Saat	Tədris	Mövzular	Məşğələ növü	Standartlar	Qiymətləndirmə	
						Üsulları	Vəsaitləri
25—28	1	2	21. Müasir incəsənət sərgisi	mövzu üzrə rəsm	1.1.1.; 2.1.1.; 2.1.2.; 3.1.2.	Müsahidəetmə, sonat əşrlərinin izahı, müqayissasi, şəhri, təhlili	Sərgi ekspozisiyasına dair nümunələr, meyar cədvəli bədii əsərlərə esselərin yazılıması
			22. Keramika	dekorativ-təbqiqi fəaliyyət	1.2.2.; 2.1.1.; 2.1.2.; 3.1.1.	Keramikaya aid sonat əşrlərinin təhlili, tapşırıqların, təsvirətə, təqdimat	Keramikaya aid nümunələr (slayd və ya foto), meyar cədvəli
			23. Bədii şüşə	dekorativ-təbqiqi fəaliyyət	1.2.1.; 2.1.2.; 2.2.1.; 3.1.1.	Bədii şüşəyə aid sonat əşrlərinin təhlili, tapşırıqların, təsvirətə, təqdimat	Bədii şüşəyə aid nümunələr (slayd və ya foto), meyar cədvəli
<b>29-ci dərs – Qiymətləndirmə (KSQ №4)</b>							
29—33	1	1	24. Bədii metal döymə və tökmə	yapma	1.1.1.; 1.2.1.; 2.1.1.; 2.1.2.; 3.1.1.	Bədii metala aid sonat əşrlərinin təhlili, tapşırıqların, təsvirətə, təqdimat	Bədii metala aid nümunələr (slayd və ya foto), meyar cədvəli
			25. Qobelen	mövzu üzrə rəsm	1.1.1.; 1.2.2.; 2.1.2.; 2.2.1.	Qobelen əşrlərinin təhlili, müqayissasi, tapşırıqların, təsvirətə, təqdimat	Qobelenə aid qədim və müasir nümunələr (slayd və ya foto) və ya əyani vəsait, meyar cədvəli
29—33	1	1	26. Zərif batika	dekorativ-təbqiqi fəaliyyət	1.1.1.; 1.2.2.; 2.1.2.; 3.1.1.	Batika əşrlərinin təhlili, izahı, tapşırıqların, təsvirətə, təqdimat	Batikaya aid nümunələr (slayd və ya foto) və ya əyani vəsait, meyar cədvəli
			27. Biz “sənətkarlıq”	təsviri sənət haqqında söhbət	1.1.1.; 3.1.1.; 3.1.2.	Müsahidəetmə, sonat əşrlərinin izahı, müqayissasi, şəhri, təhlili	Muzey və sərgi ekspoziisiyasına dair nümunələr, meyar cədvəli bədii əsərlərə esselərin yazılıması
<b>34-cü dərs – Qiymətləndirmə (KSQ №5)</b>							

**LAYIHƏ**

## DƏRSLƏR ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ

**Qeyd.** Müəllim üçün metodik vəsaitdə 7 məşğələnin gündəlik planlaşdırılmasına dair nümunələri verilib. Həmin dərslər üzrə təlim nəticələri də məşğələlərin gedişində göstərilib. Ona görə də burada dərslər üzrə təlim nəticələrinin göstərilməsi 8-ci dərsdən başlayır.

Nº	MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
8-9.	XALQ GEYİM LƏRİ	<ul style="list-style-type: none"> <li>dekorativ-tətbiqi sənət növlərindən xalq geyimlərini xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi olan Qriqori Qaqarin, Elmira Şahtaxtinskaya və onların əsərləri haqqında məlumatları şərh edir;</li> <li>xalq geyimlərinin təsvirində sulu boyadan və digər materiallardan istifadə edir;</li> <li>geyim eskizinin üzərində tərtibat və dizayn bacarıqları nümayış etdirir.</li> </ul>
10-11.	XOVSUZ XALÇALAR	<ul style="list-style-type: none"> <li>dekorativ-tətbiqi sənət növlərindən xalçaçılığı xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>xalçanın real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan istifadə edir;</li> <li>xalçalarda milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir;</li> <li>dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərində ayıraq emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>
12.	AZƏRBAYCAN XALÇA MUZEYİ	<ul style="list-style-type: none"> <li>dekorativ sənət növlərindən xalçaçılığı xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>xalçanın üzərində tərtibat və dizayn bacarıqları nümayış etdirir;</li> <li>Azərbaycanın müxtəlif xalça məktəblərinin milli üslubi cəhətlərini estetik imkanlarına görə izah edir.</li> </ul>
13.	İNSANLARA BƏZƏK NƏ ÜÇÜN LAZIMDIR	<ul style="list-style-type: none"> <li>bəzəyin insan həyatında rolunu izah edir;</li> <li>insana lazım olan bəzək əşyasını tərtib etməyi və ona dizayn vermək bacarığını nümayış etdirir;</li> <li>süjetli rəsmin milli üslubi cəhətlərini estetik imkanlarına görə izah edir.</li> </ul>
14.	QƏDİM MİSİR — GEYİM VƏ DEKOR	<ul style="list-style-type: none"> <li>Qədim Misir incəsənətinin həyat hadisələrini əks etdiriyini izah edir;</li> <li>Qədim Misir hökmdarının geyimini rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir edir;</li> <li>Qədim Misir geyimləri üzərində tərtibat və dizayn bacarıqları nümayış etdirir.</li> </ul>
15.	QƏDİM MİSİRİN DEKORATİV-TƏTBİQİ SƏNƏTİ — FORMA, DEKOR VƏ RƏNG	<ul style="list-style-type: none"> <li>Qədim Misirin simvol və bəzəklərini rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir edir;</li> <li>Qədim Misirin simvol və bəzəklərinin real və abstrakt təsvirində sulu boyadan istifadə edir;</li> <li>bəzək əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayış etdirir.</li> <li>dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərində ayıraq emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>
16.	QƏDİM ÇİN GEYİM ƏNƏNƏLƏRİ — SiMVOL VƏ RƏNG	<ul style="list-style-type: none"> <li>təsviri sənətin növü olan rəngkarlığın xarakterik xüsusiyyətlərini şərh edir;</li> <li>çinli obrazını rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir edir;</li> <li>çinli obrazını yaradan zaman onun geyiminin üzərində tərtibat və dizayn bacarıqları nümayış etdirir.</li> </ul>
17.	QƏRBİ AVRO-PANIN DEKORATİV-TƏTBİQİ SƏNƏTİ. 17-ci ƏSR	<ul style="list-style-type: none"> <li>“Sarayda şənlik” kollektiv pannosunu qrafika, rəngkarlıq növlərində real və abstrakt tərzdə təsvir edir;</li> <li>saray təsviri zamanı tərtibat və dizayn bacarıqları nümayış etdirir;</li> <li>Pannonun real tərzdə təsvirində sulu boyadan istifadə edir.</li> </ul>

LƏZİHƏ

18.	HERALDİKA — GERB VƏ EMBLEMLƏR	<ul style="list-style-type: none"> <li>gerblərin həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>gerb və emblemləri xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>gerb və emblemləri qrafika növündə real və abstrakt tərzdə təsvir edir.</li> </ul>
19-20.	MÜXTƏLİF DÖVR SƏNƏT- KARLARININ YARADICILIĞI	<ul style="list-style-type: none"> <li>Azərbaycan və dünyadan görkəmli təsviri incəsanət nümayəndələri Məsud İbn Davud, Sultan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaçarın və onların əsərləri haqqında məlumatları şərh edir;</li> <li>təsviri sənətin qrafika, rəngkarlıq, heykəltəraşlıq növlərinin xarakterik xüsusiyyətlərini şərh edir.</li> <li>təsviri sənət növlərini ayıraqla emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>
21.	MÜASİR İNÇƏSƏNƏT SƏRGİSİ	<ul style="list-style-type: none"> <li>sərgi və muzeydə nümayiş olunan əsərlərin həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>müasir muzeyi qrafika, rəngkarlıq növlərində real və abstrakt tərzdə təsvir edir;</li> <li>müasir muzeyin real və abstrakt təsvirində sulu boyalar, rəngli karandaşlardan istifadə edir;</li> <li>təsviri sənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq növlərini ayıraqla emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>
22.	KERAMİKA	<ul style="list-style-type: none"> <li>keramikanı xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>qabları heykəltəraşlıq növündə real və abstrakt tərzdə təsvir edir;</li> <li>qabların real və abstrakt təsvirində plastilin və ya gildən istifadə edir;</li> <li>keramika məmələtlərinin milli üslublu cəhətlərini estetik imkanlarına görə izah edir.</li> </ul>
23.	BƏDİİ ŞÜŞƏ	<ul style="list-style-type: none"> <li>bədii şüsha məmələtinin xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>bədii şüsha məmələtinin real və abstrakt təsvirində sulu boyadan istifadə edir;</li> <li>bədii şüsha məmələtinin təsviri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;</li> <li>bədii şüsha məmələtinin milli üslublu cəhətlərini estetik imkanlarına görə izah edir.</li> </ul>
24.	BƏDİİ METAL — DÖYMƏ VƏ TÖKMƏ	<ul style="list-style-type: none"> <li>metaldan heykəllərin həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>təsviri sənətin növlərindən heykəltəraşlığın xarakterik xüsusiyyətlərini şərh edir;</li> <li>bədii metaldan olan məmələt nümunəsini real və abstrakt tərzdə təsvir edir;</li> <li>bədii metaldan məmələtin real və abstrakt təsvirində plastilin və ya gildən istifadə edir;</li> <li>dəmirin emalətmə üsulları – bədii döymə və tökmənin milli üslublu cəhətlərini estetik imkanlarına görə izah edir.</li> </ul>
25.	QOBELEN	<ul style="list-style-type: none"> <li>qobelenlə verilən təsvirlərin həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>dekorativ-tətbiqi sənət növü olan xalça-qobeleni xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>qobelenin real və abstrakt təsvirində sulu boyadan istifadə edir;</li> <li>qobelenin təsviri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.</li> </ul>
26.	ZƏRİF BATİKA	<ul style="list-style-type: none"> <li>batika üslubunda təsvirlərin həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>batikası xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>parça üzərində real və abstrakt təsvir zamanı sulu boyadan istifadə edir;</li> <li>batika sənətinin milli üslublu cəhətlərini estetik imkanlarına görə izah edir.</li> </ul>
27.	BİZ “SƏNƏTKA- RIQ”	<ul style="list-style-type: none"> <li>sərgidəki təsvirlərin həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>sərgidə müxtəlif təsviri incəsanət növünü əks etdirən əsərlərin milli üslublu cəhətlərini estetik imkanlarına görə izah edir.</li> <li>sərgidəki ekspozisiyalarda müxtəlif təsviri sənət növlərini ayıraqla emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>

LAYİHƏ

## **ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏ PRİNSİPLƏRİ VƏ ÜSULLARI**

Təlim prosesinin ən mühüm mərhələlərindən biri qiymətləndirmədir. Hər bir fənn üzrə təlim prosesinin müxtəlif mərhələlərində aparılan qiymətləndirmə şagirdlərdə mənfi emosiya doğurmamalıdır. O cümlədən təsviri incəsənət fənni üzrə əldə edilən bilik və bacarıqların qiymətləndirilməsində bir yaradıcılıq, şəffaflıq, yüksək estetik zövq və daim yüksəlişə, ümumbəşəri dəyərlərə köklənmiş müsbət emosiya hiss olunmalıdır. Bu prosesdə müəllim şagirdin səhvlərini deyil, daha çox əldə etdiyi nailiyyətləri, keyfiyyət göstəricilərini və qazandığı dəyərləri vurgulamalıdır. Müəllim təlim prosesində müəyyənləşdirilmiş hər hansı bir səhvin ən asan həlli yollarını tapmaqdə onlara dəstək verməklə stimul yaratmalıdır.

Vəsaitdə hər bir dərsin sonunda təlim nəticələrinə uyğun formativ qiymətləndirmə meyarları göstərilmişdir. Tədris vahidlərinin sonunda isə summativ qiymətləndirmə vasitələri verilmişdir. Müəllim vəsaitdəki vasitələrdən yararlanı və ya bu nümunələr əsasında yeni qiymətləndirmə vasitəsini özü tərtib edə bilər. Kiçik summativ qiymətləndirmə vasitələrinə aid nümunələr vəsaitin sonunda verilmişdir.

Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmə *diaqnostik, formativ* və *summativ* qiymətləndirmələrdən ibarətdir.

**Diaqnostik qiymətləndirmə** fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə, adından da məlum olduğu kimi, şagirdə və ya bütöv sinfə qoyulan diaqnozdur. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlaşdırılır.

Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr: müsahibə; söhbət; müşahidə; tapşırıqlar; valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.

Diaqnostik qiymətləndirmə həm də şəraitə görə təlim məqsədləri və üsullarda əvvəl dəyişikliklər aparılmasına imkan yaradır.

**Formativ qiymətləndirmə**nin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmış fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.

Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. Tədris prosesində formativ qiymətləndirmə aparmaq üçün rubrikələrdən istifadə oluna bilər.

Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubrikələr (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubrikələr 3 və ya 5 səviyyədə tərtib oluna bilər.

Müəllim şagirdin fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.

"Müəllimin formativ qiymətləndirmə dəftəri" ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.

#### *Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr*

Üsullar	Vasitələr
Müşahidə	Müşahidə vərəqləri
Şifahi sual-cavab	Təsviri sənət üzrə müəyyən şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə	Tapşırıqlar: rəsm, yapma, aplikasiya, konstruksiya
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu	Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi
Yazı	Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi: təsviri sənət əsərinə, növ və janrlara, rəssamın yaradıcılığına, məşhur əsərlərinə aid yazılmış esse və ya annotasiyalar, qısa şərhlər
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimatlar üçün meyarlar	Meyar cədvəli
Test	Test tapşırıqları
Özünüqiymətləndirmə	Özünüqiymətləndirmə vərəqləri

Formativ qiymətləndirmə aparmaq üçün rubriklərdən istifadə olunur. Rubrik xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:

- "Mən nəyi qiymətləndirməliyəm?" (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyətlər);
- "Aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar?"

Rubrik vasitəsilə qiymətləndirmə nəticəsində şagirdlərin keçilmiş materialı necə mənimsdiklərini, buraxdıqları xarakterik səhvləri müəyyən etmək, növbəti dərsdə qarşıya çıxa biləcək problemlər üzərində görüləcək işləri dəqiqləşdirmək olar.

Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinə qiymət (bal) verilməsi üçün mexanizmdir. Rubriklərin hazırlanması üçün əvvəlcə dərsin möqsədləri müəyyən olunmalıdır. Qiymətləndirmənin formalalarından biri - seçilməlidir (diaqnostik, formativ və ya summativ).

#### **Müəllimlər üçün rubriklərin üstün cəhətləri:**

- Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıllımasına imkan verir.

LAYİF

- Rubriklər tələb edir ki, müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını səviyyələr əsasında müəyyənləşdirsinlər.
- Rubriklər müəllimləri tədrisin səmərəliliyi ilə bağlı faydalı məlumatlarla təmin edir.
- Rubriklər keyfiyyət səviyyələrinin intervalı vasitəsilə müxtəlif qabiliyyətlər şagirdlərin olduğunu nəzərə alır.

#### **Səviyyələr üzrə təsvirlərin hazırlanması üçün təlimat:**

1. Qısa və sadə tərzdə, şagirdin anlayacağı dildən istifadə edilməlidir.
2. Müqayisəli və ya normativ dildən fərqli olaraq, deskriptiv dildən istifadə edin. Pis, orta, kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan istifadə olunmur.
3. Səviyyə deskriptorları müşahidə oluna bilən davranışlar və ya nəticənin xüsusiyyətləri baxımından mümkün dərəcədə ifadə edilməlidir.
4. Qiymətləndirmə səviyyələri arasında sərhəd aydın olmalı, üst-üstə düşməməlidir.
5. Şkala şagird nailiyyətləri intervalını tam əhatə etməlidir.
6. Təsvirlərin məzmunu nailiyyət səviyyələri üzrə eyni formalı tərtib edilməlidir.
7. Fəaliyyət səviyyələri bütün aspektlər üzrə uyğun olmalıdır (məsələn: bir aspekt üzrə “4” qiyməti digər aspekt üzrə “4” qiyməti ilə müqayisə oluna bilməlidir).
8. Əvvəlcə “ən yüksək”, sonra “ən aşağı” səviyyələr, sonda “aralıq” səviyyələrin təsvir edilməsi tövsiyə olunur.
9. Ən yüksək səviyyə: yüksək tələbkarlığa malik, bununla yanaşı, real olmalıdır.
10. Ən aşağı səviyyə: yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin xüsusiyyətlərini eks etdirməlidir.

**Summativ qiymətləndirmə** hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimşənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyen olunması məqsədilə aparılır.

Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

- hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;
- her yarım ilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

Summativ qiymətləndirmədə tapşırıqların istifadə olunur.

Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.

Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.

Summativ qiymətləndirmədə suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni eks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların eksəriyyətinin cavablaşdırma biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablaşdırma biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın summativ qiymətləndirmədə topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir (Qaydalar 4.19-ci bənd):

Bal aralığı	Qiymət
[0-30]	2 (qeyri-kafi)
(30-60]	3 (kafi)
(60-80]	4 (yaxşı)
[80-100]	5 (əla)

### **Yarimillik və illik qiymətlərin hesablanması**

Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarimillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarimillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n}$$

Y- təhsilalanın yarımillik üzrə balını;

$ksq_1, ksq_2, \dots, ksq_n$  – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

$n$  – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

**LAYİH**

**TƏSVİRİ İNCƏSƏNƏT FƏNNİ ÜZRƏ FORMATİV QİYMƏTLƏNDİRİMƏ  
ZAMANI İSTİFADƏ OLUNAN ÜSUL VƏ VASİTƏLƏR**

FƏALİYYƏT NÖVLƏRİ	ÜSULLAR	VASİTƏLƏR
Müşahidə- etmə	Müşahidə (müəllim şagirdlərin fəaliyyətini müşahidə edərək qiymətləndirir).	<p><b>Müşahidə vərəqi</b> (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni əks etdirən meyarların yazılılığı cədvəl):</p> <p>natura, təbiət, interyer, meyvə, tərəvəz, məisət əşyaları və s.</p> <p>Təsviri incəsənət əsərləri (rəsm və heykəltəraşlıq nümunələri).</p> <p>Dekorativ-tətbiqi sənət nümunələri (ağac üzərində oyma, xalçaçılıq, bədii tikmə, parça, misgərlik, zərgərlik, keramika, milli geyimlər).</p>
Təsvirlərin təhlili	<b>Tapşırıqvermə</b>	<b>Təsviri incəsənət əsərləri, rəsm işləri</b>
	Nəzəri tapşırıqlar	Təsviri (reproduksiya, fotosəkil və s.) və dekorativ-tətbiqi sənət əsərlərinə (ağac üzərində oyma, xalçaçılıq, bədii tikmə, parça, misgərlik, zərgərlik, keramika, milli geyimlər) münasabət.
	Praktiki tapşırıqlar:	
	<b>Məzmun</b>	<i>İsləmə texnikası</i>
	səth üzərində	rəsm, rəngkarlıq, aplikasiya
	həcmli (model)	kağız, karton, plastilin, gil, maket
	<ul style="list-style-type: none"> <li>Rəsm çəkmək (natura-dan rəsm, mövzu üzrə rəsm, dekorativ fəaliyyət və s.);</li> <li>Dekorativ-tətbiqi fəaliyyət (texnikalar: aplikasiya, panno, kolaj, dekupaj, vitraj, mozaika, batika, tikmə, hörmə, keramik məhsullar və s.);</li> <li>Yapma (relyefli və ya həcmli);</li> <li>Kompyuter qrafikası.</li> </ul>	<ul style="list-style-type: none"> <li>karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, pastel təbaşir, rəngli kağız, karton, qutu, parça, boyası (quaş, akvarel, akril, yağlı boyası və s.) və s.;</li> <li>təbiət materialları (düyü, bugda, şam qozası, ağac, budaq, toxum, yarpaq və s.);</li> <li>plastilin, gil, gips, düzlu xəmir;</li> <li>qrafik redaktor (Paint və s.).</li> </ul>
Sorğu	Şifahi sual-cavab	Təsviri incəsənət əsərləri, etraf aləm, qayda və anlayışlar üzrə

		sual-cavablar, təhlil, müzakirə üzrə <i>qeydiyyat vərəqi</i>
Təqdimat	Şifahi, yazılı, rəmzi, təsviri, kompüterdə təqdimatlar	Şifahi cavablar; bədii əsərlərə esselərin yazılması; rəmzi təsvirlər (işarələr); bədii yaradıcılıq və əl işləri, slayd vasitəsilə təqdimat; layihələr
Qiymətləndirmə	Qrup işlərinin qiymətləndirilməsi, özünüqiymətləndirmə, rubrik üzrə qiymətləndirmə, qrafik, sxem, şkala, test və s.	Qiymətləndirmə vərəqləri, qiymətləndirmə sxemləri, meyarlar cədvəli, şkalalar, sxemlər, test tapşırıqları və s.

Müvafiq qiymətləndirmə vasitələrinə aid nümunələr vəsaitin arxasında verilmişdir.

Müəllim üçün metodik vəsaitdə bir sıra qiymətləndirmə üsullarından istifadə olunması tövsiyə edilir. Müəllim bu üsul və formalardan öz məqsədinə uyğun şəkildə istifadə edib, yenilərini yarada bilər.

LAYİH



# XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ



## 1. DEKORATİV-TƏTBİQİ SƏNƏT VƏ ZAMAN

Məşğələ növü	dekorativ-tətbiqi fəaliyyət	
Alt standart	2.2.1.; 3.1.1.; 3.1.2.	
Təlim nəticələri	<ul style="list-style-type: none"><li>xalça, qab, zinət əşyalarının üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;</li><li>dekorativ-tətbiqi sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir;</li><li>dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini izah edir.</li></ul>	
Dərsin tipi	deduktiv	
Fənlərarası integrasiya	Az-d.: 1.1.1.; 1.1.2; 1.2.4.; 2.1.3.; İnf.: 2.1.1.; Tex.: 1.2.2.; 4.2.1.	
Istifadə olunan	İŞ FORMALARI	qrup, fərdi və kollektiv iş
	ÜSULLAR	müzakirə, esse
Təchizat	Müəllim üçün	dərslik, metodik vəsait, qiymətləndirmə-yə aid cədvəllər, krossvordlar
	Şagird üçün	dərslik, rəngli karandaşlar, flomasterlər, quş, firça

### Dərsin gedişi / Motivasiya

Bu dərs diaqnostik xarakter daşıyır. Ona görə də, məşğələdə şagirdlərin əvvəlki siniflərdə topladıqları biliklər də yada salınır. Aşağıda verilmiş motivasiya nümunələrinindən yalnız biri istifadə oluna bilər.

1.



1-ci qr.



2-ci qr.



3-cü qr.



4-cü qr.

Müəllim şəkillərlə şagirdləri 4 qrupa ayırır və deyir: – Hər qrup ondakı şəklin nədən ibarət olduğunu desin (*bəzəkli qab, qolbaq, xalça, tikmə*). Onlar necə verilmişdir? (*bəzəkli*). Bu bəzəkli əşyalar təsviri incəsənətin hansı növünə aididir? (*şagirdlər bütün siniflərdə bu haqda məlumat topladıq üçün cavab verə bilərlər – dekorativ-tətbiqi sənət*). Hər qrup onda olan dekorativ-tətbiqi sənət

nümunəsindəki naxışlar haqqında məlumat hazırlasın. Sonra qruplar birlikdə hazırladıqları məlumatı oxuyurlar.

**Diferensial təlim (DT).** Xüsusi qayğıya ehtiyacı olan (XQEOS) şagirdlər üçün bu motivasiya nümunəsi müvafiqdir.

2. Hər qrupa cavabı fərqli olan dekorativ-tətbiqi sənət nümunəsini xarakterizə edən krossvord verilir.

### 1-ci qrup

Təsviri sənətin növüdür (qrafika). Dekorativ-tətbiqi sənətin sahəsidir (mozaika). Naxışın növlərindən biridir (nəbatı). 1 rəqəmi yazılın şəquli sütunda hansı söz alındı? (qab)

	1. Q	R	A	F	İ	K	A
2. M	O	Z	A	I	K	A	
3. N	Ə	B	A	T	İ		

### 2-ci qrup

Təsviri sənətin növüdür (qrafika). Bir-birindən kəskin fərqlənən rənglər (kontrast). Hamar səhət üzərində ən işıqlı yer (blik). Duran, əbədi ev deməkdir (türbə). Naxışın növlərindən biridir (nəbatı). Cansız təbiətdir (natürmort). Qala hasarlarının küncləri, qala keşikçilərinin dayandığı yer (qüllə). 1 rəqəmi yazılın üfüqi sütunda hansı söz alındı? (qolbaq)

				4.T			
				Ü			
1.Q	2.K	3.B	R	5.N	6.Q		
O	N	L	B	A	Ü		
R	I	Ə		T			
A	T	K		Ü	L		
F	R			R	L		
I	A			M			
K	S			O			
A	T			R			
				T			

### 3-cü qrup

Möminə Xatun məqbərəsinin yerləşdiyi şəhər (Naxçıvan). Dekorativ-tətbiqi fəaliyyətdir (aplikasiya). Heykəltəraşlığın bir növü olub səth üzərində qabarık təsvirdir (relyef). Rəsm əsərinin tamamlanması və gözəl görünməsi üçün vurulur (çərçivə). Tikilinin ətrafına çəkilən divar (hasar). 2 rəqəmi yazılın üfüqi sütunda hansı söz alındı? (xalça)

1. N	2. A	3. R	4. Ç
A		E	Ə
X		L	R
Ç	P	Y	C
I	L	E	I
V	İ	F	V
A	K		A
N	A		S
	S		
	İ		
	Y		
	A		R

LAYİH

#### 4-cü qrup

Naturadan çəkilir və təsviri sənət əsərinin ilkin nümunəsidir (etüd). Təsəvvür edilən əsərin ilkin qaralamasıdır (eskiz). Təsviri sənətin növlərindən biridir (rəngkarlıq). Qədim əlyazmalarına çəkilən kiçik ölçülü rəngli təsvirdir (miniatür). Təsviri incəsənətin janrlarından biridir (mənzərə). 4 rəqəmi yazılın üfüqi sütündə hansı söz alındı? (*tikmə*)

		3. R		
2. E		Ə		
S		N		
1. E	K	G		
T	I	K	4. M	Ə
Ü	Z	A	I	N
D		R	N	Z
		L	I	Ə
		I	A	R
		Q	T	Ə
			Ü	
			R	

Şagirdlər krossvordun cavabını dedikcə müəllim yazı lövhəsinə yazır və soruşur: – Qab, qolbaq, xalça, tikmə təsviri sənətin hansı növünə aiddir? (*dekorativ-tətbiqi sənət*). Dekorativ-tətbiqi sənət haqqında nə bilirsiniz? (*fərziyyələr*)

*Tədqiqat suali: Əşyani necə bəzəmək olar? Bəzək vuran zaman nəyi nəzərə almaq lazımdır?* (*fərziyyələr*)

XQEÖŞ üçün tədqiqat suali: *Əşyaları nə üçün bəzəyirlər?*

#### Tədqiqatın aparılması

Dərslikdəki məlumatla tanışlıqdan sonra qruplara tapşırıq verilir; məsələn, 1-ci qrup – bəzəkli qab (metal və ya saxsı), 2-ci qrup – oyma naxışlı daş və ya toxuculuq nümunəsi, 3-cü qrup – xalça, 4-cü qrup isə zərgərlik nümunəsini əks etdirən rəsm çəkə bilər.

Müəllim qeyd edə biler ki, əşyaları bəzəyən təbiət motivləri – bitki, quş və heyvan təsvirləri qeyri-adi görünür və reallıqdan fərqlidir (şərtidir). Onlar rəssam tərəfindən ümumiləşdirilərək obrazlara, işarələrə çevrilir. Bu, dekorativ-tətbiqi sənətin özünəməxsus dilidir.

Müəllim tapşırıq verir ki, uşaqlar əşyaların üzərində çəkdikləri bəzəklərin mənası barədə düşünsünlər. Hər bəzəyin, təbii ki, öz mənası var. Bu bəzəklər nəyi ifadə edir?

*DT. Müəllim XQEÖŞ üçün dərsdən əvvəl butalardan ibarət naxış çəkir. Məşğılə zamanı onu şagirdin qarşısına qoyaraq rəngləməyi tapşırır.*

**Müəllim üçün əlavə məlumat.** Şərtlik dedikdə, hər hansı bir təsvirin qədər də vacib olmayan hissələrini ixtisar etmək deməkdir. Bununla yanaşı, əşyani xarakterizə edən əsas detalları qalır və məhz bu detallara görə əşya da tanınır.

#### Məlumat mübadiləsi

Qruplar çəkdikləri təsviri nümayiş etdirir. Təqdimat zamanı bəzəklərin mənası da qeyd olunur.

### **Məlumatın müzakirəsi və təşkili**

– Dekorativ-tətbiqi sənət nə zaman yaranıb? – Dekorativ-tətbiqi sənətin hansı növləri var? – Onlar arasında fərq nədən ibarətdir? – Dekorativ-tətbiqi sənət insan həyatında hansı rol oynayır?

### **Ümumiləşdirmə və nəticə**

Dekorativ-tətbiqi sənət haqqında esse yazırlar.

### **Yaradıcı tətbiqetmə**

Məişət əşyası yapır və üzərində müxtəlif naxışlar oyurlar.

### **Qiymətləndirmə**

#### **Qiymətləndirmə meyari:**

- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə;
- İzahetmə;
- Ayırma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xalça, qab, zinət əşyaların üzərində tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Xalça, qab, zinət əşyaların üzərində sadə bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Xalça, qab, zinət əşyaların üzərində tərtibat və basit dizayn bacarıqları nümayiş etdirir.	Xalça, qab, zinət əşyaların üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
Dekorativ-tətbiqi sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə çətinliklə izah edir.	Dekorativ-tətbiqi sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə səhv'lərlə izah edir.	Dekorativ-tətbiqi sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə lakonik formada izah edir.	Dekorativ-tətbiqi sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə ətraflı izah edir.
Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərin-dən ayıraraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərin-dən ayıraraq emosional təsir xüsusiyyətlərini müəllimin köməyilə izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərin-dən ayıraraq emosional təsir xüsusiyyətlərini kiçik səhv'lərlə izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərin-dən ayıraraq emosional təsir xüsusiyyətlərini ətraflı izah edir.

**LAYİH**

## 2. SİMVOLLARA ÇEVİRİLMİŞ TƏBİƏT

<b>Məşğələ növü</b>	dekorativ-tətbiqi fəaliyyət				
<b>Alt standart</b>	1.1.1.; 1.2.2.; 2.1.2.; 2.2.1.				
<b>Təlim nəticələri</b>	<ul style="list-style-type: none"> <li>dekorativ naxışların həyat hadisələrini əks etdiriyini izah edir;</li> <li>dekorativ-tətbiqi sənət növlərindən olan bədii tikmə, ağaç üzərində oymani xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>simvolların abstrakt təsvirində flomasterlər, quaş, plastilin və ya gildən istifadə edir;</li> <li>bədii tikmə, xalça, ağac oyma üzərində qədim naxışlardan ibarət tərtibat və dizayn bacarıqları nümayiş etdirir.</li> </ul>				
<b>Dərsin tipi</b>	induktiv				
<b>Fənlərarası integrasiya</b>	Az-d.: 1.2.2; 3.1.3; İnf.: 4.1.1.				
<b>İstifadə olunan</b>	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="padding: 2px;"><b>İŞ FORMALARI</b></td> <td style="padding: 2px;">fərdi və qrup işi</td> </tr> <tr> <td style="padding: 2px;"><b>ÜSULLAR</b></td> <td style="padding: 2px;">İQS (insert)</td> </tr> </table>	<b>İŞ FORMALARI</b>	fərdi və qrup işi	<b>ÜSULLAR</b>	İQS (insert)
<b>İŞ FORMALARI</b>	fərdi və qrup işi				
<b>ÜSULLAR</b>	İQS (insert)				
<b>Təchizat</b>	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="padding: 2px;"><b>Müəllim üçün</b></td> <td style="padding: 2px;">dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər</td> </tr> <tr> <td style="padding: 2px;"><b>Şagird üçün</b></td> <td style="padding: 2px;">dərslik, flomasterlər, quaş, plastilin və ya gil</td> </tr> </table>	<b>Müəllim üçün</b>	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər	<b>Şagird üçün</b>	dərslik, flomasterlər, quaş, plastilin və ya gil
<b>Müəllim üçün</b>	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər				
<b>Şagird üçün</b>	dərslik, flomasterlər, quaş, plastilin və ya gil				

### Dərsin gedisi / Motivasiya

Müəllim yazı lövhəsindən şəkillər asır və şagirdlərdən soruşur:

- Vərəqin sol tərəfində olan təsvirlərdə nə görürsünüz? (*dairə*)
    - O, sizə təbiətdə olan hansı varlığı xatırladır? (*Günəş*)
    - İnsan dünya haqqında anlayışlarını şərti işarələrlə ifadə edərdi. Nişan, işarə təsvir deyil, o hər kəsə aydın olan, mənası başa düşülən simvoldur.
    - Xalq arasında Günəş simvolu – *dairəvi*, *çevrə* daxilində çapraz xətt, *çiçək formasında* təsvir edilir. Günəşin simvolunun əsas xüsusiyyəti – mərkəzdən ətrafa yayılan şüalarıdır.
    - Şəkildə Günəşin simvolunun hansı əşyaları bəzəməsini görürsünüz? (*qalxanı, saxsı külçəbasanı, papağı*)
    - Deməli, insanlar həm qədimdə, həm müasir zamanda əşyaları hər hansı məna daşıyan simvollarla bəzəyərdi.
    - Vərəqdə sağ tərəfdə olan təsvirlərdə nə görürsünüz? (*quş və keçi fiquru*)
    - Onlar nəyi bəzəyir? (xalçanı, bundan başqa istənilən əşyani bəzəyə bilər)
    - Onlar hansı məna daşıyır? (*fərziiyyələr*)
    - Bu obrazlar qoruyucu və bərəkət rəmzləri sayılır. Bu gün bizim dərsimiz simvollar haqqındadır.
- Tədqiqat suali:** *Hansi simvolları tanıyırsınız və onlardan naxışları necə yaratmaq olar?* (*fərziiyyələr*)



### Tədqiqatın aparılması

Şagirdlər dərslikdəki məlumatla tanış olurlar. Mətni İQS üsulu ilə oxuyurlar. Oxuduqca mətnin kənarında sadə karandaşa işarələr – “+” – yəni **informasiyadır**, “—” – **bildiyimə ziddir**, “?” – **qarışiq informasiyadır**,

**“!” – əvvəl bilirdim** işarələri qoyurlar. Sonra onlar oxuduqlarını sistemləşdirib cədvələ yazırlar.

“+” – yeni informasiyadır	“—” – bildiyimə ziddir	“?” – qarışiq informasiyadır	“!” – əvvəl bilirdim
1.	1.	1.	1.
2.	2.	2.	2.
3.	3.	3.	3.
4.	4.	4.	4.

Cədvəli doldurduqdan sonra, əsasən, *bildiklərinə zidd və qarışiq informasiyalar* ümumi müzakirə edilir. Sonra onlar 6 qrupa ayrılırlar. 1 və 2-ci qruplar parça üzərində bədii tikmənin (flomasterlə), 3 və 4-cü qruplar xalçanın eskizini (quaşla) təsvir edir, 5 və 6-cı qruplar isə plastilindən məişət əşyası düzəldib onun üzərində oyma üsulu ilə naxışları həkk edir. Qruplar təsvir zamanı aşağıdakı simvollardan istifadə edib naxış yarada bilər.

Bundan başqa, həmin naxışların mənası haqqında da düşünürlər.

**DT. XQEÖŞ üçün plastilinlə işləmək daha asan olar. Ona görə də, belə şagirdləri 5 və ya 6-ci qruplardan birində əyləşdirmək məqsədə uyğundur. Onlara fərdi şəkildə (qrupdan ayrı) məişət əşyasını düzəldib üzərini naxışlarla bəzəmək tapşırılır.**

**Müəllim üçün əlavə məlumat.** Söhbət zamanı nəticə: *məişət əşyalarında olan dekor yalnız bəzək rolunu oynamır, onlar həm də müəyyən mənaya malikdir. Böyük ideyaların nəticəsində əşya dekorativ-tətbigi sənət əsəri olur. Yazının özünaməxsus sistemi kimi, hər işarənin müəyyən mənə verdiyi ornamentin dilindən danışdıqda, müəllim şagirdlərə təklif edə bilər ki, özlərini bir anlığa qədim insan kimi təsəvvür etsinlər. Cəmiyyət haqqında baxışlarını nöqtə və xətt vasitəsilə simvollarla ifadə etsinlər. Müəllimin dediyi sözləri şagirdlər obrazlı ifadələrlə (Günəş, yağış, ağac, meşə, çay, göy qurşağı) versinlər və sonra onları ornamentlərə çevirsinlər. Tapşırığı həll etdikdən sonra şagirdlər nəticədə işarəni təsvir kimi deyil, aydın, müəyyən fikri ifadə edən simvol kimi başa düşürlər.*

### Məlumat mübadiləsi

Şagirdlər işlərini təqdim edir və naxışların mənasını açıqlayırlar.

### Məlumatın müzakirəsi və təşkili

– Simvollar nəyi tərənnüm edir? – İnsan əşyaları niyə bəzəyirdi?

### Ümumiləşdirmə və nəticə

– Təbiət obrazlarını simvolizə edən işarələr hansılardır? – Simvolların mənası, onların oxşar və fərqli əlamətləri nədir?

### Yaradıcı tətbiqetmə

Simvollardan istifadə edib naxış tərtib edir və onu qab üzərində çəkirər.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- Şərhətmə.
- Müxtəlif təsvir vasitələrindən istifadətmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə

LAYİH

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Naxışların həyat hadisələrini əks etdirdiyini müəllimin köməyi ilə izah edir.	Naxışların həyat hadisələrini əks etdirdiyini verilmiş suallar əsasında izah edir.	Naxışların həyat hadisələrini əks etdirdiyini kiçik səhv'lərə izah edir.	Naxışların həyat hadisələrini əks etdirdiyini ətraflı izah edir.
Bədii tikmə, ağac üzərində oymani xarakterik xüsusiyyətlərinə görə çətinliklə şərh edir.	Bədii tikmə, ağac üzərində oymani xarakterik xüsusiyyətlərinə görə suallar əsasında şərh edir.	Bədii tikmə, ağac üzərində oymani xarakterik xüsusiyyətlərinə görə nümunələr əsasında şərh edir.	Bədii tikmə, ağac üzərində oymani xarakterik xüsusiyyətlərinə görə şərh edir.
Simvolların abstract təsvirində flomasterlər, quaş, plastilin və ya gildən çətinliklə istifadə edir.	Simvolların abstract təsvirində flomasterlər, quaş, plastilin və ya gildən səliqəsiz istifadə edir.	Simvolların abstract təsvirində flomasterlər, quaş, plastilin və ya gildən istifadə qaydalarını bildiyini nümayiş etdirir.	Simvolların abstract təsvirində flomasterlər, quaş, plastilin və ya gildən sərbəst istifadə edir.
Bədii tikmə, xalça, ağac oyma üzərində qədim naxışlardan ibarət tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Bədii tikmə, xalça, ağac oyma üzərində qədim naxışlardan ibarət sadə tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Bədii tikmə, xalça, ağac oyma üzərində qədim naxışlardan ibarət tərtibat və bəsít dizayn bacarıqları nümayiş etdirir.	Bədii tikmə, xalça, ağac oyma üzərində qədim naxışlardan ibarət tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

### 3. AZƏRBAYCAN DAXMASININ DAXİLİ DÜNYASI

Məşğələ növü	mövzu üzrə rəsm	
Alt standart	2.1.1; 3.1.1.	
Təlim nəticələri	<ul style="list-style-type: none"> <li>daxmanın interyerini rəngkarlıq növündə real tərzdə təsvir edir;</li> <li>daxmanın interyerinin təsvirini milli üslubi cəhətinə görə ayıraq emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>	
Dərsin tipi	deduktiv	
Fənlərarası integrasiya	Az-d.: 1.1.2; 2.2.3; T.:1.1.1.	
Yeni sözlər	hana, ləmə, rəf, taxça, camaxatan	
İstifadə olunan	İŞ FORMALARI	kollektiv və qrup işi
	ÜSULLAR	müzakirə, BİBÖ
Təchizat	Müəllim üçün	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər, müasir və qədim evin şəkilləri
	Şagird üçün	dərslik, flomasterlər, quaş, akvarel

#### Dərsin gedisi / Motivasiya

Müəllim şagirdlərə sual verir:

– Müasir evlərdə hansı əşyaları yerləşdiririk? (*fərziyyələr*)

LAYIH

27 | Müəllim üçün metodik vəsait



– Babalarımız, nənələrimiz daxmalarının içərisində hansı əşyaları yerləşdirirdi? (fərziyyələr)



*Tədqiqat suali: Daxmanın içərisində hansı əşyaları çəkmək vacibdir? Onları çəkəndə nəyi nəzərə almaq lazımdır? (fərziyyələr)*

BİLİRİK	İSTƏYİRİK BİLƏK	ÖYRƏNDİK
	?	

Müəllim yazı lövhəsində BİBÖ cədvəlini çəkir, yaxud əvvəlcədən A1 formatlı kağızda tərtib etdiyini yazı lövhəsindən asır. Şagirdləri sandıq, hana, palaz və kilim şəkilləri ilə 4 qrupa ayrılır. Sonra qruplar yazdıqlarını oxuyur.

Şagirdlərin daxmanın interyeri haqqında bildikləri cədvəlin “BİLİRİK” hissəsinə, mövzuya aid olan sualları isə “İSTƏYİRİK BİLƏK” hissəsinə yazılır. Müəllim təkrar fikirləri səsləndirməməyi tapşırır.

#### Tədqiqatın aparılması

Şagirdlər mətnlə tanış olurlar. Hər qrup (*yeni öyrəndiklərindən*) bir informasiya deyir, müəllim onu “ÖYRƏNDİK” hissəsində, qısa şəkildə yazar (*təkrar olmamalıdır*). Mövzu mənimmsənilidikdən sonra qruplar daxmanın interyerini təsvir edir.

Müəllim xatırladır ki, şagirdlər pəncərə, taxça, ləmə və camaxatanların yerini müəyyən etməyi unutmasınlar. Yaxın və uzaqda olan əşyaları da nəzərə alınlardır. Bu zaman şəkildə göstərilən daxma interyerindəki elementlərdən istifadə edirlər.

Müəllim tapşırır ki, vaxta qənaət etmək üçün qrupda iş bölgüsü aparsınlar. **DT. Müəllim iş bölgüsü aparan zaman XQEoS-ə əvvəldən çəkilmiş bəzəkli sandığın rəsmini verir və onu rəngləməyi tapşırır.**

#### Məlumat mübadiləsi

Qruplar rəsmlərini təqdim edir.

#### Məlumatın müzakirəsi və təşkili

Bu zaman BİBÖ cədvəlinin “BİLMƏK İSTƏYİRİK” hissəsində şagirdlərin yazdıqları suallar oxunur və təhlil edilir. Şagirdlər cavabsız qalan sualları müəllimin istiqamətləndirici sualları ilə cavablandırırlar. Bəzi sualları ev tapşırığı kimi verməklə uşaqlar tədqiqata həvəsləndirilirlər.

### **Ümumiləşdirmə və nəticə**

- Azərbaycan daxmasının daxili quruluşunda əsas əlamətlər hansılardır?
- Müasir evlərin interyeri ilə daxmanın fərqi nədədir?
- Rəsmi rəngkarlıq növündə işləmək üçün hansı qaydalara əməl edilməlidir?

### **Yaradıcı tətbiqetmə**

Müasir evin interyerini təsvir edirlər.

### **Qiymətləndirmə**

*Qiymətləndirmə meyarları:*

- Təsviretmə.
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Daxmanın interyerinin rəngkarlıq növündə real tərzdə təsvir edilməsində çətinlik çəkir.	Daxmanın interyerinin rəngkarlıq növündə real tərzdə təsvirində müəllimin köməyindən istifadə edir.	Daxmanın interyerini rəngkarlıq növündə real tərzdə təsvir etmək üçün dərslikdə verilmiş nümunədən istifadə edir.	Daxmanın interyerini rəngkarlıq növündə real tərzdə təsvir edir.
Daxmanın interyerinin təsvirini milli üslubi cəhətinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini çətinlikl izah edir.	Daxmanın interyerinin təsvirini milli üslubi cəhətinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini müəllimin köməyilə izah edir.	Daxmanın interyerinin təsvirini milli üslubi cəhətinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini kiçik səhvlərlə izah edir.	Daxmanın interyerinin təsvirini milli üslubi cəhətinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini geniş izah edir.

## **4. XALQ MƏİŞƏT ƏŞYALARI — FORMA VƏ DEKOR**

<b>Məşğələ növü</b>	naturadan rəsm	
<b>Alt standart</b>	1.1.1.; 2.1.2.; 2.2.1.; 3.1.2.	
<b>Təlim nəticələri</b>	<ul style="list-style-type: none"> <li>• məişət əşyaları üzərində həyat hadisələrinin əks olunduğunu izah edir;</li> <li>• məişət əşyalarının real və abstrakt təsvirində rəngli karandaşlar, quş, flomasterlərdən istifadə edir;</li> <li>• xalq məişət əşyalarının üzərində dekor və formaya görə tərtibat və dizayn bacarıqları nümayiş etdirir;</li> <li>• dekorativ-tətbiqi sənəti təsviri əsərin digər növlərindən ayıraraq emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>	
<b>Dərsin tipi</b>	deduktiv	
<b>Fənlərarası integrasiya</b>	Az-d.: 2.1.4; 2.2.3.	
<b>İstifadə olunan</b>	<b>İŞ FORMALARI</b>	qrup işi
<b>Təchizat</b>	<b>ÜSULLAR</b>	müzakirə
	<b>Müəllim üçün</b>	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər
	<b>Şagird üçün</b>	dərslik, rəngli karandaşlar, quş, flomasterlər

## Dörsin gedişi / Motivasiya



Müəllim müxtəlif qab şəkillərini yazı lövhəsindən asır və soruşur:

- Bunlar nədir? (*qablar, məişət əşyaları*)
- Onların hansı oxşar və fərqli cəhətləri var? (*fərziyyələr*)
- Onları gözəl edən nədir? (*üzərindəki naxışlar*). İnsanlar naxışlar vəsitiylə nə demək istəyiblər? (*fərziyyələr*). Dərsimiz xalq məişət əşyalarının forma və dekoru haqqındadır.

Tədqiqat suali: *Məişət əşyasının eskizini və bəzəyini hansı ardıcılıqla çəkmək olar? Bəzəyi çəkən zaman nəyi nəzərə almaq lazımdır?* (*fərziyyələr*)

XQEÖŞ üçün tədqiqat suali: *Məişət əşyasını necə bəzəmək olar?*

### Tədqiqatın aparılması

Sağirdlər dərslikdəki mövzu ilə tanış olurlar. Müəllim onları 4 qrupa ayırrı. Qruplara məişət əşyasının eskizini hazırlamaq və onun üzərini naxışlarla bəzəmək tapşırılır.


1-ci qrup sərpuşu, 2-ci qrup dolçanı, 3-cü qrup kuzəni, 4-cü qrup isə məcmeyini çəkir. Eskizi çəkən zaman əşyaya uyğun formanı təyin edirlər. Sonra isə onu mənalarını nəzərə almaqla bəzəyirlər.

*Qeyd.* *Sinfin səviyyəsini nəzərə alaraq müəllim həmin əşyalardan istifadə edib natürmort da qura bilər. Sağirdlər natürmortu işləyərkən öncə onun ümumi hündürlük və enini tapırlar. Sonra əşyaların hər birinin yerini və ümumi ölçülərini (hündürlük və enini) müəyyənləşdirirlər. Onların ayrılıqda qurulması ardıcılılığı isə aşağıda müəllimlər üçün göstərilib. Natürmortu qurandan sonra onu naxışlarla bəzəyirlər.*


Uşaqlara deyilir ki, əşyaların üzərindəki naxışlar inanclarla da bağlıdır. Ona vurulmuş naxışlar qoruyucu məna daşıyır.

*DT. XQEÖŞ-a məcmeyinin konturlarını çəkib vermək və onun üzərini naxışlarla bəzəyərək rəngləmək tapşırılır.*


1-ci qrup




2-ci qrup



3-cü qrup



4-cü qrup



## Məlumat mübadiləsi

Qruplar rəsmələrini təqdim edir.

## Məlumatın müzakirəsi və təşkili

- Boyalar vasitəsilə naturadan çəkilən məişət əşyaları olan əsərlər təsviri sənətin hansı növünə aiddir?
- Qabların üzərindəki naxışların mənası nədir?
- Əşyaları hansı ardıcılıqla çəkdiiniz?

## Ümumiləşdirmə və nəticə

- Xalq sənəti nümunəsi sayılan hansı məişət əşyalarını tanıyırsınız?
- Xalq sənətində hansı bədii obrazlar ənənəvi sayılır?

## Yaradıcı tətbiqetmə

Plastilindən məişət əşyası düzəldilir.

## Qiymətləndirmə

Qiymətləndirmə meyarları:

- İzahetmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.
- Tərtibat və dizayn bacarıqları nümayiştdirmə.
- Ayırma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məişət əşyaları üzərində hayat hadisələrinin eks olunduğu müəllimin köməyi ilə izah edir.	Məişət əşyaları üzərində həyat hadisələrinin eks olunduğu çətinliklə izah edir.	Məişət əşyaları üzərində həyat hadisələrinin eks olunduğu kiçik sahvlərlə izah edir.	Məişət əşyaları üzərində həyat hadisələrinin eks olunduğu etraflı izah edir.

Məişət əşyalarının real və abstrakt təsvirində rəngli karandaşlar, quş, flomasterlərdən müəllimin köməyi ilə istifadə edir.	Məişət əşyalarının real və abstrakt təsvirində rəngli karandaşlar, quş, flomasterlərdən səliqəsiz istifadə edir.	Məişət əşyalarının real və abstrakt təsvirində rəngli karandaşlar, quş, flomasterlərdən nümunə əsasında istifadə edir.	Məişət əşyalarının real və abstrakt təsvirində rəngli karandaşlar, quş, flomasterlərdən sərbəst istifadə edir.
Xalq məişət əşyalarının üzərində dekor və formaya görə tərtibat və dizayn bacarıqları nümayişində çətinlik çəkir.	Xalq məişət əşyalarının üzərində dekor və formaya görə tərtibat və dizayn bacarıqlarını suallar əsasında nümayiş etdirir.	Xalq məişət əşyalarının üzərində dekor və formaya görə basit tərtibat və dizayn bacarıqları nümayiş etdirir.	Xalq məişət əşyalarının üzərində dekor və formaya görə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini müəllimin köməyilə izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini nümunələr əsasında izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini etraflı izah edir.

## 5. XALÇA NAXİŞLARI

<b>Məşğələ növü</b>	dekorativ-tətbiqi fəaliyyət	
<b>Alt standart</b>	1.1.1., 1.2.2., 2.2.1.	
<b>Təlim nəticələri</b>	<ul style="list-style-type: none"> <li>xalça naxışlarının həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>xalça naxışlarını xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li> <li>müxtəlif motivli haşıya üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.</li> </ul>	
<b>Dərsin tipi</b>	deduktiv	
<b>Fənlərarası integrasiya</b>	Az-d.: 1.1.1; 1.1.2; 2.2.3; T.:5.1.2.	
<b>Yeni sözlər</b>	stilizasiya, motiv	
<b>İstifadə olunan</b>	<b>İŞ FORMALARI</b>	qrupla və kollektiv iş
	<b>ÜSULLAR</b>	müzakirə
<b>Təchizat</b>	<b>Müəllim üçün</b>	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər
	<b>Şagird üçün</b>	dərslik, quş, rəngli karandaşlar, flomasterlər

### Dərsin gedişi / Motivasiya

Müəllim şagirdlərə müxtəlif təbiət obrazlarının şəkillərini göstərir və onlara harada rast gəlindiyi haqqında soruştur. Şagirdlər müxtəlif fərziyyələr (*xalçalarda və ya xalça məməlatlarında*) irəli sürür.

- Bu obrazları naxış adlandırmaq olarmı? Nə üçün? (*fərziyyələr*)
- Bu naxışları hansı xüsusiyyətlərə görə qruplaşdırmaq olardı? (fərziyyələr, bitki, quş, heyvan təsvirləri)



- Hər naxışın öz adı, öz mənası olardı. Naxış elementlərinə diqqət yetirsəniz görərsiniz ki, təbiətdə belə bitki, quş və heyvan mövcud deyil. Onlar **stilizə** olunmuş simvol və işarələr dünyasıdır. “Xalçanın ruhu” – onun naxış və rəngindədir.

- Əgər biz bu naxış-simvolları bir-birinin ardına müəyyən qaydada yerləşdirsək, nə alınar? (*ritm, ornament*)

- Bu, *ornament zolağı* adlanır; onlar xalçaları tamamlayan haşıyələrdir. Bu dərsdə də sizinlə Azərbaycan xalçalarını bəzəyən **haşıyə zolaqları yaradacağıq**. Haşıyələrdə müxtəlif naxış **motivləri** təsvir olunaraq xalçanın kompozisiyasını tamamlayır. Stilizə olunmuş heyvan, quş və bitki təsvirləri bu haşıyələrin əsas elementləridir.

*Tədqiqat suali: Haşıyə zolağının ornamenti hansı formalardan ibarətdir? Bu haşıyəni çəkmək üçün nə etmək lazımdır?* (*fərziyyələr*)

### Tədqiqatın aparılması

Şagirdlər dərslikdə mətnlə tanış olur, təbiət obrazlarının hansı xüsusiyyətlərinə görə qruplaşdırıldığını müəyyən edirlər.

Müəllim şagirdləri naxış növlərinə görə 4 qrupa bölmər. Sonra haşıyə zolağının naxış motivlərini qrupların adı ilə təsvir etməyi tapşırır. 1-ci qrup – bitki motivli, 2-ci qrup – quş motivlərindən ibarət, 3-cü qrup – heyvan və 4-cü qrup

**LAH**

– qarışq, yəni bütün motivlərin sintezindən ornamental haşiyə zolağı yaradırlar. Bunun üçün dərslikdə olan haşiyə zolağının müxtəlif motivlərdəki təsvir etmə ardıcılılığını nəzərdən keçirirlər və tədqiqat işinə başlayırlar.

*DT. XQEÖŞ-ə daha sadə naxış çəkib vermək və onu rəngləməyi tapşırmaq olar.*

#### **Məlumat mübadiləsi**

Sagirdlər yaratdıqları müxtəlif növ haşiyələri təqdim edirlər.

#### **Məlumatın müzakirəsi və təşkili**

- Haşiyəni hansı ardıcılıqla çəkdiiniz?
- Şərti obrazlar real təsvirlərdən nə ilə fərqlənir?

#### **Ümumiləşdirmə və nəticə**

– Nə üçün xalçaları haşiyələr tamamlayır? Onlar hansı növlərdə olur? Xalça üzərində naxışlar necə yaranıb?

#### **Yaradıcı tətbiqetmə**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün yapmadan istifadə edilməklə relyefli haşiyə düzəltmək.

#### **Qiymətləndirmə**

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- Şərhetmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xalça naxışlarının həyat hadisələrini əks etdiriyini çətinliklə izah edir.	Xalça naxışlarının həyat hadisələrini əks etdiriyini vərilmüş suallar əsasında izah edir.	Xalça naxışlarının həyat hadisələrini əks etdiriyini nümunələr əsasında izah edir.	Xalça naxışlarının həyat hadisələrini əks etdiriyini izah edir.
Xalça naxışlarını xarakterik xüsusiyyətlərinə görə çətinliklə şərh edir.	Xalça naxışlarını xarakterik xüsusiyyətlərinə görə suallar əsasında şərh edir.	Xalça naxışlarını xarakterik xüsusiyyətlərinə görə qısa şərh edir.	Xalça naxışlarını xarakterik xüsusiyyətlərinə görə şərh edir.
Müxtəlif motivli haşiyə üzərində bəsit tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Müxtəlif motivli haşiyə üzərində tərtibat və dizayn bacarıqlarını müəlimin köməyilə nümayiş etdirir.	Müxtəlif motivli haşiyə üzərində bəsit tərtibat və dizayn bacarıqları nümayiş etdirir.	Müxtəlif motivli haşiyə üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

## **6. AZƏRBAYCAN TİKMƏLƏRİNĐ KOMPOZİSİYA**

<b>Məşğələ növü</b>	dekorativ-tətbiqi fəaliyyət
<b>Alt standart</b>	1.2.2.; 2.1.2.; 2.2.1.; 3.1.1.
<b>Təlim nəticələri</b>	<ul style="list-style-type: none"><li>• bədii tikmə növlərini və onların kompozisiya həllini xarakterik xüsusiyyətlərinə görə şərh edir;</li><li>• tikmə növlərinin real və ya abstrakt tərzdə eskiz təsvirində rəngli karandaşlar, flomasterlər, rəngli qələmlərdən istifadə edir;</li><li>• sadə əşyanın üzərində bədii tikmə növlərinə aid tərtibat və dizayn bacarıqları nümayiş etdirir;</li><li>• bədii tikmə növlərini milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir.</li></ul>

Dərsin tipi	induktiv	
Fənlərarası integrasiya	Az-d.: 1.1.2; 2.2.2; T.: 5.1.2; Tex.: 4.1.1.	
Yeni sözlər	təkəlduz, güləbətin, piləktikmə	
İstifadə olunan	<b>İŞ FORMALARI</b>	grupla və kollektiv iş
	<b>ÜSULLAR</b>	müzakirə, qalereya gəzintisi
Təchizat	<b>Müəllim üçün</b>	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəller, bədii tikməyə aid şəkillər
	<b>Şagird üçün</b>	dərslik, rəngli karandaşlar, flomasterlər, rəngli qələmlər

### Dərsin gedişi / Motivasiya

Müəllim yazı lövhəsindən müxtəlif tikmə növləri ilə bəzənən parça şəkilləri asır və onların nə olduğunu soruştur (*parçalar*).

– Parçaların üzərindəki naxışların işlənilməsi, texnologiyası barədə nə deyə bilərsiniz? (*tikmələr iplə, muncuqla yerinə yetirilib*)

– Bilirsiniz parça üzərində olan bu tikmələr necə, hansı üsullarla işlənilib? (*fərziyyələr*)

– Siz də tikmənin hansı növləri olduğunu və parçanı bəzəyərkən eskizlərin necə hazırlanması haqqında biləcəksiniz.

*Tədqiqat suali: Parça üzərində tikmələr hansı üsullarla işlənilir? Tikmənin eskizini hansı ardıcılıqla hazırlamaq olar?* (*fərziyyələr*)

### Tədqiqatın aparılması

Tikmənin müxtəlif növləri var: *güləbətin, təkəlduz, muncuqtikmə* və digərləri. Xalq tikmələrində təsvir üsulları və kompozisiya motivləri müxtəlif olur. Şagirdlər dərsliyi oxuyurlar. Açıq və qapalı kompozisiya, tikmə növləri barədə yeni məlumatlarla tanış olurlar.

**Qeyd.** Müəllim izah edə bilər ki, tikmələrdə qapalı kompozisiya dedikdə, naxışlar hər hansı forma ilə hüdudlanır. Açıq kompozisiya dedikdə isə naxış təkrarlanaraq haşiyə yaradır.

Şagirdlərə tikma növlərinin birinin eskizini hazırlamaq tapşırılır. Qruplara ayrıklärən tikmə üsullarının adlarından istifadə etmək olar. “Güləbətin” qrupu – güləbətin üsulu ilə çəkilən eskiz variənti hazırlayır və onun xüsusiyyətlərini araşdırır, təkəlduz, muncuqtikmə, piləktikmə qrupları da həmçinin. Müəllim eskizin çəkilməsi zamanı həmin tikməyə xas olan əlamətləri göstərməyi xatırladır.

**DT. XQEÖŞ-i** “muncuqtikmə qrupu”nda ayləşdirmək olar. Müəllim əvvəldən araqçının rəsmini çəkir və onu konturlarından kəsir. Müxtəlif rəngli sap və muncuqları şagirdin qarşısına qoyaraq araqçını bəzəməyi tapşırır. Əyanılık şagirdə maraqlı və asan olacaq, hətta yapışqanla muncuq və sapları şəklin üzərinə bərkidə də bilər.

### Məlumat mübadiləsi

Qruplar eskizlərini yazı lövhəsinin qarşısından düzür. “Qalereya gəzintisi” vasitəsilə rəsmi müzakirə edirlər.

### Məlumatın müzakirəsi və təşkili

– Hansı tikmələri tanıyırsınız? – Onların bir-birindən fərqi nədir?

– Açıq və qapalı kompozisiyanın fərqi nədir?

### Ümumiləşdirmə və nəticə

– Muncuqtikmə üsulunun əsas xüsusiyyətləri hansılardır?

LAYIHƏ

- Xalq tıkmələrində əsas motivləri nə təşkil edir və bir-biri ilə nə ilə fərqlənir?
- Nə üçün əşyaları tıkmə üsulu ilə bəzəyərdilər?
- Qapalı və açıq kompozisiyalara harada rast gəlmək olar?
- Bayram geyimləri, süfrə və pərdələr, balışüzü, yataq örtükləri və dəsmalalar tıkmə üsulu ilə bəzənərdi. Tıkmə naxışla bəzədilmiş araqqın üzərindəki naxışlar – Günəş, suyu; zolaqlar – torpağı, çiçəklər isə bərəkəti simvolizə edərdi.

### **Yaradıcı tətbiqetmə**

Tıkmənin digər növləri haqqında məlumat toplayır.

### **Qiymətləndirmə**

*Qiymətləndirmə meyarları:*

- Şərhətmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bədii tıkmə növlərini və onların kompozisiya həllini xarakterik xüsusiyyətləri haqqında məlumat malikdir.	Bədii tıkmə növlərini və onların kompozisiya həllini xarakterik xüsusiyyətlərinə görə çətinliklə izah edir.	Bədii tıkmə növlərini və onların kompozisiya həllini xarakterik xüsusiyyətlərinə görə suallar əsasında şərh edir.	Bədii tıkmə növlərini və onların kompozisiya həllini xarakterik xüsusiyyətlərinə görə şərh edir.
Tıkmə növlərinin real və ya abstrakt tərzdə eskiz təsvirində rəngli karandaşlar, flomasterlər, rəngli qələmlərdən çətinliklə istifadə edir.	Tıkmə növlərinin real və ya abstrakt tərzdə eskiz təsvirində rəngli karandaşlar, flomasterlər, rəngli qələmlərdən istifadə edərək səliqəsizliyə yol verir.	Tıkmə növlərinin real və ya abstrakt tərzdə eskiz təsvirində rəngli karandaşlar, flomasterlər, rəngli qələmlərdən müəllimin köməyi ilə istifadə edir.	Tıkmə növlərinin real və ya abstrakt tərzdə eskiz təsvirində rəngli karandaşlar, flomasterlər, rəngli qələmlərdən istifadə edir.
Sadə əşyanın üzərində bədii tıkmə növlərinə aid sadə tərtibatlar edir.	Sadə əşyanın üzərində bədii tıkmə növlərinə aid adı bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Sadə əşyanın üzərində bədii tıkmə növlərinə aid tərtibat və bəsit dizayn bacarıqları nümayiş etdirir.	Sadə əşyanın üzərində bədii tıkmə növlərinə aid tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
Bədii tıkmə növlərini milli üslubi cəhətləri estetik imkanlarına görə çətinliklə izah edir.	Bədii tıkmə növlərini milli üslubi cəhətləri estetik imkanlarına görə müəllimin köməyilə izah edir.	Bədii tıkmə növlərini milli üslubi cəhətləri estetik imkanlarına görə lakonik izah edir.	Bədii tıkmə növlərini milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir.

### **Qiymətləndirmə nümunəsi (KSQ №1)**

vəsaitin sonunda verilmişdir.

## 7. TARİX VƏ ETNOQRAFIYA MUZEYLƏRİ

<b>Məşğələ növü</b>	təsviri sənət haqqında söhbət	
<b>Alt standart</b>	1.1.1.; 2.1.2.; 3.1.1.; 3.1.2.	
<b>Təlim nəticələri</b>	<ul style="list-style-type: none"> <li>muzeylərdəki ekspozisiyaların həyat hadisələrini əks etdirdiyini izah edir;</li> <li>muzeydəki ekspozisiyaların real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan istifadə edir;</li> <li>ekspozisiyaya daxil olan əsərlərdə milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir;</li> <li>muzeylərdə nümayiş etdirilən əsərləri təsviri sənət növlərinə görə ayıraq emosional təsir xüsusiyyətlərini izah edir.</li> </ul>	
<b>Dərsin tipi</b>	induktiv	
<b>Fənlərarası integrasiya</b>	Az-d.: 1.1.2; 1.2.2; 2.2.2; T.: 1.2.1.	
<b>Yeni sözlər</b>	arxeologiya, etnoqrafiya, antik, dubla	
<b>İstifadə olunan</b>	<b>İŞ FORMALARI</b>	fərdi, kollektiv və qruplarla iş
	<b>ÜSULLAR</b>	müzakiro, ziqzaq
<b>Təchizat</b>	<b>Müəllim üçün</b>	dərslik, metodik vəsait, qiymətləndirməyə aid cədvəllər, tapmacalar
	<b>Şagird üçün</b>	dərslik, albom, rəngli karandaşlar, pastel təbaşirlər, flomasterlər

Qeyd: Mövzunun mənimsənilməsinə 2 saat vaxt ayrılmışdır.

1) 1-ci tədris saatında tədqiqatın aparılması zamanı nəzəri məlumatın öyrənilməsi məsələhətdir. 2-ci dərsdə isə tədqiqatın aparılmasının 2-ci mərhəlesi – praktik tapşırıq, sonra isə dərsin ardıcıl olaraq digər mərhələlərinin aparılması məqsədəməvafiq sayılır.

2) Müəllim 2-ci tədris saatında şagirdləri yaşadıqları ərazidə yerləşən muzeylərlə, oradakı ekspozisiyalarla tanış edə biler. Bu tanışlığı virtual olaraq elektron resurslardan istifadə etməklə sinif şəraitində də həyata keçirmək mümkündür.

### Dərsin gedisi / Motivasiya

Müəllim şagirdləri 4 qrupa ayırir. Hər qrupa bir tapmaca verir və onun aćamasını tapmağı tapşırır.

Ağaca çıxar,	Atdım atana,	Bir ağacım var, yarpaqsız-
Ağzına tixar,	Dəydi adama,	budaqsız, əlsiz-ayaqsız.
Hər kəsə dəysə,	Ucu şış neştər,	(qılinc)
Evini yuxar.	Uzunca təhər.	Qurd quyuda, qulaqları
(tüfəng)	(nizə)	bayırda.

(xəncər)

Qruplar tapmacanın cavabını söyləyir, müəllim yazı lövhəsinə yazar: tüfəng, nizə, qılinc, xəncər. Sonra soruşur: tüfəng, nizə, qılinc, xəncər haqqında nə deyə bilərsiniz? (fərziyyələr). Onlar birlikdə nə adlanır? (silahlar)

– Müasir zamanda silahlar harada saxlama bilər? (əsasən tarix muzeyində). Milli məişətimizə aid əşyalar sonra harada saxlanılır? (fərziyyələr). Bu gün biz tarix və etnoqrafiya muzeyləri haqqında xyrənəcəyik.

*Tədqiqat suali: Tarix və Etnoqrafiya Muzeyində hansı eksponatlar və ekspozisiyalar nümayiş olunur? (fərziyyələr)*

XQEÖŞ üçün tədqiqat suali: *Muzeylər nə üçün yaradılıb və orada nələr saxlanır? (fərziyyələr)*

### Tədqiqatın aparılması

Şagirdləri 4 “doğma” qrupa ayıırlar. “Doğma” qruplar tarix muzeyi və Qala kəndi haqqında bildiklərini deyir. Sonra onları “ekspert” qruplarına ayıırlar. 1-ci “ekspert” qrupu “Ekspozisiya 1” də daxil olmaqla Milli Azərbaycan Tarixi Muzeyi haqqında məlumatı öyrənir. 2-ci “ekspert” qrupu “Ekspozisiya 2” də daxil olmaqla, səhifədə olan matni öyrənir. 3-cü “ekspert” qrupu Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu mövzusunu öyrənir.

4-cü “ekspert” qrupu isə Qala – Arxeoloji-Etnoqrafik Muzey Kompleksi mövzusunu axıra qədər öyrənir.

Sonra doğma qruplara qayıdır və yoldaşlarına da aldığıları məlumatları öyrədirlər. Qruplar öyrəndiklərini təqdim edir. Onlara sərbəst iş üçün tapşırıq verilir: tarix və etnoqrafiya muzeyinə aid ekspozisiya çəksinlər; bu, sənətkarlıq nümunələri və ya yaşayış evi də ola bilər. Şagirdlər bu tapşırıqda keçmiş və müasir dövrü birləşdirə bilərlər. Müasir ev interyerini çəkdikdən sonra onu keçmiş dövrə aid məişət əşyaları ilə bəzəye bilərlər.

*DT. Müəllim dərsdən əvvəl XQEÖŞ üçün ev interyeri və onun içərisində 2–3 qədim əşya çəkir. Şagirdin qarşısına qoyub onu zövqünə uyğun rəngləməyi tapşırır.*

### Məlumat mübadiləsi

Təsvirləri təqdim edirlər.

### Məlumatın müzakirəsi və təşkili

- Ekspozisiya nədir?
- Ekspozisiyadakı saxsı qablar hansı obrazları xatırladır?
- Etnoqrafiya və arxeologiya fondunun əsas məqsədi nədir?

### Ümumiləşdirmə və nəticə

- Milli Azərbaycan Tarixi Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsas məqsədi nədir? Onların oxşar və fərqli xüsusiyyətləri nədir?
- Hansı ölkənin tarixi, milli və mədəni dəyərlərini özündə cəmləşdirən muzeyləri haqqında məlumatınız var?

### Yaradıcı tətbiqetmə

Plastilindən və rəngli kağızlardan istifadə edərək ekspozisiyanın maketini düzəldirlər.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- İstifadəetmə.
- İzahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Muzeylərdəki ekspozisiyaların həyat hadisələrini əks etdirdiyinin izahında çətinlik çəkir.	Muzeylərdəki ekspozisiyaların həyat hadisələrini əks etdirdiyini suallar əsasında izah edir.	Muzeylərdəki ekspozisiyaların həyat hadisələrini əks etdirdiyini sadə şəkildə izah edir.	Muzeylərdəki ekspozisiyaların həyat hadisələrini əks etdirdiyini izah edir.

LAYIHƏ  
37 | Müəllim üçün metodik vəsait

Muzeydəki ekspozisiyaların real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan çətinliklə istifadə edir.	Muzeydəki ekspozisiyaların real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Muzeydəki ekspozisiyaların real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan nümunələr əsasında istifadə edir.	Muzeydəki ekspozisiyaların real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan sərbəst istifadə edir.
Ekspozisiyaya daxil olan əsərlərdə milli üslubi cəhətləri estetik imkanlarına görə çətinliklə izah edir.	Ekspozisiyaya daxil olan əsərlərdə milli üslubi cəhətləri estetik imkanlarına görə suallar əsasında izah edir.	Ekspozisiyaya daxil olan əsərlərdə milli üslubi cəhətləri estetik imkanlarına görə nümunələr əsasında izah edir.	Ekspozisiyaya daxil olan əsərlərdə milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir.
Muzeylərdə nümayış etdirilən əsərləri təsviri sənət növlərinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Muzeylərdə nümayış etdirilən əsərləri təsviri sənət növlərinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini suallar əsasında izah edir.	Muzeylərdə nümayış etdirilən əsərləri təsviri sənət növlərinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini kiçik səhv'lərə izah edir.	Muzeylərdə nümayış etdirilən əsərləri təsviri sənət növlərinə görə ayıraraq emosional təsir xüsusiyyətlərini izah edir.



# ULU İRSİMİZ — XALQ GEYİMLƏRİ VƏ AZƏRBAYCAN XALÇALARI

## 8–9. XALQ GEYİMLƏRİ

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Sağirdlərin mətni oxuması üçün İQS (insert) və ya BİBÖ üsullarından istifadə edilə bilər. Dərsliyi oxuyarkən xalq geyimlərinə xas olan cəhətləri müəyyənləşdirirlər. Öyrənirlər ki, iqlim şəraitinin, mərasimlərin və yaş qruplarının müxtəlifliyi geyim hazırlanarkən nəzərə alınmalıdır.

Onlar dərslikdən qadın geyimləri, bayram libası, baş geyimi, kişi üst geyimi haqqında da məlumat toplayırlar.

Müəllim izah edir ki, **qadın geyimləri** mürəkkəbliyi və gözəlliyi ilə fərqlənərdi. Qadın geyiminin əsas cəhəti onun *çoxqatlı (üst-üstə)* və *qırçılı* olması idi. **Kişi üst geyimi ipək, atlaz, kətan** və digər parçalardan tikildi. *Papaq, üst köynəyi, arxaluq, çəpkən, cuxa (çıyinlik)* və *şalvar* kişi geyiminin əsas hissələri idi.

Dərslikdə qadınların, həm də kişilərin geyimlərinin yalnız adları çəkilir. Onlar haqqında məlumat yoxdur. Ona görə də, həmin geyimlər haqqında məlumat toplamaq ev tapşırığı kimi verilə bilər.

Qadın geyimində bəzək və zinət əşyaları mühüm rol oynayırı. Nəsildən-nəslə ötürülən bu məmulatlar ailəyə məxsus idi və təbiət obrazlarını simvolizə edən naxışlarla işlənilərdi.

Bu mövzunun mənimsənilməsinə 2 saat vaxt ayrıılır. 1-ci saatda tədqiqatın aparılması zamanı nəzəri məlumatın öyrənilməsi məsləhətdir. 2-ci dərsdə isə tədqiqatın aparılmasının 2-ci mərhəlesi – praktik tapşırıq, sonra isə dərsin ardıcıl olaraq digər mərhələlərinin aparılması məqsədəməvafiq olar.

### Praktik tapşırıq

Mövzu mənimsənilidikdən sonra cütlərə o dövrün insanların həyat tərzini və məşğılıyyətini göstərmək tapşırılır. Müəllim xatırlada bilər ki, mövzu üzrə rəsm zamanı qadın və ya kişi geyiminin xarakterik xüsusiyyətlərini nəzərə alınsınlar. Geyimin forma və elementlərini, naxış və bəzəklərini eə çəksinlər ki, geyim sahibinin yaşına, ailə vəziyyətinə uyğun olsun. Müəllim tapşırır ki, vaxta qənaəet etmək üçün iş bölgüsü aparılsın. Rəngləmə zamanı sulu boyalar ilə böyük sahələri, flomaster və rəngli karandaşla isə konturları rəngləyirlər.

**DT.** Müəllim XQEÖŞ-in qarşısına milli geyimdə olan kişi və qadın rəsmini qoyur və onu rəngləməyi və geyimə naxışlar əlavə etməyi tapşırır.

Yekunda müəllim xalq naxışlarının hər birinin öz mənəsi olduğunu bir də xatırladır. Müəllim dərsi ümumiləşdirici suallarla da tamamlaya bilər: – Xalq geyimini hansı ardıcılıqla bəzədiniz və onların mənəsi nədir? Xalq geyimi müasir geyimdən nə ilə fərqlənir? Azərbaycanda xalq geyimlərinin sirri nədədir? Milli geyimin hansı detalları naxışla bəzənərdi? Əcdad-larımızın təsəvvürləri qadın bayram paltarında necə açılır? və s.

Yaradıcı iş kimi müasir geyim formasını çəkib, onu naxışlarla bəzəmək tapşırıla bilər.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- Şərhətmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dekorativ-tətbiqi sənət növlərindən xalq geyimlərinin adlarını müəllimin köməyi ilə şərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalq geyimlərinin adlarını tanıyaraq şərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalq geyimlərini və onları bəzəyən naxışları xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalq geyimlərini xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.
Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi olan Q.Qaqarin, E.Şahtaxtinskaya və onların ən məşhur əsərlərini çətinliklə şərh edir.	Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi olan Q.Qaqarin, E.Şahtaxtinskaya və onların ən məşhur əsərləri haqqında məlumatları şərh edir.	Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi olan Q.Qaqarin, E.Şahtaxtinskaya və onların ən məşhur əsərlərini fərqləndirərək şərh edir.	Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndəsi olan Q.Qaqarin, E.Şahtaxtinskaya və onların əsərləri haqqında məlumatları fərqləndirərək şərh edir.
Xalq geyimlərinin təsvirində sulu boyadan və digər materiallardan müəllimin köməyi ilə çətinliklə istifadə edir.	Xalq geyimlərinin təsvirində sulu boyadan və digər materiallardan müəllimin köməyi ilə istifadə edir.	Xalq geyimlərinin təsvirində sulu boyadan və digər materiallardan nümunələr əsasında məqsədyönlü istifadə edir.	Xalq geyimlərinin təsvirində sulu boyadan və digər materiallardan məqsədyönlü istifadə edir.
Geyim eskizinin üzərində tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Geyim eskizinin üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirən zaman səhvlərə yol verir.	Geyim eskizinin üzərində tərtibat bacarıqları nümayiş etdirir.	Geyim eskizinin üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

LAYİH

## 10-11. XOVSUZ XALÇALAR

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzu ilə tanışlıq zamanı ziqaq və ya İQS üsulundan istifadə etmək olar. Mətndə, əsasən, xovsuz xalçalar haqqında məlumat verilir. Əgər ziqaq üsulu tətbiq edilsə, hər “ekspert” qrupuna bir xovsuz xalça (palaz, cecim, kılım, şəddə, zili və vərni, sumax) haqqında öyrənmək tapşırıla biler.

**Qeyd.** Müəllim qeyd edə bilər ki, Azərbaycan xalçası iki növ – xovsuz (tüksüz) və xovlu (tüklü, kılıkeli) olur. Bu məlumatın əvvəlki siniflərdə verilməsinə baxmayaraq, təkrarlanması məqsədə müvafiqdir. Şagirdə təkrarlama vasitəsilə xovlu və xovsuz xalça arasında olan fərqi daha dərindən mənimşətmək məsləhətdir.

Xovlu xalça qalın, yumşaqdır və simmetrik düyüñvurma üsulu ilə toxunaraq qayçı ilə kəsilir. Xovsuz xalça daha nazikdir. İplər ərişin arasından, sadəcə, keçirilir. Ona görə də üst hissədə kəsilmiş ip olmur.

Müəllim xovsuz xalça növlərini dərslikdən istifadə edib şagirdlərlə birlikdə müzakirə apararaq fərqləndirə bilər. Müzakirə üçün soruşula bilər:

– “Palaza bürün, elnən sürün” – el məsəlini necə başa düşürsən? Nə üçün xovsuz xalçalar “məisət xalçaları” adlanır?

**Elimizin** qız-gelinləri kiçik yaşlarından toxuculuq sənətinin sırlarına yiyələnər, özlərinə cehiz toxuyar, doğma ocaqlarını öz əlləri ilə bəzəyərdilər. Doğma təbiət, həyat tərzi və arzu rəmzləri simvollarda təkrarlanaraq naxışlara çevrilər və *toxunma üsulu* ilmələrə hopardı. Bu bəzəklər əyləncə xatırınə yaranmayıb; hər naxışın öz mənası və toxunma səbəbi olardı: insanı bədxah qüvvələrdən qorumaq.

Bu mövzunun mənimşənilməsinə 2 tədris saatı ayrıılır. 1-ci saatda tədqiqatın aparılması zamanı ziqaq üsulu ilə nəzəri məlumatın öyrənilməsi, 2-ci saatda isə praktik işin yerinə yetirilməsi məqsədə uyğundur.

### Praktik tapşırıq

Müəllim şagirdləri xovsuz xalça şəkilləri ilə 4 və ya onların dərslikdə verilən nümunələrinin sayına uyğun 6 qrupa ayırrı. Qruplar tanış olduğu xovsuz xalça növlərindən birinə aid nümunə yarada biler. Mürəkkəblik yaranmaması üçün müəllim damalı vərəqdə təsvir etməyi tapşırısa, daha asan olar.

Naxış çəkildikdən sonra kontrastlıq nəzərə alınmaqla rənglənir. Müəllim xatırlada bilər ki, bu zaman 3-4 rəngdən artıq rəngdən istifadə edilməsin. Bu tapşırığı yerinə yetirərkən rəngli kağızlardan da istifadə edə bilərlər.

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün plastilinin üzərində naxışlar çizilir və oyulur.

**DT. XQEÖŞ-ə dərslikdəki kılım naxışının sxemini çəkib onu rəngləməyi tapşırmaq olar.**

### Qiymətləndirmə

Qiymətləndirmə meyarları:

- Sərhətmə.
- İzahetmə.
- Ayırma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Xovsuz xalça növlərində istifadə olunan materialları, naxış növlərini, istifadə təyinatını çətinliklə şərh edir.	Xovsuz xalça növlərində istifadə olunan materialları, naxış növlərini, istifadə təyinatını səthi şərh edir.	Xovsuz xalça növlərində istifadə olunan materialları, naxış növlərini, istifadə təyinatını fərqləndirərək sərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalçacılığı xarakterik xüsusiyyətlərinə görə şərh edir.

Xalçanın real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan çətinliklə istifadə edir.	Xalçanın real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Xalçanın real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan istifadə etdikdə müəyyən səhv'lərə yol verir.	Xalçanın real tərzdə təsvirində rəngli karandaş, sulu boyadan sərbəst istifadə edir.
Xovsuz xalçaları milli üslubi cəhatinə görə çətinliklə izah edir.	Xovsuz xalçaları milli üslubi cəhatinə görə müəllimin köməyi ilə izah edir.	Xalçalarda milli üslubi cəhətləri estetik imkanlarına görə suallar əsasında izah edir.	Xalçalarda milli üslubi cəhətləri estetik imkanlarına görə izah edir.
Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini əsaslandırmadan izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini suallar əsasında izah edir.	Dekorativ-tətbiqi sənəti təsviri sənətin digər növlərindən ayıraq emosional təsir xüsusiyyətlərini izah edir.

## 12. AZƏRBAYCAN XALÇA MUZEYİ

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzu ilə tanışlıq zamanı müzakirə və ya BİBÖ üsulundan istifadə etmək olar. Müəllim deyə bilər ki, **Azərbaycan Xalça Muzeyinin** ekspozisiya və fondunda saxlanılan – palas, cecim, kılım, şəddə, zili, lədi, vərnı və sumax – bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalardır. Digər xalça məməlatları – məfrəş, xurcun, heybə, çanta, çul, xaral bu üsullarla toxunur və onlar da muzein fondunda saxlanılır. Muzein zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məməlatları, zinət əşyaları və soyuq silahlar, çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə, parça və milli geyimlər, zərif naxışlı bədii metal məməlatları kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Muzein ekspozisiyasında Azərbaycanın Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşlarına, eləcə də rəng həllinə görə diqqəti cəlb edir. Müəllim bu xalçaları müqayisə etmək məqsədilə müzakirə təşkil edə bilər.

**Qeyd.** *Qubada toxunan xalçalardan – "Pirəbədi", "Qımıl", "Sirt-Ciçi" zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyi, toxunması belə hiss olunmayan elementləri, xirdalanmış cizgi rəsmi, yüksəm rəng qammaları ilə insani heyran edir.*

**Şirvan** xalçalarından – "Muğan", "Şilyan" bir növ ilk – qədim xalçalarımıza bənzəyir. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür.

**Qarabağ** xalçalarından olan "Xanlıq", "Malibəyli" və "Ləmpə" də yüksək kompozisiya ustalığı, ağlaşığın fantaziya, kolorit əlvənlığı ön planda dayanır.

**Bakıda** hazırlanın xalçalardan – "Xilə-Buta"nın, "Novxani"nın, "Fatmayı"nın zərif cizgi rəsmi, mürəkkəb ornamentləri vardır.

Olduqca böyük şərtliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qacaşan", "Qədim Göyçə", "Dəmirçilər" kimi **Gəncə və Qazax** məktəblərinə aid xalçalarda, əsasən, naxışların həndəsi üslubuna daha çox üstünlük verilir. Bu naxışlar Kainatın sırlarını, mistik təsəvvürləri damğalar və cizgilərin dili ilə bizlərə yetirir.

LAYHƏ

*Təbriz xalçalarından "Sərabi", "Əfşan", "Ləçək-Turunc"da dairəvi və ya spiralvari plastik formaların dekoru dünyadan əbədiliyi, gözəlliyi və həyat ritmi haqqında təsəvvür yaradır.*

*Azərbaycan Xalça Muzeyi Azərbaycanın nadir sənət nümunələrini öz kolleksiyasında toplamışdır. Azərbaycanın mədəni irsinin uzaq və yaxın xaricdə təbliğ edilməsi məqsədilə müzey respublikada və otuzdan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil etmişdir.*

### **Praktik tapşırıq**

Şagirdlərin informativ-kommunikativ bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə praktiki işi qruplarla təşkil etmək məqsədə uyğundur. Onları xalça məktəblərinin adlarına uyğun (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) 7 qrupa ayırmak olar. Şagirdlər xalçaçılıq məktəblərinin birinə aid ekspozisiya çəkə bilərlər. Bu zaman interyeri də nəzərə almaq lazımdır. Müəllim onçə interyeri – daxili hissəni, sonra isə divardakı və yaxud yerə döşənmiş xalçaları çəkməyi məsləhət görə bilər.

*DT. XQEÖŞ üçün dərsdən əvvəl sadə naxışlı xalça təsvir olunur. Məşğələ zamanı həmin rəsm şagirdə verilir və rəngləmək tapşırılır.*

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün xalçanı çək-dikdən sonra onun hansı məktəbə aid olunduğunu təyin edə bilərlər.

### **Qiymətləndirmə**

*Qiymətləndirmə meyarları:*

- Şərhətmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.
- İzahətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq məktəblərinin xarakterik xüsusiyyətlərinə görə çətinliklə şərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq məktəblərinin xarakterik xüsusiyyətlərinə görə suallar əsasında şərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalçaçılıq məktəblərinin xarakterik xüsusiyyətlərinə görə nümunələr əsasında şərh edir.	Dekorativ-tətbiqi sənət növlərindən xalçaçılığı xarakterik xüsusiyyətlərinə görə şərh edir.
Xalçanın üzərində çətinliklə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.	Xalçanın üzərində sadə bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Xalçanın üzərində tərtibat və bəsiti dizayn bacarıqları nümayiş etdirir.	Xalçanın üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
Azərbaycanın müxtəlif xalça məktəblərinə məxsus milli üslubi cəhətləri estetik imkanlarına görə çətinliklə izah edir.	Azərbaycanın müxtəlif xalça məktəblərinə məxsus milli üslubi cəhətləri suallar əsasında estetik imkanlarına görə izah edir.	Azərbaycanın müxtəlif xalça məktəblərinə məxsus milli üslubi cəhətləri kiçik səhv'lərlə estetik imkanlarına görə izah edir.	Azərbaycanın müxtəlif xalça məktəblərinə məxsus milli üslubi cəhətləri estetik imkanlarına görə ətraflı izah edir.

### **Qiymətləndirmə nümunəsi (KSQ №2)**

vəsaitin sonunda verilmişdir.



## DEKOR — İNSAN, CƏMİYYƏT, ZAMAN

### 13. İNSANLARA BƏZƏK NƏ ÜÇÜN LAZIMDIR

#### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Bu məşğələ dekorativ-tətbiqi sənətin cəmiyyətdə yeri və rolu haqqında şagirdlərdə ümumi təəssürat formalaşdırır. Dərsliyin əvvəlindəki suallar vəsittəsilə şagirdlərdə məşğələyə maraq yaradıla bilər. Bu suallar, həmçinin şagirdləri diskussiyaya hazırlayır. Mətni oxumaq üçün İQS (insert), BİBÖ üsullarından istifadə edilə bilər. Mətnlə tanışlıqdan sonra şagirdlərlə söhbət aparmaq məqsədəuyğundur.

*Qeyd. Söhbətə insan bədəninə naxışlar çəkməklə başlamaq olar; məsələn, Afrika tayfalarında və ya hindu xalqlarında bədənə müxtəlif bəzəklərin çəkilməsi kostyum rolunu oynayır. Qəbilə başçısı və aqsaqqallar geyimləri ilə seçilirdi. Kişilər (döyüşçü və ya ovçu) və qadınların (qəbiləni davam etdirən, ocağı qoruyan) ictimai funksiyaları geyim və bəzək vasitəsilə ayrılmır. İşarələr bədənin rənglənməsi, yaxud şəkil döydürüləməsi, muncuq və ya heyvan buynuzundan düzəldilən boyunbağının taxılması, baş geyimlərində lələklərin olması və s.-dən ibarət olurdu.*

Şagirdlərlə qədim ovçu, qəbilə başçısı, doyüşçünün geyim və bəzəklərinin əsas xüsusiyyətləri haqqında diskussiya yaratmaq olar.

Müəllim bunu slayd və ya şəkillərdə göstərərək, söhbətin axırında şagirdlərlə birlikdə nəticə çıxarıır. Şagirdlər dərk edirlər ki, dekorun mahiyyəti bədənə, paltara, əşyalara bəzək təsvir edilməsi deyil, bu bəzəklərlə bəzək sahibinin rolunun təyin olunmasıdır. Bəzəyin forması, miqdarı və keyfiyyəti onu daşıyanın ictimai vəziyyətindən asılıdır. Dekorativ-tətbiqi sənətin sosial rolu haqqında söhbəti müasir dövrə kostyum dekoruna yönəltmək olar; məsələn, hərbçi, general, idmançı və həkimlərin geyimi.

#### Praktik tapşırıq

Şagirdlərin informativ-kommunikativ bacarıqlarının inkişaf etdirilməsi yolunda praktiki işi qruplarla təşkil etmək məqsədəuyğundur. Qruplara hər hansı dövrə aid süjetli rəsm çəkmək tapşırıla bilər. İnsan mövqeyini geyim və bəzək vasitəsilə göstərir. Hər qrupa konkret tapşırıq da vermək olar; məs., I qrup gəlin, II qrup general, III qrup həkim, IV qrup bənnə obrazını yaradaraq çəkdiklərini təqdim edirlər. Bu zaman işin mənfi, müsbət cəhətlərini qeyd etməklə diskussiyanın təşkil etmək olar.

**DT. XQEÖŞ üçün insanın kənar xətlərini çəkmək və şagirdə həmin şəklə həkim obrazı vermək tapşırılır. Bu şagirdə obrazı daha dəqiq təsvir etməyə kömək edir.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün yapmadan istifadə etməklə insan obrazının yaradılması tapşırıla bilər. Obrazları fərqləndirmək üçün isə geyim və bəzəkdən istifadə edilməsi məsləhətdir.

#### **Qiymətləndirmə**

**Qiymətləndirmə meyarları:**

- İzahetmə.
- Tərtibat və dizayn bacarıqları nümayiştdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bəzəyin insan həyatında rolunu çətinliklə izah edir.	Bəzəyin insan həyatında rolunu müəllimin köməyi ilə izah edir.	Bəzəyin insan həyatında rolunu verilmiş suallar əsasında izah edir.	Bəzəyin insan həyatında rolunu ətraflı izah edir.
İnsana lazımlı olan bəzək əşyasını tərtib etməyi və ona dizayn vermək bacarığını çətinliklə nümayiş etdirir.	İnsana lazımlı olan bəzək əşyasının üzərində sadə bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayışında səhvlərə yol verir.	İnsana lazımlı olan bəzək əşyasını tərtib etməyi və ona bəsöt dizayn vermək bacarığını nümayiş etdirir.	İnsana lazımlı olan bəzək əşyasını tərtib etməyi və ona dizayn vermək bacarığını nümayiş etdirir.
Süjetli rəsmi milli üslubi cəhətlərini estetik imkanlarına görə çətinliklə izah edir.	Süjetli rəsmi milli üslubi cəhətlərini estetik imkanlarına görə suallara əsasən izah edir.	Süjetli rəsmi milli üslubi cəhətlərini estetik imkanlarına görə nümunələr əsasında izah edir.	Süjetli rəsmi milli üslubi cəhətlərini estetik imkanlarına görə ətraflı izah edir.

### **— QƏDİM CƏMİYYƏTDƏ DEKORATİV SƏNƏTİN ROLU —**

#### **14. QƏDİM MİSİR — GEYİM VƏ DEKOR**

##### **Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr**

Məşğələdə uşaqlar qədim misirlilərin (fironun, saray əyanlarının, kahinin, zadəganın, döyüşçülərin) kostyumları ilə tanış olurlar. Onların geyimləri tutduqları mövqeyə görə müxtəlif olur. Şagirdlərə fikrən Qədim Misirə səyahət etmək təklif olunur. Müəllim göstərdiyi slayd və ya şəkillərlə o dövrü hiss etdirməyə, tarix dərsliklərində gördükllərini yadlarına salmağa çalışır.

Dərslikdəki materiallarla fasılələrlə oxu üsulu vasitəsilə tanış olmaq nümkündür. Qədim Misirin dekorativ-tətbiqi sənəti ilə tanış olarkən şagirdlərin diqqəti – tanrıının “oğlu” olan fironun geyiminə əzəmetlik verən əlamətlərə, kraliça, kahin və məmurun geyimindəki işarələrə yönəldilir. Müəllim geyimdəki forma və ornamentlərin müxtəlifliyinə də diqqəti yönəldə bilər. Bu da Qədim Misir ustalarının işlərində mahir olmasını göstərir. Müəllim Qədim Misir haqqında tam təsəvvür yaratmaq üçün o dövrün dinin inancları haqqında da məlumat

verə bilər. Belə ki, bu xalq ölümdən sonra olan həyata – əbədiliyə inanır. Müəllim elə edir ki, uşaqlarda bu ölkə haqqında tam təsəvvür yaranır. Şagirdlərin diqqətini əsasən dekorun təsvir elementlərinə – işaret və ya simvollara yönəltmək olar.

### Praktik tapşırıq

Praktiki işi cütlərlə təşkil etmək məqsədəuyğundur. Cütlərə Qədim Misir hökmədarının geyiminin xüsusiyyətlərini öz rəsmində göstərmək tapşırıla bilər. Müəllim geyimin xüsusi işaret və simvollarını, hansı mövqe tutduğunu göstərməyi unutmamağı xatırladır.

*Qeyd. Praktik işi başqa formada da yerinə yetirmək olar: 1-ci qrup – firon, 2-ci qrup – kralıça, 3-cü qrup – məmər, 4-cü qrup isə döyüşçü və ya adı misirlinin geyimi ni çəkə bilər. Bunun üçün dərslikdə və ya yazı lövhəsində olan şəkillərdən istifadə etmək olar. Müəllim geyimlərin kimə məxsusluğundan asılı olaraq xüsusi işaret və simvollarla həmin insanın hansı mövqe tutduğunu göstərməyi tapşırı bilər.*

*DT. XQEÖŞ-ə insanın konturlarını çəkib qarşısına qoymaq lazımdır. Dərsliyə baxaraq Qədim Misir hökmədarına uyğun olan geyimi, əlində qamçı və əsanı çəkmək tapşırılır.*

Sonra çəkdiklərini təqdim edirlər. Bu zaman suallar, işin müsbət cəhətlərini qeyd etməklə, müəyyən təkliflər irəli sürülməklə diskussiya təşkil etmək olar. Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün Qədim Misirə aid istədiyi insan obrazını yarada bilər.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- Təsviretmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qədim Misir incəsənətinin həyat hadisələrini eks etdiriyini çətinliklə izah edir.	Qədim Misir incəsənətinin həyat hadisələrini eks etdiriyini müəllimin köməyi və suallar əsasında izah edir.	Qədim Misir incəsənətinin həyat hadisələrini eks etdiriyini izah edərkən qeyri-dəqiqliyə yol verir.	Qədim Misir incəsənətinin həyat hadisələrini eks etdiriyini ətraflı izah edir.
Qədim Misir hökmədarının geyimini rəngkarlıq növündə real tərzdə təsvirində çətinlik çəkir.	Qədim Misir hökmədarının geyimini rəngkarlıq növündə real və abstrakt tərzdə müəllimin köməyi ilə təsvir edir.	Qədim Misir hökmədarının geyimini rəngkarlıq növündə nümunələr əsasında bacardığı kimi real tərzdə təsvir edir.	Qədim Misir hökmədarının geyimini rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir edir.
Qədim Misir geyimlərinin təsviri üzərində tərtibat və dizayn bacarıqları çətinliklə nümayiş etdirir.	Qədim Misir geyimlərinin təsviri üzərində tərtibat və dizayn bacarıqlarını müəllimin köməyi ilə nümayiş etdirir.	Qədim Misir geyimlərinin təsviri üzərində tərtibat bacarıqları nümayiş etdirir.	Qədim Misir geyimlərinin təsviri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

LAYIHƏ

## 15. QƏDİM MİSİRİN DEKORATİV-TƏTBİQİ SƏNƏTİ — FORMA, DEKOR VƏ RƏNG

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Şagirdlər dərslikdəki mətnlə 1QS üsulu ilə tanış olurlar. Müəllim Qədim Misirin bəzək və simvollarını şagirdlərə ya slaydlar, ya da şəkillərlə göstərir. Şəkilləri bir-bir izah etmək olar. Bəzəklərin, simvolların nə demək olduğu şagirdlərə izah edilir; məsələn, qara böcək — *skarabey* Qədim Misirdə ölüm və həyat rəmzi hesab olunurdu. Misirin əfsanəvi allahlarından biri olan Heprinin (inanca görə, dünyani yaratmışdır) başı skarabey şəklində təsvir olunurdu. Misirdə yaranan dəqiq *dekorativ simvollar sisteminə* ən əhəmiyyətli simvol gözəlliyi və əbədi həyatı əks etdirən şanagüllə çiçəyi — *lotos* idi.

### Praktik tapşırıq

Şagirdlər praktiki işi cütlükdə yerinə yetirə bilərlər. Onlar cütlükdə “Qədim Misir” mövzusunda bəzək əşyası fikirləşib çəkirlər. Bu, Günsəsi simvolizə edən boyunbağı, sinəbəzək, bilərzik ola bilər. Müəllim xatırladır ki, rəsm zamanı onun forması, Misirin dekorativ-tətbiqi sənətinə xas olan rənglər haqqında düşünsünlər. Misir simvollarından istifadə edib, onları təkrarlayaraq ornament də yarada bilərlər.

**DT.** *Bu tapşırıq XQEÖŞ üçün də çətinlik törətməz. Həmin şagirdi nəticələri yüksək olanla əyləşdirmək lazımdır.*

Şagirdlərə izah etmək lazımdır ki, çəkdikləri rəsm vərəqin ortasında yerləşə, daha yaxşı olar. Bu zaman onların rəsmi kompozisiya cəhətdən yaxşı görünər və uğurlu sayilar. Təsviri ümumidən hissələrə doğru çəkmək lazımdır. Əvvəlcə təsvirin hündürlüyü və eni vərəqə əsasən təyin olunmalı, sonra detallar və elementlər əlavə edilməlidir. Rəngləmə zamanı quaş, flomaster və rəngli karandaşlardan istifadə edilsə, yaxşı olar.

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün simvol və bəzəklər plastilindən yapılır.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- Təsviretmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.
- Tərtibat və dizayn bacarıqları nümayiştdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qədim Misirin simvol və bəzəklərini rəngkarlıq növündə real tərzdə təsvirində çətinlik çəkir.	Qədim Misirin simvol və bəzəklərini rəngkarlıq növündə real və abstrakt tərzdə təsvirində müəllimin köməyindən istifadə edir.	Qədim Misirin simvol və bəzəklərini rəngkarlıq növündə nümunələr əsasında bacardığı kimi real tərzdə təsvir edir.	Qədim Misirin simvol və bəzəklərini rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir edir.
Qədim Misirin simvol və bəzəklərinin real təsvirində sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Qədim Misirin simvol və bəzəklərinin real təsvirində sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Qədim Misirin simvol və bəzəklərinin real və abstrakt təsvirində sulu boyadan səliqəsiz istifadə edir.	Qədim Misirin simvol və bəzəklərinin real və abstrakt təsvirində sulu boyadan sərbəst istifadə edir.

Bəzək əşyaları üzərində tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Bəzək əşyaları üzərində sadə tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Bəzək əşyaları üzərində tərtibat və bəsit dizayn bacarıqları nümayiş etdirir.	Bəzək əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
--	---	---	---

## 16. QƏDİM ÇİN GEYİM ƏNƏNƏLƏRİ — SİMVOL VƏ RƏNG

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

5-ci sinifdə, əsasən, kostyumun dekorativliyinə, sosial roluna diqqət yetirilir. Şagirdin geyimin dekoruna, mövişə əşyalarına, hər hansı dövrü əks etdirən interyerə (binanın daxili) emosional marağın möhkəmləndirilir. İzah zamanı müxtəlif əyani vəsaitlərə baxarkən şagirdlər dərk etməlidir ki, müxtəlif sosial təbəqələrə, peşələrə mənsub insanların kostyumlarda forma, dekor, rəng material, insanın cəmiyyətdə yerini, oynadığı rolunu, onun konkret məşğulliyətini təyin edən sosial əlamət kimi çıxış edir. Məşğələnin əvvəlindən şagirdləri maraqlı oyuna cəlb etmək olar: "Kostyum insan haqqında nə deyə bilər?". Bu sual kostyumların müxtəlif formalarına bələd olmağa kömək edir, onun kimə məxsus olmasını təyin etməyə istiqamət verir və sosial əlamətlərini aşkarla çıxarır.

**Müəllim üçün məlumat.** Ədəbiyyat kimi, **Qədim Çin təsviri sənəti** də rəngarəng səciyyə kəsb edir. Çinin ənənəvi rəngkarlıq janrı "qoxua" hesab edilir. Bu, kağız və ya ipək üzərində qara və ya külrengli tişə ilə rəsmlərin təsvirindən ibarətdir. Qoxuanın əsas mövzusu dağ, çay, gül və quşları təsvir edən mənzərələrdir. Təsvirlərin hər bir elementi rəmzi məna kəsb edir. Bu rəngkarlığın əsas məktəbləri Suy, Tan, Sun sülalələrinin hakimiyyəti dövrünə aiddir. Bu dövrün "qoxua" təsvirlərində dövrümüzə gəlib çatanı Suy sülaləsi dövrünün rəssamı **Hu Kay-çji**-nin "Yazın sonu" adlı əsəridir.

Çində rəngkarlıqla eyni vaxtda kalligrafiya da inkişaf etmişdi. Qədim çinlilər yazılıarda xətlərin ifadəliliyi, bədiiliyi, zərifliyinə diqqət yetirir, onların kompozisiya quruluşuna, qrafik elementlərin vəhdətinə xüsusi incəliklə yanaşırırlar.

Bir çox xalqda bu rəngə münasibət fərqli olmasa da, çinlilər ağ rəng barədə ayrıdır. Çin xalqının inancına görə, ağ rəng kədər, yas simvoludur. Çin adətlərinə görə, ağ rəng həm də ruhu maddiyyatdan alıb sırlı aləmə aparan, sırlar dünyasının rəngi, Tanrılarının ştrixlərindən biridir. Ağ rəngin cazibə sisteminde mənfi təsis, yəni şər faktoru yoxdur, matəm və ölümündən sonrakı həyat isə şər anlamına girməyən bir prosesdir.

Şagirdlər çinlilərin geyiminə baxaraq müqayisə aparmalı, onun kim olduğunu təyin etməyi bacarmalıdırular. Çin kəndlilərinin geyimi, adətən, formasına və bəzəyinə görə sadə olur. Zadəganların geyimləri isə tamamilə fərqli, daha dekorativ olur. Dərsliklə tanış olanda şagirdlərin diqqətini bu müqayisələrə yönəltmək lazımdır. Mətni IQS üsulu, fasılələrlə oxu, istiqamətləndirilmiş mühazirə üsullarından biri ilə oxutmaq məqsədə uyğundur.

Müəllim şagirdlər məlumat topladıqdan sonra çinlilərin müxtəlif geyimlərini göstərə və onun kimə məxsus olduğunu soruşa bilər.

### **Praktik tapşırıq**

Şagirdlerin informativ-kommunikativ bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə praktiki işi qruplarla təşkil etmək məqsədəyğundur. Qədim Çin kostyumunu çəkən zaman onun kimə aid olduğunu müəyyən edirlər. Ona uyğun olaraq naxış, rəng və simvolları istifadə edərək rəngləyirlər.

Müəllim onların yadlarına sala bilər: ağ durna – uzunömürlülük simvolu olub, məmurların xalatını bəzəyirdi. Pələng, aslan, bəbir – hərbi məmurun libasını bəzəyirdi. İmperator – sarı rəng, döyüşçülər – ağ və qırmızı, gənc döyüşçülər – mavi, əyanlar isə qəhvəyi rəngli libaslar geyinirdilər. Müəllim qeyd edə bilər ki, çinlini çəkən zaman onun simasının da xarakterik cəhətlərini versinlər; yəni gözlərinin qıçıq, sıfətinin isə uzunsuv olmasını və s. Əvvəlcə adamı çəkmək, sonra onun hansı təbəqəyə məxsus olmasını müəyyənləşdirib uyğun naxış və simvol, rənglərlə bəzəmək lazımdır. Quaş, pastel tabaşır və flomasterdən istifadə etmək olar.

**DT. XQEÖŞ-i isə noticəleri yüksək olan şagirdlərlə əyləşdirmək məqsədə uyğundur. Tapşırıq sadə olmalıdır; məsələn, müəllim imperatorun təsvirinin yalnız konturlarını çəkib, şagirddən dərsliyə baxaraq onu tamamlamağı və rəngləməyi tapşırı bilər.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün Çin həyatına aid süjetli rəsm çəkə bilərlər.

### **Qiymətləndirmə**

*Qiymətləndirmə meyarları:*

- Sərhətmə.
- Təsviretmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təsviri sənətin növü olan rəng-karlığın xarakterik xüsusiyyətlərini izah etməkdə çətinlik çəkir.	Təsviri sənətin növü olan rəng-karlığın xarakterik xüsusiyyətlərini verilən suallar əsasında şərh edir.	Təsviri sənətin növü olan rəng-karlığın xarakterik xüsusiyyətlərini fərqləndirir və şərh edir.	Təsviri sənətin növü olan rəng-karlığın xarakterik xüsusiyyətlərini sərbəst şərh edir.
Çinli obrazının rəngkarlıq növündə real təsvir edilməsində çətinlik çəkir.	Çinli obrazının rəngkarlıq növündə real təsvirində müəllimin köməyindən istifadə edir.	Çinli obrazını rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir etmək üçün rəssamların yaratdığı nümunələrdən istifadə edir.	Çinli obrazını rəngkarlıq növündə real və abstrakt tərzdə təsvir edir.
Çinli obrazını yaradan zaman onun geyiminin üzərində çətinliklə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.	Çinli obrazını yaradan zaman onun geyiminin üzərində sada bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Çinli obrazını yaradan zaman onun geyiminin üzərində tərtibat və bəsət dizayn bacarıqları nümayiş etdirir.	Çinli obrazını yaradan zaman onun geyiminin üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

LAYIHƏ

## 17. QƏRBİ AVROPA NIN DEKORATİV-TƏTBİQİ SƏNƏTİ. 17-ci əsr

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Müəllim orta əsrlər dövrünü şagirdlərin gözünün qarşısında canlandırma bilər. Bunun üçün həmin tarix haqqında ətraflı müzakirə aparmaq, slayd və ya şəkillərlə insanların geyimini göstərmək məqsədə uyğun olar. Şagirdlər şəkil-lərlə tanış olaraq varlı və adi adamların geyimlərini görür, təsəvvüründə obrazları formalasdırırlar. Müəllim şagirdlərdən avropalının geyim element-lərinin adlarını soruşa bilər. Sonra ümumiləşdirmə aparıb deyə bilər:

*— Kostyum — insanın cəmiyyətdə müəyyən təbəqə və ya qrupa aid olduğunu göstərən nişan, simvol sayılardı.*

**Qeyd.** O dövrə məxsus dəbdəbəli mebellərin zəngin dekoru olardı. Qəribə formali söykləndək və ayaqlara malik qoltuqlu kürsülərə, divanlara qobelen parçalardan üz çəkilməklə yaraşıq verərdilər.

Mebel ustaları qırmızı və qara ağac növlərindən zərif oyma naxışlı mebel hazırlayardılar. Onun səthini bitki ornamentləri, mənzərə və əfsanəvi təsvirlər əyar, qiymətli daşlarla bəzəyərdilər. Çox zaman mebelin daha da təmtəraqlı görünməsi üçün bəzi hissələrini qızılı büründən hazırlayırdılar. Şagirdlər mebeldən əlavə, insan fiqurları da çəkəcəkləri üçün onların geyimləri haqqında da təsəvvür yaratmaq lazımdır; məsələn, qadın kostyumu sərt karkas üzərində duran, çox parlaq və dekorativ görünərdi.

Kübar cəmiyyətin saray qadınları ince işləmələrlə bəzədilmiş qiymətli məxmər, atlaz, zərxara libaslar geyinərdilər. Belə paltarı tikməyə yüksək dərzilik məharəti lazımdır. Zinqirov formasını xatırladan yubkaların atəkləri çoxsaylı qırçınlar, işləmələrlə bəzənərdi. Başqa rəngli parçadan olan üst yubkası qabaq hissədən şleyfə çevrilərdi. Yan hissələrdə bantlar vasitəsilə yığılaraq, büzmələrlə çox qiymətli və təntənəli görkəm alardı. Kostyumu qiymətli baş sancaqları, məxmər ayaqqabilar, al-əlvən yelpiklər, uzun əlcəklər tamamlayardı.

Şagirdlər İQS ya da BİBÖ üsulundan istifadə edib mətni oxuya bilərlər. Mətni mənimsədikdən sonra tapşırıq verilir.

### Praktik tapşırıq

Sagirdlər birlikdə “Sarayda bal” kollektiv pannonu yaratmağa çalışırlar. Praktik iş cütlərlə aparılır. Müəllim təklif edir ki, ümumi kompozisiyani düşünsünler.

Şagirdlərin bir hissəsi, yəni birinci sırada oturan cütlər əsas fonu, ikinci sıradakı cütlər mebel və əşyaları təsvir edib bəzəyir. Üçüncü sırada oturan cütlər isə hərəkətdə olan insan fiqurlarını kostyumda təsvir edə bilərlər. Müəllim təklif edə bilər ki, əvvəlcə açıq rənglə insanın sxemini, sonra geyimini çəksinlər. Çəkilmiş geyimi rəngləyə və bəzəyə bilərlər. Sonra çəkdikləri hissələri kəsir, ümumi kompozisiyaya daxil edərək yapışdırırlar. Hazır fiqurları ümumi pannoya daxil edib onları qruplaşdırırlar. Perspektivi nəzərə alaraq iri təsvirləri yaxında, kiçik təsvirləri isə uzaqda yerləşdirirlər.

Bu, kompozisiyada məkan hissini yaradacaq. Müəllim kostyumin iri detallarını — yaxalıq, manjet, yelpik, slyapa əlavə etməyi unutmamağı tapşırır. Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün müxtəlif xalq və dövrlərə aid kostyumlardır. Onların kimlər tərəfindən geyimildiyini və hansı dövrə mənsub olduğunu müəyyən edirlər. Qiymətləndirmə zamanı isə cütlərin özünüqiyəmətləndirməsindən istifadə edilə bilər.

**DT. XQEÖŞ üçün hörmətlə təzim edən insan fiquru kostyumda təsvir edilir.**  
**Şagird onu istədiyi kimi rəngləyə bilər.**

## Qiymətləndirmə

Qiymətləndirmə meyarları:

- Təsviretmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.
- İstifadəetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Kollektiv pannonu rəngkarlıq növündə real təsvir edilməsində çətinlik çəkir.	Kollektiv pannonun rəngkarlıq növündə real təsvirində müəllimin köməyindən istifadə edir.	Kollektiv pannonu rəngkarlıq növündə real tərzdə təsvir etmək üçün rəssamların yaratdığı nümunələrdən istifadə edir.	Kollektiv pannonu rəngkarlıq növlərində real tərzdə təsvir edir.
Saray təsviri zamanı tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Saray təsviri zamanı sadə bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Saray təsviri zamanı tərtibat və bəsit dizayn bacarıqları nümayiş etdirir.	Saray təsviri zamanı tərtibat və dizayn bacarıqlarına sərbəst nümayiş etdirir.
Pannonun real tərzdə təsvirində sulu boyadan çətinliklə istifadə edir.	Pannonun real tərzdə təsvirində sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Pannonun real tərzdə təsvirində sulu boyadan nümunələrə əsasən istifadə edir.	Pannonun real tərzdə təsvirində sulu boyadan sərbəst istifadə edir.

**LAYİH**

## 18. HERALDIKA — GERB VƏ EMBLEMLƏR

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzuda əsas tapşırıq şagirdlərin təsəvvüründə — fərqlənən işarə kimi gerbin dilinin simvolik xarakteri, onun tərkib hissələri, təsvir elementlərinin simvolik mənalarını formalasdırmaq, heraldika sənətində rəng, simvollar və müasir cəmiyyətdə emblemləri barədə söhbət açmaqdır.

**Qeyd.** Orta əsrlərdə Avropada **heraldika** — gerblərin tərtibatı ilə bağlı yeni elm və incəsənət yarandı.

**Heraldik figur** — üfüqi, şaquli və diagonal üzrə qalxanın müəyyən rəng sahələrinə bölünməsi adlanır.

*Heraldik figurlarla yanaşı, qeyri-heraldik figurlardan da — insan, heyvan, bitki, gəmi, tikili, məişət əşyası, silah, eləcə də mifik heyvanlar — əjdaha, təkbuynuzlu at, qrif — antik əfsanələrdə qartalbaşlı, aslanbədənli, qanadlı əjdaha və digər təsvirlərdən istifadə edilərdi.*

Müəllim təsvir və simvollardan da məlumat verə bilər. Hər bir şərti təsvirin öz mənəsi vardi: *palid, aysi — güc; məşəl, açıq kitab — elm; ari — əməksevərlilik; çələng — şöhrət; qanadlı ilan — şər; əjdaha — əzəmət; əl — ığidlik göstəricisi idi. Rənglər də simvolik mənaya malik idi. Sarı və ağ rəng qızıl və gümüş rənginə uyğun sayıldır.*

Dövlətlər və ayri-ayrı şəhərlərin də öz gerbi var. Gerblərdə həmin şəhərlərə xas olan xüsusiyyətlər — təbiət, sərvət, xalq əfsanələrinin obrazı və digərlərini əks etdirərdilər.

**Emblem** — hər hansı ideya və ya anlayışın simvolik təsviridir; məsələn, göyərçin — sülh rəmzi sayılır.

Qızıl rəngi — zənginlik və ədalət, gümüş rəngi isə paklıq və saflıq rəmzi sayılırdı. Digər beş rəng: tünd-qırmızı — məhəbbət; mavi — gözəllik və ucalıq; yaşıl — bolluq, rifah; al-qırmızı — hakimiyyət; qara — müdriklik simvolu sayılırdı.

Şagirdlərin marağını oyatmaq üçün bu gerblərin Azərbaycanın hansı şəhərlərinə aid olduğunu soruşun. Dərslikdə olduğu üçün onu oxumazdan əvvəl bunu etmək məsləhətdir. Sonra dərsliyi oxumağı təklif edin. Şagirdlər səhv və ya düzgün danışdıqlarına özləri şahid olacaqlar. Şagirdlər fasılərlə oxu üsulundan istifadə edib mövzunu öyrənə bilərlər.

**Qeyd.** Bu tapşırığı kompüterdə də yerinə yetirə bilərsən. Bunun üçün Paint qrafik redaktordan istifadə edib öz gerbini yaratmağa çalış.

**Qrafik redaktorlar** şəkillər yaratmaq, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər aparmaq üçün istifadə olunan kompüter proqramlarıdır.

### **Praktik tapşırıq**

Sağirdlər qruplarda işləyirlər. Simvollar şərti dilindən istifadə edərək, şəxsi və ailə gerbini təsvir edə bilərlər. Qalxanın forması, onun rəngli sahələrə bölgünməsi, vacib saydıqları simvol-fiqurlar fikirləşsinlər. Uşaqlar özünün və ailələrinin marağını nəzərə alaraq deviz tərtib edə bilərlər. Təsvir və rəng həlli ifadəli və aydın olmalıdır. Bu gerb — sinif, məktəb otağı, idman klubu və ya istədikləri fənnin emblemə də ola bilər.

Müəllim sinfin səviyyəsindən asılı olaraq şagirdlərdə vətənpərvərlik hissi oyatmaq üçün Azərbaycan gerbinin çəkilməsini də tapşırıa bilər.

Şagirdlər bu tapşırığı kompüterdə qrafik redaktordan istifadə edərək (Paint, OpenOffice.org Draw) işləyə bilərlər.

Kompozisiya həllini düzgün tapmaq üçün təklif etmək olar ki, gerbi vərəqin ortasında yerləşdirsinlər. Rəngləmə zamanı isə səliqəli olması üçün flomaster, rəngli karandaşlardan istifadə edə bilərlər.

**DT. Müəllim XQEÖŞ üçün Bakının gerbinin (bax: dərslik)nisbətən sadə olduğuna görə onu tam şəkildə çəkir. Rəsmi şagirdin qarşısına qoyaraq ona baxaraq çəkməyi tapşırır.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün hərə öz yaşadığı yerin gerbini fikirləşib çəkə bilər.

### **Qiymətləndirmə**

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- Sərhətmə.
- Təsviretmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Gerblərin həyat hadisələrini eks etdirdiyini çətinliklə izah edir.	Gerblərin həyat hadisələrini eks etdirdiyini müəllimin köməyi ilə izah edir.	Gerblərin həyat hadisələrini eks etdirdiyini kiçik səhv'lərlə izah edir.	Gerblərin həyat hadisələrini eks etdirdiyini ətraflı izah edir.
Azərbaycan şəhərlərinin gerblərini xarakterik xüsusiyyətlərinə görə şərh edir.	Gerb və emblemlərin xarakterik xüsusiyyətlərini çətinliklə şərh edir.	Gerb və emblemlərin xarakterik xüsusiyyətlərini fərqləndirir və şərh edir.	Gerb və emblemləri xarakterik xüsusiyyətlərinə görə sərbəst şərh edir.
Gerb və emblemləri qrafika növündə real təsvir edilməsində çətinlik çəkir.	Gerb və emblemlərin qrafika növündə real təsvirində müəllimin köməyindən istifadə edir.	Gerb və emblemləri qrafika növündə real və abstrakt tərzdə təsvir etmək üçün rəssamların yaratdığı nümunələrdən istifadə edir.	Gerb və emblemləri qrafika növündə real və abstrakt tərzdə təsvir edir.

### **Qiymətləndirmə nümunəsi (KSQ №3)**

vəsaitin sonunda verilmişdir.

LAYİH

## — İNCƏSƏNƏT SALNAMƏLƏRİ —

### 19–20. MÜXTƏLİF DÖVR SƏNƏTKARLARININ YARADICILIĞI

#### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzuda əsas tapşırıq – miniatür sənəti, həmin sənətin nümayəndəsi rəssam Sultan Məhəmməd Nizaməddin; qrafika və rəngkarlıq, həmin sahənin rəssamı Qaqrın Qriqori Qriqoryeviç; plakat və plakatçı-rəssam Elmira Şahtaxtinskaya; heykəltəraşlıq və heykəltəraş İbrahim Zeynalov; memarlıq və memar Məsud ibn Davud haqqında şagirdlərin məlumat toplamasıdır.

Müəllim miniatür sənəti haqqında məlumat verəndə (şagirdlər mövzunu sərbəst oxuyur, müəllim isə əlavələr edir) deyə bilər ki, illüstrasiyalarda olduğu kimi, miniatürdə də əlyazmalardakı mətnin məzmunu təsvir edilərdi. Adı əlyazmalarda rəssam kompozisiyanı birbaşa səhifədə – qara və ya qırmızı karandaşla çəkib rəngləyərdi. Bahalı və təmtəraqlı əlyazmaların tərtibatı isə fərqli olardı: xəttat miniatür üçün nəzərdə tutulan səhifəni boş saxlayar, rəssam isə bu səhifəyə hazır miniatürü yapışdırardı. Bir sözlə, *miniatür bədii əsərlərə çəkilmiş kiçikölçülü rəngli rəsmlərdir*. Şagirdlər Sultan Məhəmməd haqqında dərslikdən məlumatlana bilərlər. Onların çətin qavradıqları hissələr haqqında müəllim əlavə məlumat verməlidir.

Qrafika və rəngkarlıqla tanış olan şagird, ilk növbədə, qrafikanın əsasən ağ və qara rəsmlərdən (hərədən bəzi rənglərin istifadəsi mümkündür) ibarət olduğunu bilməlidir. Q.Qaqrın haqqında dərslikdə məlumat vardır. Plakat qrafikası təsviri incəsənətin ən yayılmış növüdür. Mətnlə müşayiət olunan yiğcam, nəzəri ilk baxışdan cəlb edən, böyük formatlı təsvirdir. Plakat əsasən məlumat və ya təbliğat xarakteri daşıyır. Plakatçı-rəssam E.Şahtaxtinskaya haqqında dərslikdə məlumat verilmişdir. Şagird onu interaktiv şəkildə oxuya bilər.

Heykəltəraşlıqda, adətən, möhkəm materiallardan (daş, mərmər, qranit, ağac, metal, bəzən də gil, terrakot, mayolika, fayans və s.) istifadə olunur. Müəllim şagirdlərə dairəvi və ya relyefli heykəl haqqında məlumat verir. Şagird onların fərqini mənimseməlidir. Müəllim qeyd edə bilər ki, *dairəvi heykələ hər tərəfdən, relyefli heykələ isə üç tərəfdən baxmaq olar*. Heykəltəraş İ.Zeynalov haqqında dərslikdə maraqlı məlumatlar verilmişdir.

Müəllim qeyd edir ki, *memarlıq – inşa etmək incəsənətidir*. Memarlıq əsərləri – binalar, memarlıq ansamblları həm də açıq məkanı qaydaya salan tikililərdir (monumentlər, sahilyani tikililər). Memarlıq – zamanın, xalqın tarixi salnamasıdır. Qız qalası haqqında danışaraq şagirdləri dialoqa cəlb etmək olar. Uşaqlar Memar Məsud ibn Davud haqqında dərslikdən məlumat toplayacaqlar. Bu sənətkarları öyrənmək üçün ziqzaq üsulundan istifadə etmək olar.

#### Praktik tapşırıq

Şagirdlər – *miniatür, qrafika və rəngkarlıq, plakat, heykəltəraşlıq, memarlıq* sözləri yazılmış kiçik vərəqlərlə “doğma” qruplara ayrılır. Müəllim onların bu sözlər haqqında nə bildiklərini soruşur. Sonra onları “ekspert” qruplara ayırrı. 1-ci “ekspert” qrupu miniatür, 2-ci “ekspert” qrupu qrafika və rəngkarlıq, 3-cü “ekspert” qrupu plakat, 4-cü “ekspert” qrupu heykəltəraşlıq, 5-ci “ekspert” qrupu isə memarlıq haqqında dərslikdə olan məlumatı öyrənir. Sonra “doğma” qruplara qayıdır öyrəndiklərini yoldaşlarına danışırlar. Nəticədə, hər “doğma” qrup bütün mövzu haqqında məlumat toplayır və öyrəndiklərini təqdim edir.

**Dərsə 2 saat ayrılib.** 2-ci saatda 1-ci “doğma” qrup miniatür, 2-ci “doğma” qrup qrafika və rəngkarlıq, 3-cü “doğma” qrup plakat nümunəsi çəkir, 4-cü

“doğma” qrup plastilindən heykəl yapır, 5-ci “doğma” qrup isə memarlıq haqqında rəsm çəkir.

**DT. XQEÖŞ-i 4-cü qrupda əyləşdirmək olar. Plastilinlə iş həmin şagird üçün daha əlverişli olduğuna görə, ona istədiyi əşyani və insan figurunu**

**yapmaq tapşırılır; məsələn, meyvəqabı və içində meyvələr.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün dərslikdə olan rəssamlar haqqında əlavə məlumat toplayırlar.

### Qiymətləndirmə

**Qiymətləndirmə meyarları:**

- Sərhətmə.
- Müxtəlif təsvir vasitələrindən istifadətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Azərbaycan və dünyanın görkəmli təsviri incasənət nümayəndələri Məsud İbn Davud, Sultan Məhəmməd, E.Şah taxtinskaya, İ.Zeynalov, Q.Qa- qarin və onların ən məşhur əsərləri haqqında məlumatları qarşılaşq və səhvvlərlə şərh edir.	Azərbaycan və dünyanın görkəmli təsviri incasənət nümayəndələri Məsud İbn Davud, Sultan Məhəmməd, E.Şah taxtinskaya, İ.Zeynalov, Q.Qa- qarin və onların verilmiş əsərlərini çətinliklə şərh edir.	Azərbaycan və dünyanın görkəmli təsviri incasənət nümayəndələri Məsud İbn Davud, Sultan Məhəmməd, E.Şah taxtinskaya, İ.Zeynalov, Q.Qa- qarin və onların ən məşhur əsərlərini seçərkən şərh edir.	Azərbaycan və dünyanın görkəmli təsviri incasənət nümayəndələri Məsud İbn Davud, Sultan Məhəmməd, E.Şah taxtinskaya, İ.Zeynalov, Q.Qa- qarin və onların əsərləri haqqında məlumatları fərqləndirərək şərh edir.
Təsviri sənətin qra- fika, rəngkarlıq, heykəltəraşlıq növlərinin xarakterik xüsusiyyətlərini şərh edən zaman səhvvlərə yol verir.	Təsviri sənətin qra- fika, rəngkarlıq, heykəltəraşlıq növlərinin xarakterik xüsusiyyətlərini çətinliklə şərh edir.	Təsviri sənətin qra- fika, rəngkarlıq, heykəltəraşlıq növlərinin xarakterik xüsusiyyətlərini qısa şərh edir.	Təsviri sənətin qra- fika, rəngkarlıq, heykəltəraşlıq növlərinin xarakterik xüsusiyyətlərini ətraflı şərh edir.
Təsviri sənət növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini məntiqsiz izah edir.	Təsviri sənət növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Təsviri sənət növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini lakonik izah edir.	Təsviri sənət növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini ətraflı izah edir. .

**LAYİH**



# MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT

## 21. MÜASİR İNCƏSƏNƏT SƏRGİSİ

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Müəllimin əsas tapşırığı şagirdlərin təfəkküründə müasir dekorativ-tətbiqi sənətinin çoxşaxəli təzahürünün olmasını formalasdırmaqdır.

Müəllim şagirdlərlə söhbət zamanı dialoq yaratmaqla aşağıdakı suallara toxuna biler: *bədii obrazın yaranmasında materialın rolü; müasir dekorativ sərgi incəsənətinin yaşdan asılı olaraq estetik funksiyaları; praktikada istifadə etdiyimiz əşyanın obrazlı əşyaya, ideyalı əşyaya, metaforik əşyaya keçidi; formasına görə müxtəlif əşyaların birləşməsi – ansambl yaratması; xalq ustası və dekorativ-tətbiqi sənətin müasir rəssami: yaradıcılıqda onları nə yaxınlaşdırır və onlar arasında fərq nədədir; forma, həcm, xətt, rəng, fəza və s. incəsənətin vasitələridir. Onlar dekorativ kompozisiya yaradır. Dərslikdəki illüstrativ materiallarla işlədikdə şagirdlərin diqqətini illüstrativ materialın adına yönəltmək lazımdır. Ad məzmunu dərk etmək üçün müəyyən işarə verir. Bu da obrazi başa düşməyə kömək edir.*

Sərgi haqqında şagirdlərə məlumat vermək məsləhətdir. *Sərgi fəaliyyəti – rəssamin inadıl, gərgin əməyi nəticəsində yaratdığı müəllif işidir.* Kütləvi istehsalat məhsullarından fərqli olaraq, müəllif işi təkrarolunmazdır. Onlar müəllifin yaradıcı simasını qoruyaraq, sanki sənətkar şəxsiyyətinin davamçısı olur. Müasir incəsənət muzeyi müasir dövrün incəsənət əsərini təqdim edən incəsənət dünyasıdır. Ekspozisiyaların bir hissəsi milli rəssamlıq sənətinin tamamilə başqa bir istiqamətini özündə əks etdirir. Mövzu öyrənilən zaman muzeydə əsərləri nümayiş edilən rəssamlar haqqında danışmaq lazımdır. Müasir peşəkar rəssami xalq sənətkarından fərqləndirən xüsusiyyətlər haqqında müzakirə aparmaq məqsədə uyğundur. Şagirdlər mətni *fasılərlə oxu* üsulundan istifadə edib oxusalar, məzmun daha yaxşı açılar. İQS-dən də istifadə etmək olar.

### Praktik tapşırıq

Mövzunun mənimsenilməsinə 2 saat vaxt ayrılmışdır.

1) 1-ci tədris saatında tədqiqatın aparılması zamanı nəzəri məlumatın öyrənilməsi məsləhətdir. 2-ci dərsdə isə tədqiqatın aparılmasının 2-ci mərhəlesi – praktik tapşırıq, sonra isə dərsin ardıcıl olaraq digər mərhələlərinin aparılması məqsədəməvafiq sayılır.

2) Müəllim 2-ci tədris saatında şagirdləri yaşadıqları ərazidə yerləşən muzeylərlə, oradakı ekspozisiyalarla tanış edə bilər. Bu tanışlığı virtual olaraq

LƏZİH

elektron resurslardan istifadə etməklə sinif şəraitində də həyata keçirmək mümkündür.

Müəllim praktiki iş zamanı şagirdləri qruplara ayırır. Onlara müasir muzeyin ekspozisiyasını təsvir etməyi tapşırır. Əvvəlcə onun interyerini, sonra orada “yerləşəcək” əsərləri çəkməyi məsləhət görür. Bunların arasına müasir dekorativ-tətbiqi sənət nümunələrindən bəzilərini daxil edir.

**DT. XQEOŞ istədiyi rəsmi çəkə bilər. Bunun üçün müəllim hər hansı bir müasir dekorativ-tətbiqi sənət nümunəsini onun qarşısına qoyaraq izah etməsi məqsədə uyğundur. Bunun üçün dərslikdə verilmiş lalə güllərinin təsvirlərindən də istifadə oluna bilər.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün müasir tərzdə olan təsvir yaradırlar.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- Izahetmə.
- Təsviretmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.
- Ayırma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sərgi və muzeydə nümayiş olunan əsərlərin həyat hadisələrini əks etdiriyini çətinliklə izah edir.	Sərgi və muzeydə nümayiş olunan əsərlərin həyat hadisələrini əks etdiriyini bəsit izah edir.	Sərgi və muzeydə nümayiş olunan əsərlərin həyat hadisələrini əks etdiriyini ve-rilmış suallar əsasında izah edir.	Sərgi və muzeydə nümayiş olunan əsərlərin həyat hadisələrini əks etdiriyini ətraflı izah edir.
Müasir muzeyin qrafika, rəngkarlıq növlərində real təsvir edilməsində çətinlik çəkir.	Müasir muzeyin qrafika, rəngkarlıq növlərində real təsvirində müəllimin köməyindən istifadə edir.	Müasir muzeyi qrafika, rəngkarlıq növlərində real və abstrakt tərzdə təsvir etmək üçün rəssamların yaratdığı nümunələrdən istifadə edir.	Müasir muzeyi qrafika, rəngkarlıq növlərində real və abstrakt tərzdə təsvir edir.
Müasir muzeyin real və abstrakt təsvirində sulu boyalar, rəngli karandaşlardan istifadə edən zaman rəng seçimində səhvlerə yol verir.	Müasir muzeyin real və abstrakt təsvirində sulu boyalar, rəngli karandaşlardan səliqəsiz istifadə edir.	Müasir muzeyin real və abstrakt təsvirində sulu boyalar, rəngli karandaşlardan istifadə qaydalardını bildiyini nümayiş etdirir.	Müasir muzeyin real və abstrakt təsvirində sulu boyalar, rəngli karandaşlardan məqsədyönlü istifadə edir.
Təsviri sənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Təsviri sənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini müəllimin köməyi ilə izah edir.	Təsviri sənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini suallar əsasında izah edir.	Təsviri sənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini izah edir.

## 22. KERAMİKA

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Müəllim mövzuya diqqət yetirərək, keramika və onun növləri haqqında şagirdlərə məlumat verə bilər. Oxu prosesində –müzakirə və ya fasılərlə oyu üsullarından istifadə etmək olar; müəllim şagirdlərə izah edə bilər ki, keramika – rəngli gildən hazırlanan və xüsusi sobalarda bişirilən məmulatlardır. Çini (farfor) və saxsı (fayans) məmulat isə zərif ağ gildən hazırlanır.

**Keramika məmulatları.** Keramika məmulatları olduqca müxtəlifdir, forma, dekor və səthinin xüsusiyyətinə görə fərqlənir. Səbada “bişirilən”, səthinə şirə və ya qeyri-səffaf mina çəkərən parlaq və yarıqlı görünən dulus məmulatı **mayolika – kaşı** adlanır. Dərslikdə verilən aşağıdakı məlumatları şagirdlərə izah etmək məsləhətdir: **keramika, mayolika, terrakota, çini, saxsı** (şagirdlərin həmin terminləri dərslikdən oxuyub müzakirə etməsinə baxma-yaraq, əlavə izahata ehtiyac olur).

Şagirdlər bunu mənimsədikdən sonra müəllim müxtəlif keramik qabların şəkillərini və ya slaytlarını göstərə bilər. Şagirdlər həmin qabların mayolika, terrakota, çini, saxsı olduğunu müəyyənləşdirə bilər.



Mayolika



Çini (farfor)



Terrakota



Saxsı (fayans)

### Praktik tapşırıq

Müəllim şagirdlərlə həm cütlərlə, həm də qrupda fəaliyyət apara bilər. Ağ və ya qırmızı gil, plastilindən **mayolika və terrakota** məmulatlarını düzəltməyi tapşırır. Xalq sənətinin qədim obrazlarını qeyri-adi müasir formalarda göstərməyi məsləhət görür. Bu əşyalardan həm də bütöv kompozisiya — ansambl yaratmaq olar. Məmulatın rəngini də müəyyən etməyi unutmamağı xatırladır. Müəllim qeyd edir ki, düzəldikləri “əsər”in üzərini quaşla bəzəsələr, özlərini əsl **mayolika sənətkarı** kimi göstərmiş olarlar.

**DT. XQEÖŞ-ə plastilindən fincan düzəltmək tapşırıla bilər. Müəllim saxsı qabın rəngini quaş boyalarını qarışdırmaqla əldə edir. Həmin boyan ilə şagirdə fincanı rəngləməyi tapşırı bilər.**

Şagirdlərin sərbəst işi zamanı partalar arasında gəzib məsləhətlər vermək olar. İşlərini bitirdikdən sonra yazı lövhəsinin qarşısına düzə bilərlər. Bu zaman müzakirənin yaranması üçün “Qalereya gəzintisi” və ya təriflər, suallar və təkliflər üsullarından birini seçmək məsləhətdir. Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün plastilindən “Çay dəsti” kompoziyasını düzəldə bilərlər.

### Qiymətləndirmə

**Qiymətləndirmə meyarları:**

- Şərhetmə.
- Təsviretmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.
- Izahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Keramikanı xarakterik xüsusiyyətlərinə görə səthi şərh edir.	Keramika məmulatlarında forma, dekor, rəng və səthinin xüsusiyyətlərini tanıyaraq şərh edir.	Keramika məmulatlarını forma, dekor, rəng və səthinin xüsusiyyətinə görə fərqləndirərək şərh edir.	Keramikanı xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.
Qabların heykəltəraşlıq növündə real təsvir edilməsində çətinlik çəkir.	Qabların heykəltəraşlıq növündə real təsvirində müəllimin köməyindən istifadə edir.	Qabları heykəltəraşlıq növündə real və abstrakt tərzdə təsvir etmək üçün sənətkarların yaratdığı nümunalardan istifadə edir.	Qabları heykəltəraşlıq növündə real və abstrakt tərzdə təsvir edir.
Qabların real və abstrakt təsvirində plastilin və ya gildən istifadə edən zaman yalnız ümumi formanı göstərə bilir.	Qabların real və abstrakt təsvirində plastilin və ya gildən saliqəsiz istifadə edir.	Qabların real və abstrakt təsvirində plastilin və ya gildən nümunalara baxaraq istifadə edir.	Qabların real və abstrakt təsvirində plastilin və ya gildən sərbəst istifadə edir.
Keramika məmulatlarının milli üslubi cəhətlərini estetik imkanlarına görə çətinliklə izah edir.	Keramika məmulatlarının milli üslubi cəhətlərini estetik imkanlarına görə zəif izah edir.	Keramika məmulatlarının milli üslubi cəhətlərini estetik imkanlarına görə suallar əsasında izah edir.	Keramika məmulatlarının milli üslubi cəhətlərini estetik imkanlarına görə sərbəst izah edir.

## 23. BƏDİİ ŞÜŞƏ

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Müəllim bu mövzuda danışarkən yeni formalardan istifadə edən müasir şüşə, boyakarlıq, heykəltəraşlıq əsərləri kimi rəssamın fərdiliyini, onun ideya və dövrünün əqidəsini ifadə etməyə qadırılıyını qeyd etməlidir.

Əyanılıyin olması daha məsləhətdir. Şagird əyani olaraq şüşə qablar və ya əşyaları gördükdə onun estetik hissini oyatmaq olar.

Həm formanının, həm da rənglərin gözəlliyini qabartmaq məqsədəuyğundur. İşıq şüşə üzərinə düşərkən, o sanki canlanır, onun sırlı dərinliyini işıqlandıraraq əsl "cavahirata" çevirir. Şuşə ilə işləyən rəssamın işi son dərəcə mürəkkəbdir. Bu iş yüksək məharət, bacarıq, eyni zamanda kövrek və möhkəm, şəffaf və rənglərlə zəngin materialı hiss etmək tələb edir.

"Hut şüşəsi" ifadəsini şagird anlamalıdır. **Hut şüşəsi** — ("hut" alman sözüdür) "şüşəfürmə emalatxanası" deməkdir. Hut alətləri bunlardır: şüşəfürən boru, qaynar şüşəni kəsmək üçün qayçı və kəlbətinlər, maqqaslar, şüşəyə forma-dekorverici yarma alətləri.

Müəllim şagirdlərə mətni İQS və ya fasılələrlə oxu üsulundan istifadə edib öyrədə bilər.

### Praktik tapşırıq

LAYIHƏ

Sağirdlərin informativ-kommunikativ bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə praktiki işi qruplarla təşkil etmək məqsədə uyğundur. Qruplara müxtəlif formalı şüşə məmulatı çəkmək tapşırılır. Bu, fiqur və ya qab ola bilar. Müəllim qeyd ki, onlardan tək və ya ümumi kompozisiya — ansambl yarada bilərlər. Məmulatın bədii şüşədən olduğunu göstərmək üçün rənglərdən istifadə etmək məsləhət görülür. Onun dekoruna da xüsusi diqqət yetirilsə, daha güzoxşayan olar.

Rəsm zamanı kompozisiya qaydalarına əməl etmək vacibdir. Elə etmək lazımdır ki, çəkdikləri qab və ya qablardan ibarət ansambl vərəqin ortasında, normal ölçülərdə olsun. Kompozisiya düzgün qurulmadıqda rəsm tamaşaçıların gözünü oxşamır. Bundan başqa, rəng seçimlərində də diqqətli olmaq lazımdır. Yumşaq kolorit yaratmaq istəyərkən rəng tonu yaxın olan boyallardan istifadə etmək məsləhətdir. Sərt koloritdə isə əksinə, kontrast rənglərlə işləmək lazımdır.

**DT. XQEÖŞ dərslikdə verilən ən sadə qabı çəkib rəngləyə bilər.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün plastilin və ya gildən “qab ansamblı” yaratmaq daha məsləhətdir.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- **Şərhətmə.**
- Müxtəlif təsvir vasitələrindən istifadətmə.
- Tərtibat və dizayn bacarıqları nümayişetdirmə.
- **İzahetmə.**

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bədii şüşəni xarakterik xüsusiyyətlərinə görə səthi şərh edir.	Bədii şüşə məmulatlarını forma, dekor və rənginə görə tanıyaraq şərh edir.	Bədii şüşə məmulatlarını forma, dekor və rənginə görə fərqləndirərək şərh edir.	Bədii şüşə məmulatını xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.
Bədii şüşə məmulatının real və abstract təsvirində sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Bədii şüşə məmulatının real və abstract təsvirində sulu boyadan səliqəsiz istifadə edir.	Bədii şüşə məmulatının real və abstract təsvirində sulu boyadan nümunələr əsasında istifadə edir.	Bədii şüşə məmulatının real və abstract təsvirində sulu boyadan sərbəst istifadə edir.
Bədii şüşə məmulatının təsviri üzərində tərtibat və dizayn bacarıqlarını çətinliklə nümayiş etdirir.	Bədii şüşə məmulatının təsviri üzərində sadə bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nümayişində səhv'lərə yol verir.	Bədii şüşə məmulatının təsviri üzərində tərtibat və bəsiz dizayn bacarıq-ları nümayiş etdirir.	Bədii şüşə məmulatının təsviri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

Bədii şüşə məməlatının milli üslubi cəhətlərini estetik imkanlarına görə çətinliklə izah edir.	Bədii şüşə məməlatının milli üslubi cəhətlərini estetik imkanlarına görə müəllimin köməyi ilə izah edir.	Bədii şüşə məməlatının milli üslubi cəhətlərini estetik imkanlarına görə nümunələr əsasında izah edir.
--	--	--

### Qiymətləndirmə nümunəsi (KSQ №4)

vəsaitin sonunda verilmişdir.

## 24. BƏDİİ METAL — DÖYMƏ VƏ TÖKMƏ

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzuda, əsasən, bədii metalın dekorativ-tətbiqi sənət əsəri kimi mahiyyəti və dəmirin emal etmə üsulları – bədii döymə və tökmə haqqında məlumat verilir. Şagirdlər anlayır ki, müasir rəssam **metal** kimi “çətin” materialdan da əsərlər yaradır. O, bədii döymə, tökmə, naxışbasma, qaynaq kimi müxtəlif texnika və onun emal etmə üsullarından istifadə edir.

Şagirdlərə bədii metalın texnikaları aydın olmalıdır. Onlar dərk etməlidirlər ki, metal məmulat iki texnika vasitəsilə hazırlanır. **Bədii döymə** üsulundan istifadə edən rəssam, təxəyyülündə canlanan obrazı çox zaman öz əlləri ilə yaratmalı olur. Digər texnika – **bədii tökmə üsuludur**. Əridilmiş kütlə xüsusi qəlibə tökülür, orada soyuyaraq gələcək məmulatın formasını alır. Şagirdlər mövzunu oxuyub mənimsdikdən sonra müəllim döymə və tökmə texnikasında olan metal təsvirlərindən nümunələr göstərsə, yaxşı olar. Şagird döymə ilə tökmə texnikasını qarışdırılmamalıdır. Döymə texnikası ilə yaranan işlər o qədər də kütləli olmur. Tökmedə isə bunun əksi olur.

### Praktik tapşırıq

Şagirdlərə çox reproduksiya göstərdikdə, onlarda metal əşyalar haqqında müəyyən təsəvvür yaranır. Onları qruplarla və ya cütlik şəklində çalışdırmaq mümkündür. Müəllim tapşırır ki, plastilin və gilin plastik xüsusiyyətlərindən istifadə edərək qeyri-adi dekorativ formalı dəmir məmulatın eskizini düzəltsinlər. Məmulatı hazırladıqdan sonra dəmirin hansı işləmə texnikası ilə işləniləcəyi müəyyən edilir: “*bədii döymə*” və ya “*bədii metaltökmə*”. Qrup və ya cütlərin işlərinin təqdim olunaraq müzakirə edilməsi məsləhətdir. Şagirdlər iş haqqında bir-birinə suallar verərək, müsbət və çatışmayan cəhətləri müzakirə edə bilərlər.

**DT. XQEOS plastilindən balıq və ya pişik fiquru düzəldə bilər.**

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün plastilindən və ya gildən süjetli yapma yaratmaq daha məsləhətdir.

### Qiymətləndirmə

Qiymətləndirmə meyarları:

LAYIHƏ

- İzahetmə.
- Şərhetmə.
- Təsvirtetmə.
- Müxtəlif təsvir vasitələrindən istifadətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Metaldan heykəl-lərin hayat hadisə-lərini eks etdirdiyini çə-tinliklə izah edir.	Metaldan heykəl-lərin hayat hadisə-lərini eks etdirdiyini bəsit izah edir.	Metaldan heykəl-lərin hayat hadisə-lərini eks etdirdiyini veril-miş suallar əsasında izah edir.	Metaldan heykəl-lərin hayat hadisə-lərini eks etdirdiyini ətraflı izah edir.
Təsviri sənətin növlərindən hey-kəltərəşlığın xarakterik xü-sususiyətlərini səthi şərh edir.	Dəmirin emaletmə üsulları olan bədii döymə və tökməni xarakterik xüsusiyətlərinə görə tanıyaraq şərh edir.	Dəmirin emaletmə üsulları olan bədii döymə və tökməni xarakterik xüsusiyətlərinə görə fərqlən-dırərək şərh edir.	Təsviri sənətin növlərindən hey-kəltərəşlığın xarakterik xü-sususiyətlərini ətraflı şərh edir.
Bədii metaldan olan məmulat nü-munəsinin real təsvir edilməsində çətinlik çəkir.	Bədii metaldan olan məmulat nü-munəsinin real tərzdə səliqəsiz təsvir edir.	Bədii metaldan olan məmulat nü-munəsinin real və abstrakt tərzdə təsvir etmək üçün rəssamların yarat-dığı nümunələr-dən istifadə edir.	Bədii metaldan olan məmulat nü-munəsinin real və abstrakt tərzdə təsvir edir.
Bədii metaldan məmulatin real və abstrakt təs-virində plastilin və ya gildən mü-əllimin köməyi ilə istifadə edir.	Bədii metaldan məmulatin real və abstrakt təs-virində plastilin və ya gildən sə-liqəsiz istifadə edir.	Bədii metaldan məmulatin real və abstrakt təs-virində plastilin və ya gildən nümunələr əsa-sında istifadə edir.	Bədii metaldan məmulatin real və abstrakt təs-virində plastilin və ya gildən sər-bəst istifadə edir.

## 25. QOBELEN

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzuda, əsasən, şagird qobelenin interyerdəki rolunu, onun hazırlanma texnikası və xüsusiyətlərini mənimseməlidir. Müəllim qeyd edə bilər ki, keramika, şüşə və metal məmulatı kimi qobelen də müasir interyerin tərtibatına xidmət edir. O yalnız divarları bəzəmir, həm də interyerin obrazını yaradır, otaqların əhvali-ruhiyyəsini müəyyən edir.

Qobeleni rəngli saplarla toxuyarkən rəssam poetik duyumu ilə rəng zənginliyi yaradır.

Tək rəngdən deyil, həm də xətt, forma, ritm, fakturadan istifadə edən rəssam məharətlə təbiətin gözəlliyyi və insan əllərinin möcüzəsi haqqında düşüncəsini kompozisiyada eks etdirir. Qobelendə sapların qalınlığı, keyfiyyəti, rəng uyğunluğu, hörgünün naxışı, müxtəlif materialların uyğunluğu rəssam üçün böyük məna kəsb edir.

Süjet və bədii ornamental kompozisiyalarla zəngin əllişi, xovsuz divar xalçası olan **qobelen** dekorativ-tətbiqi sənət növlərindən biridir. Bu bədii əsərlər divarları bəzədiyi üçün, onları *xalça-şəkil də* adlandırırlar.

Müəllim əsas çalışmalıdır ki, şagird **xovlu və xovsuz xalçalar ilə qobelen** arasında fərqi dərk etsin. Bunu da yalnız göstərilən reproduksiyaların köməyilə etmək olar; məsələn, xovlu-xovsuz xalça və qobelenin təsvirləri verilir. Şagirdlər onları fərqləndirməyi bacarmalıdır.

**Xovlu xalça** (üzərində müəyyən qədər iplər olur, süjetli də ola bilər). **Xovsuz xalça** (üzərində müəyyən qədər ip olmur). **Qobelen xalça** (üstü həm xovlu, həm də xovsuz olur, müəyyən süjetə malikdir).

Mövzunu BİBÖ və ya fasılərlə oxu üsulundan istifadə edib oxumaq olar.

### Praktik tapşırıq

Şagirdlər bu mövzunu cütlükdə işləsələr, daha məqsədə uyğundur. Müəllim tapşırı bilər ki, qobelen xalçanın eskizini çəkməyə çalışınlar. Onun məzmunu süjetli kompozisiya ola bilər. Müəllim xatırladır ki, qobelendə xətt, forma, ritm və rəng uyğunluğunu göstərməyi unutmasınlar. Sonda divardan asmaq üçün çərçivənin də düzəldilməsi onu tamamlayardı.

**DT. XQOES-i nəticəsi yüksək olan şagirdin yanında əyləşdirmək lazımdır.** Həmin şagird qobelen xalçanın eskizini çəkir. XQOES isə rəngləmə zamanı onunla birlikdə işləyir.

Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün xalça təsvirini yaratmaq daha məsləhətdir.

### Qiymətləndirmə

Qiymətləndirmə meyarları:

- İzahetmə.
- Şərhətmə.
- Müxtəlif təsvir vasitələrindən istifadətmə.
- Tərtibat və dizayn bacarıqlarını nümayişetdirmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qobelenlə verilən təsvirlərin həyat hadisələrini eks etdirdiyini çətinliklə izah edir.	Qobelenlə verilən təsvirlərin həyat hadisələrini eks etdirdiyini bəsit izah edir.	Qobelenlə verilən təsvirlərin həyat hadisələrini eks etdirdiyini verilmiş suallar əsasında izah edir.	Qobelenlə verilən təsvirlərin həyat hadisələrini eks etdirdiyini ətraflı izah edir.
Dekorativ sənət növü olan xalça-qobeleni xarakterik xüsusiyyətlərinə görə çətinliklə şərh edir.	Dekorativ sənət növü olan xalça-qobeleni xarakterik xüsusiyyətlərinə görə tanıyaraq şərh edir.	Dekorativ sənət növü olan xalça-qobeleni xətt, forma, ritm, rəng uyğunluğuna görə fərqləndirərək şərh edir.	Dekorativ sənət növü olan xalça-qobeleni xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.

Qobelenin real və abstrakt təsvirində sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Qobelenin real və abstrakt təsvirində sulu boyadan səli-qəsiz istifadə edir.	Qobelenin real və abstrakt təsvirində sulu boyadan istifadə qay-dalarını bildiyini nümayiş etdirir.	Qobelenin real və abstrakt təsvirində sulu bo-yadan sər-bəst istifadə edir.
Qobelenin təsviri üzərində sadə tərtibatlar edir.	Qobelenin təsviri üzərində sada bədii tərtibatlar edir, lakin dizayn bacarıqlarının nüma-yışında səhvlərə yol verir.	Qobelenin təsviri üzərində tərtibat və bəsət dizayn bacarıqları nümayiş etdirir.	Qobelenin təsviri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

## 26. ZƏRİF BATİKA

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzuda, əsasən, şagird batikanın növ və xüsusiyyətlərini, əsərlərdə məna, düşüncə və rəngin rolunu mənimseməlidir. Müəllim çalışmalıdır ki, batikanın müsbət cəhətlərini və çatışmazlıqlarını şagird dərk etsin.

**Batika** – parça üzərində *təsvirdir*. Bilavasitə ipək emalı texnologiyası ilə bağlı olan batika Azərbaycan dekorativ-tətbiqi sənətinin daha gənc və müasir növü sayılır. Batika – *kəlağayı* mənasını verir, ipək, pambıq və kətan parçalar üzərində işlənilir.

Müəllim batikanın növləri və akvarel texnikasından fərqi haqqında söhbət etsə, yaxşı olar; məsələn, batika iki cür olur: *qaynar* və *soyuq*. Onu akvareldən fərqləndirən odur ki, akvareldə rənglər bir-birinə qarışır, vərəq istifadə edilir. Soyuq batikada isə təsvir parça üzərinə şüsha borucuqlarla xüsusi maye ilə çekilir. Parçaya hopan maye, sanki *arakəsmə* yaradır və rəngi keçirtmir. Məhz buna görə təsvirin kənar xətləri qapalı olmalıdır ki, rəng ora süzülərək, bir-biri ilə qarışmasın. Soyuq batika üsulunda işlənilən əsərləri nəm yerden uzaq tutmaq lazımdır.

Rəssam təsviri rəngləyərkən parça üçün nəzərdə tutulan xüsusi boyalardan istifadə edir. Onlar akvarel texnikasında olduğu kimi, axıb keçərək bir-birinə qarışır və qeyri-adı rəng ləkələri əmələ gətirir. Bu isə onun akvarellə oxşar cəhətləridir.

**Qaynar batikada** əridilmiş *mum* əvvəlcə parçadakı rəsm üzərinə hopdurulur. Sonra onunla tədricən rəsmə uyğun bütün rənglər “açıqdan tünda” prinsipinə əsasən parça üzərinə vurulur.

Mövzunu öyrənən zaman ya BİBÖ, ya da İQS-dən istifadə etmək olar.

### Praktik tapşırıq

Şagirdlərin informativ-kommunikativ bacarıqlarının inkişaf etdirilməsi məqsədilə praktiki işi qruplarla təşkil etmək məqsədəyğündür. Qruplar vərəq və ya parça üzərində istənilən mövzuya aid kompozisiya yaradır. Batika texnikasında akvarel boyalı flomasterdən istifadə etməklə, əsl müasir dekorativ-tətbiqi sənət əsəri yaratmaq olar. Təsviri əvvəlcə sadə karandaşla çəkir, sonra boyalı rəngləyirlər. Quruduqdan sonra flomasterlə təsvirin kənar xətlərini təmamlayırlar. Müəllim xəbərdarlıq edir ki, rəngli ləkə və xətlərin ritmini göstərsələr, daha yaxşı olar.

LAYIT

**DT. XQEÖŞ-ə dərslikdə “soyuq batika”ya misal göstərilən çiçək rəsmələrini karandaşla çəkmək, sonra isə onu boyalarla rəngləmək tapşırılır. Şagirdə çətin olarsa, müəllim rəsmi tam çəkir və şagird onu rəngləyir.**

Qruplar təqdimat zamanı işlərini müzakirə edir. Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün fərdi şəkildə parça üzərinə akvarellə batika işləyirlər. Qiymətləndirmə zamanı isə qrupları özünü qiymətləndirməsindən istifadə edilə bilər.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- Şərhetmə.
- Müxtəlif təsvir vasitələrindən istifadəetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Batika üsulunda yaradılmış təsvirlərin həyat hadisələrini eks etdiridiyini çətinliklə izah edir.	Batika üsulunda yaradılmış təsvirlərin həyat hadisələrini eks etdiridiyini müəllimin köməyi ilə izah edir.	Batika üsulunda yaradılmış təsvirlərin həyat hadisələrini eks etdiridiyini verilmiş suallar əsasında izah edir.	Batika üsulunda yaradılmış təsvirlərin həyat hadisələrini eks etdiridiyini əhatəli izah edir.
Batikanı xarakterik xüsusiyyətlərinə görə çətinliklə şərh edir.	Batikanı xarakterik xüsusiyyətlərinə görə tanıraq şərh edir.	Qaynar və soyuq batikanı xarakterik xüsusiyyətlərinə görə fərqləndirərək şərh edir.	Batikanı xarakterik xüsusiyyətlərinə görə ətraflı şərh edir.
Parça üzərində real və abstrakt təsvir zamanı sulu boyadan müəllimin köməyi ilə istifadə edir.	Parça üzərində real və abstrakt təsvir zamanı sulu boyadan səliqəsiz istifadə edir.	Parça üzərində real və abstrakt təsvir zamanı sulu boyadan nümunələrə əsaslanaraq istifadə edir.	Parça üzərində real və abstrakt təsvir zamanı sulu boyadan sarbəst istifadə edir.
Batika sənətininin milli üslubi cəhətlərini estetik imkanlarına görə çətinliklə izah edir.	Batika sənətininin milli üslubi cəhətlərini estetik imkanlarına görə müəllimin köməyi ilə izah edir.	Batika sənətininin milli üslubi cəhətlərini estetik imkanlarına görə suallar əsasında izah edir.	Batika sənətininin milli üslubi cəhətlərini estetik imkanlarına görə sərbəst izah edir.

**LAYİH**

## 27. BİZ “SƏNƏTKARIQ”

### Təlim nəticələrinin reallaşdırılmasına dair tövsiyələr

Mövzu şagirdin dekorativ-tətbiqi sənətə aid nələrə nail olduğunu, yaradıcı işlərdən sərgini təşkil etmək üçün nələri bilməyin vacibliyinə həsr olunub. Müəllim bu mövzunu – axırıncı olduğu üçün, Blum taksonomiyasına əsaslanaraq tədris etsə, daha yaxşı olar. Şagirdlərin il ərzində öyrəndikləri bildiklərindən qiymətləndirməyə qədər əhatə olunur.

*BİLİK – eşidildiyi formada informasiyanı təkrar çatdırmaq qabiliyyəti.* Dekorativ-tətbiqi sənətin ən qədim olması ilə yanaşı, eyni zamanda gənc sayıldığını şagirdlərin diqqətinə çatdırın. O, müasir dövrde də insan hayatında, məişətində əvəzolunmazdır. Şagirdlərə il ərzində nə öyrəndiklərinə aid suallar verin. Onlardan aldiğiniz cavablari ümumiləşdirin:

Dərsliyin birinci – “Xalq sənətinin yaradıcılıq mənbəyi” bölməsində dekorativ-tətbiqi sənətin bədii şərtlik, ornamentlərlə zəngin olan obrazlı dilinin xüsusiyyətləri ilə tanış oldun.

“Ulu irlərimiz – xalq geyimləri və Azərbaycan xalçaları” adlanan ikinci bölmədə müasir bədii sənətdə varislik ənənələrinin qorunub saxlanılmasını öyrəndin.

“Dekor – insan, cəmiyyət, zaman” adlanan üçüncü bölmə sənə müxtəlif dövr və xalqlarda dekorativ-tətbiqi sənətin cəmiyyətdəki mövcudluğunun mənasını anlamağa yardımçı oldu.


“Müasir dekorativ-tətbiqi sənət” adlı dördüncü bölmədə müasir sənətin rəngarəngliyi, yaranan əsərlərin müasirliklə uyğunlaşan yeni dili ilə tanışlıq cəmlənmişdir.

*ANLAMA – müəyyən bir fikri öz sözlərinlə və ya hansısa başqa bir yolla yenidən söyləmək bacarığı.*

Müəllim müzakirə apararaq nəticədə deyə bilər ki, əgər sən dekorativ-tətbiqi sənətin yaranması, inkişaf edərək cəmiyyətdə rolu və mənası, müasir sənətin sırları haqqında bilik və bacarıqlara yiyələnmisənsə, demək, bu sahədə sən özünü ƏSL SƏNƏTKAR kimi göstərə bilmisin.

*TƏTBİQ – yenicə öyrənilmiş üsuldan istifadə etməklə yeni bir tapşırığın həlli.* Müəllim şagirdlərlə birlikdə nəticəyə gələ bilər: dərslikdəki biliklərə əsaslanaraq dekorativ-tətbiqi sənətin insanların və sənin həyatında baş verən dəyişikliklərin şahidi oldun. Bilik və bacarıqlarının nəticəsi olan rəsm və dekorativ əşyalar evdə və ya məktəbdə xoş təəssürat yaradaraq, ən başlıcası isə gözəlliyi qiymətləndirməyi bacaran dostların üçün əsl hədiyyə ola bilər. Bu səbəbdən də il ərzində sən və dostlarının yaratdığı əl işlərini, rəsmləri toplamaq, səliqə ilə yerləşdirmək, ətrafdakılara nümayiş etdirmək üçün sərgi təşkil etmək çox yaxşı olardı.

*TƏHLİL – mürəkkəb bir ideyanın səbəb, nəticə və digər tərkib hissələrini tapmaq qabiliyyəti.* Müəllim şagirdlərə izah edə bilər: əvvəlcə yaradıcı işlər üçün məkanı – sinif, dəhliz və ya zal olacağını müəyyənləşdirməli və onların mövzusunu, ölçüsünü dəqiqləşdirməlisən; məsələn, dərslikdəki bölmələr əsasında məktəb divarlarını bəzəyən dekorativ pannolar hazırlaya bilərsən. Yoldaşlarınlı



bunu müzakirə et, hər qrup istədiyi bölmə üzrə panno yarada bilər. Yaradıcılıq prosesi zamanı – ideyanın yaranması və onun həyata keçirilməsi, əməkdaşlıq – ən vacib və məsuliyyətli anlardan sayılır. Yaradacağın dekorativ pannonun uğuru məhz bu amillerdən asılıdır. Burada yerləşdirəcəyin işlər xalq yaradıcılığı və müasir sənətə aid ola bilər. Sərgidəki ekspozisiyalarının yerləşdirilməsində sənət təsvir qaydaları yardımçı olacaq: simmetrik və ya asimmetrik yerləşdirmə, rəsm və əşyaların düzülüşündə kompozisiya qanunları, ümumi rəngin, koloritin təsiri, ekspozisiyanın məzmunu. Ətrafdakı məkan və sərgi arasındaki tarazlığı, işıqlandırma elementlərini nəzərə almaq çox vacibdir.

*SİNTEZ – bir neçə ideyanın vahid yeni ideya halında birləşdirilməsi, köhnə ideyanın yeni variantının yaradılması.* Müəllim fənlərarası əlaqə yaratmaq üçün deyə bilər: sərgini dekorativ-tətbiqi sənətin cəmiyyətdə yeri və rolunu göstərən oyun, viktorina və səhnəciklər hazırlasan, onu şəhər, intellektual və mənali edər. Burada ən çox sevdiyin mövzulara dair təqdimatlar hazırlayaraq slaydlar vəsитəsilə nümayiş etdirə bilərsən. Qrafik redaktorlarda düzəldiyin gerb və emblemləri də unutma. Müasir texnologiyalardan istifadə bacarığın edəcəyin “sərgi” təqdimatını daha da rəngarəng edər. Dərsin sinifdən kənar forması kimi cari və yekun yaradıcı işlərindən ibarət sərgilərin və düzəldiyin qədimi əşyaların ekspozisiyalarının təşkili, dekorativ-tətbiqi sənətə dair məktəb muzeyini qurmaq kimi işlər təqdim edə bilərsən. Bununla da, bir araya gəlmiş məktəb kollektivinin mənəvi mərkəzinin təməlini qoymuş olarsan. Sərgi-bayramın sonunda təsviri incəsənət dərslərində yaratdığı işlərdən qonaqlara hədiyyə də verə bilərsən. Yaxşı olardı ki, incəsənət dərsləri sən və ətrafındakı insanlar arasında əsl ünsiyyət bayramına çevrilisin.

*QİYMƏTLƏNDİRİMƏ – konkret ideyanın, yaxud mənbənin hansısa tezisin izahı üçün tam uyğun göldiyini qiymətləndirmək qabiliyyəti.* Müəllim bu hissədə izah edə bilər: sərgi – hər zaman xoş hadisələr və təəssüratlarla bağlı ünsiyyət bayramı sayılır. Seyrçi qonaqlar yaradıcı işlərdə ifadə olunan fikir və hisləri başa düşməyə çalışır. Sən artıq bilişən ki, incəsənəti seyr etmək – sənin əməyini, daxili aləminin səsini seyr etmək deməkdir. Bu səylər nəticəsində sən və səni əhatə edən insanların həyatı daha rəngarəng və maraqlı olur. Sərgiyə müəllim, valideyn, dostlar və qonaqları da dəvət edə bilərsən. Onlar təəssüratlarını bölüşməklə yanaşı dekorativ-tətbiqi sənətin sırlarını öyrənər, səndən onları maraqlandıran suallara cavab ala bilərlər.

Yaradacağın sərgi – sənin və sinif yoldaşlarının ilboyu gördüyü işin bir növ qiymətləndirilməsi də sayila bilər. Ən əsası odur ki, dekorativ-tətbiqi sənət aləmində sən özünü ƏSL SƏNƏTKAR hiss etməklə öz əllərinlə ətrafında gözəlliliklər yaradır, insanlara sevinc bəxş edir, həyatını bəzəyir və rəngarəng edirsin!

### Praktik tapşırıq

Müəllim şagirdlərə fərdi şəkildə işləyəcəklərini deyə bilər. Məktəbdə sərgi təşkil edilən zaman müəllim önce rəsmləri necə tərtib edəcəklərini izah edir.

Müəllim məktəb interyerindəki sərginin ümumi görünüşü haqqında şagirdlərə məlumat verərsə, usaqlar işlərini daha yaxşı tərtib edərək divardan asa bilərlər.

### Qiymətləndirmə

*Qiymətləndirmə meyarları:*

- İzahetmə.
- Ayırma.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sərgidəki təsvirlərin həyat hadisələrini əks etdirdiyini çətinliklə izah edir.	Sərgidəki təsvirlərin həyat hadisələrini əks etdirdiyini bəsít izah edir.	Sərgidəki təsvirlərin həyat hadisələrini əks etdirdiyini verilmiş suallar əsasında izah edir.	Sərgidəki təsvirlərin həyat hadisələrini əks etdirdiyini geniş izah edir.
Sərgidə müxtəlif təsviri incəsənət növünü əks etdirən əsərlərin milli üslubi cəhətlərini estetik imkanlarına görə çətinliklə izah edir.	Sərgidə müxtəlif təsviri incəsənət növünü əks etdirən əsərlərin milli üslubi cəhətlərini estetik imkanlarına görə kiçik səhvvlərə izah edir.	Sərgidə müxtəlif təsviri incəsənət növünü əks etdirən əsərlərin milli üslubi cəhətlərini estetik imkanlarına görə bəsít izah edir.	Sərgidə müxtəlif təsviri incəsənət növünü əks etdirən əsərlərin milli üslubi cəhətlərini estetik imkanlarına görə sərbəst izah edir.
Sərgidəki ekspoziyalarda müxtəlif təsviri sənət növlərini ayıraq emosional təsir xüsusiyyətlərini çətinliklə izah edir.	Sərgidəki ekspoziyalarda müxtəlif təsviri sənət növlərini ayıraq emosional təsir xüsusiyyətlərini müəllimin köməyi ilə izah edir.	Sərgidəki ekspoziyalarda müxtəlif təsviri sənət növlərini ayıraq emosional təsir xüsusiyyətlərini qısa izah edir.	Sərgidəki ekspoziyalarda müxtəlif təsviri sənət növlərini ayıraq emosional təsir xüsusiyyətlərini sərbəst izah edir.

**Qiymətləndirmə nümunəsi (KSQ №5)**  
vəsaitin sonunda verilmişdir.


LAYİH

## QİYMƏTLƏNDİRMƏ NÜMUNƏLƏRİ

### TƏSVİRİ İNCƏSƏNƏT KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ (KSQ №1)

Adı \_\_\_\_\_ Soyadı \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1.	2.	3.	4.	5.	6.	7.	8.	9.	10.	Cavablar üzrə qiymət
Cavab variantı	a.	a.	a.	a.	a.	a.					.....
	b.	b.	b.	b.	b.	b.					.....
	c.	c.	c.	c.	c.	c.					.....
Yaradıcı tapşırıq meyarları	Haşıyənin kompozisiyası Stilizə formalar Təbiət motivləri Həndəsi motivlər Qədim simvol-naxışlar Rəng həlli										
Ümumi qiymət (cavablar + rəsm)											

1. Dekorativ-tətbiqi sənət yaranmışdır: a. orta əsrlərdə; b. <b>qədim zamanda;</b> c. müasir dövrdə.	2. Dekorativ-tətbiqi sənət növləri bunlardır: a. heykəltəraşlıq, qrafika; b. natürmort, portret; c. <b>ağacoyma, misgərlik.</b>
3. Haşıyə: a. motivdir b. <b>naxış zolağıdır</b> c. naxışdır	4. Tikilinin daxili hissəsi adlanır: a. bina; b. camaxatan;      c. <b>interyer.</b>
5. Qapalı olan kompozisiyanı qeyd et: 	6. Saxsı külçəbasan naxışındaki simvolu müəyyən et: a. bərəkat; b. torpaq; c. <b>Günəş.</b> 
7. Xalq tıkməsinin növünü müəyyən et. Birrəngli siluethli tıkmənin adını dəmələrdə yaz.  <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/>	8. Xalça naxışının adını damalara əsasən qeyd et:  <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> 
9. Qədim məişət əşyası haqqında bildiklərini yaz: <i>Forma və material</i>  Dekor və simvollar _____ Adı və istifadəsi _____	10. Mis dolçanı qədim naxışlarla bəzə və rənglə.  

**Yaradıcı tapşırıq:** Azərbaycan xalçalarında müxtəlif təbiət və həndəsi motivlər mövcuddur. Bu motivlərin əsas elementləri stilizə olunmuş insan, heyvan, qus və bitki təsvirləridir. A4 formatlı rəsm vərəqində təbiət və həndəsi motivlülərlərdən ibarət haşıya fikirləş və çək. Haşıyədə qədim simvolları da əks etdirməyə çalış.

**TƏSVİRİ İNCƏSƏNƏT**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (KSQ №2)**

Adı \_\_\_\_\_ Soyadı \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1.	2.	3.	4.	5.	6.	7.	8.	9.	10.	Cavablar üzrə qiymət
Cavab variantı	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.		.....
	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.		
	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.		
Yaradıcı tapşırıq meyarları	Xovsuz xalça Xalçanın kompozisiyası Xarakterik görünüşü Naxış və xüsusiyyətləri Rəng həlli									Rəsm üzrə qiymət	.....
Ümumi qiymət (cavablar + rəsm)											.....

<b>1. Xovsuz xalçalar bunlardır:</b> a. təkəldüz və gülbətin; b. <b>palaz və sumax;</b> c. damğa və haşıyə.	<b>2. Bu xalçalara “xovlu” deyilir, yəni:</b> a. <b>tüklü;</b> b. tüksüz; c. ornamentli.												
<b>3. Kilimin digər xovsuz xalçalardan fərqi:</b> a. yundur; b. döşəməyə salınır; c. <b>ikiüzlüdür.</b>	<b>4. Şəddənin ənənəvi bəzək süjetini qeyd et:</b> a. <b>dəvə, sarvan;</b> b. kilimgülü, qamğı; c. buynuz, qayçı.												
<b>5. Milli Azərbaycan Tarix Muzeyinin etnoqrafiya fondunda öyrənilir:</b> a. məişət əşyaları; b. <b>xalq və onun tarixi;</b> c. bəzək əşyaları.	<b>6. Qədim maddi mədəniyyət nümunələrini öyrənən elm adlanır:</b> a. etnoqrafiya; b. xronologiya; c. <b>arxeologiya.</b>												
<b>7. Bu xovsuz xalçalar ensiz və uzun olur:</b> a. palaz; b. kilim; c. <b>cecim.</b>	<b>8. Klassik xalçaçılıq məktəbinə aid deyil:</b> a. Quba; b. <b>Səki;</b> c. Şirvan.												
<b>9. Medalyon (göl) hansı xalçaçılıq məktəbinə aiddir?</b> a. <b>Qarabağ;</b> b. Şirvan; c. Quba.	<b>10. Azərbaycanın dekorativ-tətbiqi sənət sahəsinin adını damalara əsasən qeyd et.</b>  <table border="1" style="width: 100%;"><tr><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td><td> </td></tr></table>												
<b>Yaradıcı tapşırıq:</b> A4 formatlı rəsm vərəqində xovsuz xalça növlərinə birincə nümunə çək. Ona xas olan naxışları, rəng həllini, xüsusiyyətləri nəzərə almağı unutma. Xalçanın kompozisiyasının düzgün qurulmasını nəzərə al. Xalçanı səliqəli rənglə.													

LAYİHƏ

**TƏSVİRİ İNCƏSƏNƏT**  
**KİŞİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (KSQ №3)**

Adı \_\_\_\_\_ Soyadı \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1.	2.	3.	4.	5.	6.	7.	8.	9.	10.	Cavablar üzrə qiymət
Cavab variantı	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.	.....
	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.	.....
	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.	.....
Yaradıcı tapşırıq meyarları	Gerbin kompozisiyası Forması Simvollar Rəng həlli Orijinallıq										
Ümumi qiymət (cavablar + rəsm)											
	.....										

1. Heraldika – elm sahəsidir: a. bayraq və nişanlara aid; b. <b>gerb və emblemlərə aid;</b> c. simvol və rənglərə aid.	2. Nəslin ləyaqət rəmzi sayılardı: a. bayraq b. <b>gerb</b> c. xəncər
3. Qalxanlardan heraldik oları qeyd et.  a  b  c 	4. Gerbləri nəyin üzərində təsvir edərdilər? a. <b>qalxanın;</b> b. xəncərin; c. qılıncın.
5. Müqəddəs ilan Qədim Misirdə simvol sayılardı: a. ölümündən sonrakı dirçəliş; b. əbədi həyat; c. <b>hakimiyyət.</b>	6. Qoruyucu göz Qədim Misirdə simvol sayılardı: a. əbədi həyat; b. <b>ölümündən sonrakı dirçəliş;</b> c. hakimiyyət.
7. Qədim Misirdə gözəllik və əbədi həyat simvolu sayılardı: a. qoruyucu göz b. <b>lotos</b> c. müqəddəs ilan	8. Qədim Çində qızıl rəng, əjdaha simvol sayılardı: a. məmurların; b. hərbçilərin; c. <b>imperatorun.</b>
9. Geyimin cəmiyyətdəki rolü: a. bəzək simvolu; b. şan-şöhrət göstəricisi; c. <b>tutduğu yer və mövqə.</b>	10. Qərbi Avropa saray interyeri kralın göstəricisi idti: a. gülərzülü olmağının; b. <b>cah-calallıq, şan-şöhrətinin;</b> c. ailə üzvlərinə olan hörmətinin.
<b>Yaradıcı tapşırıq:</b> Simvolların şərti dilindən istifadə edərək gerb düşün və çək. Onun forması, üzərindəki simvollar çəkəcəyini dəqiqliklə ifadə etsin. Çəkdiyin gerbin orijinal ideyaya malik olduğunu unutma və üzərindəki simvolların izahını qeyd et.	<b>LAYIHƏ</b>

**TƏSVİRİ İNCƏSƏNƏT**  
**KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (KSQ №4)**

Adı \_\_\_\_\_ Soyadı \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1.	2.	3.	4.	5.	6.	7.	8.	9.	10.	Cavablar üzrə qiymət .....
Cavab variantı	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.	Rəsm üzrə qiymət
	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.	
	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.	
Yaradıcı tapşırıq meyarları	Natürmort										Rəsm üzrə qiymət .....
	Kompozisiyاسının qurulması										
	Bədii şüə nümunələri										
	Keramika nümunələri										
	Xarakterik xüsusiyyətləri										
	Rəng həlli										
<b>Ümumi qiymət (cavablar + rəsm)</b>											.....

1. Müasir dekorativ-tətbiqi sənət nümunələri bunlardır:	2. Mayoliika sobada bişirilən hazır məmulatdır:
a. keramika, qobelen, batika; b. heykəltəraşlıq, rəngkarlıq, qrafika; c. natürmort, süjet, portret.	a. misgərlik; b. zərgərlik; c. dulusçuluq.
3. Terrakota məmulatının mənası belədir:	4. Keramika məmulatının hazırlanıldığı material:
a. “bişmiş gil”; b. “qovrulmuş torpaq”; c. “qaynadılmış keramika”.	a. şüə; b. gil; c. metal.
5. Çini qablar gildən hazırlanır:	6. Hüt şüəsi hazırlanır:
a. qırmızı; b. ağ; c. gildən hazırlanmış.	a. əl və üfürmə ilə; b. əl və basma ilə; c. üfürmə və çizma ilə.
7. İncəsənət və digər ictimai nailiyyətlərin insanlar qarşısında nümayiş adlanır:	8. Hansı rəssam öz yaradıcılığında milli geyimlərimizə, etnoqrafiyamıza daha çox yer vermişdir?
a. çıxış b. müsahibə c. sərgi	a. Sultan Məhəmməd; b. Qriqori Qaqrin; c. Elmira Şaxtaxtinskaya.
9. Hansı rəssam öz yaradıcılığında dahi şair N.Gəncəvinin əlyazmalarına miniatürər çəkmüşdi?	10. Əsərin təsviri sənətin hansı növünə aid olduğunu müəyyən et:
a. Sultan Məhəmməd; b. Elmira Şaxtaxtinskaya; c. Qriqori Qaqrin.	a. plakat; b. heykəltəraşlıq; c. memarlıq.
<b>Yaradıcı tapşırıq:</b> A4 formatlı rəsm vərəqində müasir dekorativ-tətbiqi sənət nümunələrindən ibarət natürmort çək. Burada keramika və bədii şüə nümunələri, onlara xas olan rəng həllini, xüsusiyyətləri, dekorunu nəzərə almağı unutma. Natürmortun kompozisiyاسını düzgün qurmağa çalış.	

LƏTİFƏ

**TƏSVİRİ İNCƏSƏNƏT**  
**KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ (KSQ №5)**

Adı \_\_\_\_\_ Soyadı \_\_\_\_\_ Sınıf \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Suallar	1.	2.	3.	4.	5.	6.	7.	8.	9.	10.	Cavablar üzrə qiymət
Cavab variantı	a.	a.	a.	a.	a.	a.	a.	a.	a.		.....
	b.	b.	b.	b.	b.	b.	b.	b.	b.		.....
	c.	c.	c.	c.	c.	c.	c.	c.	c.		.....
Yaradıcı tapşırıq meyarları	Sərgi salonu (interyer)										Rəsm üzrə qiymət
	Batika nümunələri										.....
	Bədii metal nümunələri										.....
	Qobelen nümunələri										.....
	Xarakterik xüsusiyyətlər										.....
	Rəng həlli										.....
<b>Ümumi qiymət (cavablar + rəsm)</b>											.....

1. Müasir dekorativ-tətbiqi sənət sahələrinə aid olmayıarı tap:  a. keramika, qobelen, batika; b. şüsha, metal, oyma c. <b>natürmort, süjet, portret.</b>	2. Bu sənət növü orta əsrlərdə kübarlığın rəmzi sayıldır:  a. bədii metal b. <b>qobelen</b> c. keramika
3. Qobelen nədir?  a. divarı bəzəmək üçün xalça-səkil; b. parça üzərində təsvir; c. bədii metalisləmə üsulu.	4. Batika nədir?  a. divarı bəzəmək üçün bədii xalça; b. <b>parça üzərində təsvir;</b> c. bədii metalisləmə üsulu.
5. Üsullardan hansı bədii metala aiddir?  a. <b>döymə və tökmə;</b> b. oyma və yonma c. yapma və cizma;	6. Batikani yaradarkən, rəssam hansı üç mərhələdən istifadə edir?  a. rəngləmə, qurutma, hopdurma; b. <b>rəsm, hopdurma, rəngləmə;</b> c. rəsm, rəngləmə, hopdurma.
7. Cümlələrdə doğru olmayıarı seç:  a. Batika – dekorativ-tətbiqi sənət növlərindən ən zərifi sayılır; b. <b>Qobelen toxuyan rəssam üçün ən əhəmiyyətli material boyadır;</b> c. Keramik əşyalar vahid kompozisiyada birləşərək, ansambl yaradır.	8. Əsərlərdən hansının müasir qalereyalarda sərgiləndiyini qeyd et:  a b c
9. Məməlütin hansı materialdan hazırlanlığını müəyyənet:  a. <b>metaldan;</b> b. şüşədən; c. keramikadan.	10. Müasir sərgi salonlarında nümayiş etdirilən dekorativ-tətbiqi sənət nümunəsinin adını damalara əsasən tap və qeyd et:  <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/>

**Yaradıcı tapşırıq:** A4 formatlı rəsm vərəqində müasir sərgi salonunun interyerini çək. Burada əsas ekspozisiya – bədii metal, qobelen və batika nümunələri olsun. Onlara xas olan rəng həllini, xüsusiyyətləri, dekorunu nəzərə almağı unutma. İnteryerin kompozisiyasını düzgün qurmağa çalış.

Qeyd: Götəngə doğru cavablar göstərilmişdir.

## TERMINLƏR LÜĞƏTİ

Lügət – dekorativ-tətbiqi sənətdə vacib olan termin və anlayışların izahı üçün tərtib edilmişdir. Termin və anlayışlar verilən fənnin dərs materialına uyğun yerləşdirilmişdir. Terminlər lügəti müəllimlər və şagirdlər üçün kifayət qədər aydın təqdim olunmuşdur. Müəllimin şagirdlərlə dekorativ-tətbiqi sənətə dair ünsiyyətini peşəkar səviyyədə aparması üçün terminologiyadan istifadə etməsi lazımlıdır. Müəllim şagirdlərin (yadda saxlamasından tələb olunduğuundan daha çox) nitqinə xüsusi sözlər daxil etməlidir. Müəllim məşğələlərə hazırlaşarkən lügətə müraciət etməklə, müvafiq termin və anlayışların yorucu axtarışından azad olur və şagirdlərlə dekorativ-tətbiqi sənət haqqında məşğələləri daha peşəkar səviyyədə qurur.

Ayrı-ayrı mürəkkəb anlayışların elmi izahına müəllim yaradıcı yanaşmalıdır: *əsas mahiyətdən uzaqlaşmamaq şərti ilə, şagirdlərin yaş həddində görə anlayışın izahı üçün öz variantını tapmalıdır.*

Lügətə şagirdlərin mənimseməsi üçün vacib sayılan termin və anlayışlar daxil edilmişdir. Dərs zamanı onları yazı lövhəsinə yazmaq, müzakirə zamanı şagirdlərin diqqətini həmin sözlərə cəlb etmək lazımdır. Şagirdlər lügət dəftəri düzəltməli, sözlərin qısa və aydın izahını ora qeyd etməlidirlər. Bu, onların söz ehtiyatının genişlənməsinə, dekorativ-tətbiqi sənətə dair müzakirələrdə daha fəal iştirak etmələrinə zəmin yaradır.

**Tətbiqi sənət** – faydalılıq təyinatından əlavə, bədii-estetik keyfiyyətlərə malik olan məişət əşyalarını yaratma sənəti.

**Dekor** (latın dilində “*decorare*” – bəzəmək deməkdir) – təsvir və ya ornament elementlərinin bəzədiyi əşyaların vəhdəti.

**Dekorativ-tətbiqi sənət** – özünəməxsus dekorativ obrazlılıq və bədii mahiyətə malik olan, eyni zamanda insanın məişət ehtiyaclarını ödəyən incəsənət növü. Bu incəsənət növünə müxtəlif materiallardan (ağacdan, gildən, daşdan, parçalardan, şüşədən, metallardan) hazırlanmış məhsullar daxildir. Dekorativ-tətbiqi sənət insanların gündəlik həyatına daxil olaraq, cəmiyyətin estetik cəhətə təşkil olunmasında vacib rol oynayır. Bu incəsənət növünün təsirinin, bilavasitə olaraq səmərəli məişət xidməti sahələrində yavaş-yavaş azalmasına baxmayaraq, bədii məzmunlu əsərlərin potensialı sayəsində insan mənəviyyatının zənginləşməsində, ətraf mühitdə bədii gözəlliyyin gücləndirilməsində, məişət əşyalarının emal edilməsində insanların sosial davranışlarının tənzimləməsində böyük uğurları vardır.

### XALQ SƏNƏTİNİN YARADICILIQ MƏNBƏYİ

**Xalq sənəti** – əzəldən insanın əmək fəaliyyəti ilə əlaqəli olmuş, eyni zamanda maddi və mənəvi mədəniyyəti təmsil edən, sintez nəticəsində yaranmış incəsənət növlərindən biri. Şifahi poeziyanı, musiqini, xoreoqrafiyanı, teatri özündə birləşdirməklə – xalq incəsənəti, yaradıcı xalq incəsənəti ilə birlikdə vahid mədəniyyəti təşkil edir, yəni göstərilən xalqın bütün mədəniyyət tarixi boyunca xalqın incəsənət sahəsində kollektiv əməyinin nəticəsidir.

**Kəndli incəsənəti** – xalq sənətinin əsas hissəsi. Təbii mühit kəndli incəsənətinin bədii süjetini, kompozisiyasını və koloritini əhəmiyyətli dərəcədə sistemini, nizamını müəyyənləşdirir. Kəndlilə təbiət arasında qarsılıqlı əlaqələr nəsilbənəsil bədii ənənələrin sabitliyinə öz möhürüünü vurur. Kəndli incəsənəti ənənəlik, kollektivçilik və variativlik kimi möhkəm təməllərə əsaslanır. Kəndli incəsənəti insanların məişətində, əmək prosesində, istirahətində bütün həyatları boyu həmişə ayrılmaz olmuşdur.

**Ənənələr** – xalq yaradıcılığında keçmişdən qalma varislik; tarix boyunca toplanaraq nəsildən-nəslə ötürülən ənənələr, vərdişlər.

**Mərasim** – əsrlər uzunu əziz tutulan ənənələrin (mahnılar, dramatik hadisələr, yallılar, falaqmalar, bəzəmələr və s.) şərti simvolik fəaliyyət tərzi. *Mərasim* – cəmiyyətin, ailə-maişət həyatının, təqvimdə mühüm hadisələrin, təsərrüfat fəaliyyətlərini formalasdırır. O, insanlara ünsiyyət yaratmaqda, sosial təcrübələri paylaşmaqda yardımçı vasitədir. Mərasim ayindən fərqli olaraq, davam etmə müddətinə və mərhələlərinin çoxsaylılığına görə daha mürəkkəb quruluşa malikdir.

**Dekorativ-tətbqi sənətin şərtliliyi** – dekorativ kompozisiyaların təsvir elementlərini real nümunələrdən fərqləndirən cəhətlər; rəssam tərəfindən xüsusi üsulla, onun məqsədindən və dekorativ-tətbqi sənətin xüsusiyyətlərindən asılı olaraq, reallıqdan dəyişik bir şəkildə canlandırılması.

**Simvolika** – Fikirləri, anlayışları, ideyaları, dünyagörüşünü simvollarla ifadə etmək.

**Sənət** – insanların yaşamasını təmin edən məşğələ; əl işi, əl əməyi, əl əməyi sənətkarlığı.

**Həyat ağacı** – Yer üzərində əbədi yenilənməni, tükənməyən inkişafı ifadə edən simvol. *Həyat ağacı* – Kainatın üç hissəsini özündə birləşdirən, bütün dünyyanın vahidliyini eks etdirən canlı simvoldur: *səma* – taxt-tacın bərqərar olduğu hissə, *torpaq* – onun gövdəsinin boy atdığı hissə və *kök* – Yeraltı dünya.

**Camaxatan** – sandıq, yorğan-döşək və s. qoymaq üçün evin iç divarında düzəldilən oyuq, boş yer.

**Taxça** – ev əşyası qoymaq üçün divarda açılan oyuq.

**Sandıq** – içərisinə paltar və başqa şeylər qoymaq üçün taxtadan düzəldilmiş, üzəri dəmirlə işlənmiş, açırla açılıb-bağlanan qapaqlı iri uzunsov qutu (keçmişdə üstünə yorğan-döşək də yiğilardı).

**Dolab** – evin divarında düzəldilən rəf, şkaf.

**Dolabça** – kiçik dolab.

**Mucru** – qızıl-gümüş, bəzək əşyaları qoymaq üçün balaca sandıqca.

**Xurcun** – içərisinə əşya qoymaq üçün, adətən, yük və minik heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod parçadan tikilən ikgözlü torba, iri heybə.

**Heybə** – ciyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun.

**Çıraq** – işıqlandırıcı qurğu (lampa, fənər, çılcıraq)

**Avadanlıq** – evə məxsus şeylər, ev əşyaları.

**Cəhrə** – yun əyirmək üçün əl ilə işlədilən ən sadə alət.

**Qırçın** – 1 – paltarda və s.-də qırışiq şəklində naxış; 2 – qabların və s.-nin dövrəsində, kənarlarında diş-diş şəklində bəzək.

**Ornament** – rəssamlıqda, heykəltəraşlıqda, və s.-də: təkrarlanan həndəsi elementlərdən, bitki və heyvan motivlərindən ibarət naxış, bəzək.

**Naxış** – rəng, cizgi və ton kombinasiyasından ibarət şəkil, bəzək.

**Ritm** – bir şeyin (hərəkətin) bu və ya başqa şəkildə növbələnməsi.

**Yapinci** – basılmış keçi yunundan (keçədən) hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim.

**Tuman** – beldən aşağı qadın geyimi və ya qadın paltarının həmin hissəsi.

**Araqçın** – qiymətli parçadan, tirmədən və s.-dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi.

**Arxalıq** – yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar.

**Xalq bədii sənətləri** – yaradıcı təşkilatların kollektiv yaradıcılığı və ticarət əlaqələrinə əsaslanan bədii əməyinin xalq incəsənətində çəmlənmiş forması.

Sənətkarlıqda yaradıcılıq – ənənələrin qayda-qanunları ilə tarazlaşdırılır. Kollektiv yaradıcılıq prosesində texniki üsullar işlənib mənimşənilir, material hərtərəfli öyrənilir, bədii üsullar təkmilləşdirilir, bədii dilin obrazlılığı inkişaf edilir. Sənətlər məişətlə əlaqəli olub, yerli mədəni ənənələri inkişaf etdirir.

**Xalq sənətkarı** – ənənənin daşıyıcısı və bədii xalq mədəniyyət xadimi.

**Oyma sənətkarlığı** – ağac, daş, sümük, metal və s. üzərinə həkk olunan və ya oyulmaqla açılan bəzək, zinət, naxış.

**Misgərlik** – misgər sənəti.

**Misgər** – misdən müxtəlif qablar hazırlayan usta.

**Dulusçuluq** – gildən saxsı qablar hazırlamaq sənəti.

**Xalçaçılıq** – xalça toxuma sənəti.

**Tikmə-bəzəmə sənəti** – parça üzərində rəngbərəng saplarla müxtəlif naxışlar salmaqladan ibarət xalq sənəti.

**Guləbatınla tikmə** – qızıl və ya gümüş tellerdən, yaxud onlara bənzədilən materiallardan qatışıqlı olan saplardan tikmə.

**Qurama sənəti** – xırda-xırda və rəngbərəng parçalardan calanib tikmə sənəti.

**Üsul** – hər hansı işdə tətbiq edilən sistem, qayda, metod.

**Buta** – qönçə, parça üzərində badamabənzər xırda naxış, kiçik gül şəkli.

**Kaşı** – 1 – üzərinə parlaq şirdən naxış çəkilmiş gil çini qab; 2 – Divarların xarici səthinə bəzək üçün vurulan üzü naxışlı çini.

## DEKOR — İNSAN, CƏMİYYƏT, ZAMAN

**Klaft** – fironların və onun əyanlarının zolaqlı baş örtüyü.

**Ureya** – odpuskürən ilan; qədim Misir mifologiyasında padşahların qoruyucu mələyi; şəhər hakimiyyətinin simvolu.

**Tiara** – fironun ikiqat tacı.

**Kalaziris** – misirli kübar qadınların geyimi.

**Lotos** – Qədim Misirdə müqəddəs çiçək – nəsilvermə, məhsuldarlıq, uzun-ömürlülük, ölümsüzlük və əbədi həyatda dirilmə simvolu; həmçinin, saflıq və ruh gözəlliyi rəmzi. Bu simvol Qədim Misirin dekorativ-tətbiqi sənətində mərkəzi yerlərdən birini tutur.

**Skarabey** – Qədim Misirdə müqəddəs böcək. Səadət gətirən simvol sayılıb, hərəkətverici və dərkətmə Günəş gücünün rəmzi idi. Böcəklərin fiquru misirlilərdə möhür və gözmuncuğu kimi işlədildi.

**Əbədilik qayığı** – Qədim Misir mifologiyasında Günəş Tanrısi Ranın əbədilik qayığında gecə və gündüz üzməsi haqqında qədim misirlilərin təsəvvürləri.

**Günəş gözü** – Qədim Misir mifologiyasında simvolik obrazlardan biri. Onun 2 növü vardır: Günəş gözü və Ra gözü. Günəş gözü və ya Ra gözü Günəşlə assosiasiya təşkil edir. Bu simvol dünya üzərində hakimiyyət və əzəmət rəmziidir. O, sağ göz və ya ureya (tac, yaxud Günəş diskı üzərində qabarmış ilan) şəklində təsvir edilir.

**Hora gözü** – Osiris simvolizə edən göz rəmziidir. Hora gözü – sol göz şəklində təsəvvür edirdilər ki, bu da, ölümündən sonrakı həyatı təmsil edir.

**Pektoral** – Qədim Misir incəsənətində düzbucaqlı və ya trapesiyaşəkilli lövhə, dünyasını dəyişən insanın sinəsi üzərinə qoyulardı. Məməyaların vacib və qiymətli rəmzlərindən biridir.

**Anx** (misircə “həyat, çiçəklənmə” deməkdir) – Qədim Misirdə əbədi həyat, dirilmə rəmzi. Xaçəkilli olub üst şüası ilgək formasında, alt şüası uzunsov olardı.

**Əjdaha** – Çin imperatorunun simvolu olub, müdriklik, sülhsevərlik, xeyir-xahlıq bildirir.

**Kostyum** – təkcə geyim deyil, həm də bədii obrazı bildirir. Hər bir dövrə mənsub siniflər, müxtəlif silklərin nümayəndələri, onların peşələri – bu və digər sənət təyinatını göstərən, bədii düşüncə məzmununa malik kostyumları meydana çıxarır. Kostyum, eyni zamanda gündəlik əşyaları, həmcinin incəsənət məhsullarını bildirir. Kostyumin tərkibinə təkcə paltarlar deyil, həm də çəkmələr, baş geyimləri, saç düzümləri (elcəklər, kəmərlər, yelpiklər, zinət əşyaları) daxildir.

**Kamzol** – keçmişdə qısa qolsuz kişi geyimi. Belə geyimləri Avropada XVII–XVIII əsrda geyinirdilər.

**Uzunboğaz çəkmə** – hündür, dizdən yuxarı, atçapma zamanı geyilən çəkmə.

**Mantiya** – üst paltarının üstündən geyinilən pləş formalı, enli geyimdir. Mantiya gəzdirən peşə sahiblərini (alımları, həkimləri, vəkilləri) “*mantiya adamları*” adlandırırdılar.

**Heraldika** – gerbləri tərtib edən, onların təsvirini izah edən, öyrənən elmdir. Şərti ornament incəsənət növlərindən biridir.

**Gerb** – bir dövlətin, şəhərin, nəslin, silkin və s.-nin bayraq, pul, möhür və s. üzərində təsvir olunan fərqləndirmə nişanı.

**Heraldik fiqurlar** – gerbin qalxanında olan qeyri-təsvir simvolları. Onları müəyyən rəngdə olan bir neçə sahəyə ayıırırdılar.

**Qeyri-heraldik gerblər** – təbii təsvir simvolları: insan, heyvan, bitki, müxtəlif təbiət, planet və ulduz hadisələri; yaradıcı: tikintilər, gəmilər, hakimiyyət rəmzləri, məsiət əşyaları, əmək alətləri; fantastik: təpəgöz, əjdaha, əfsanəvi quşlar, varlıqlar və s.

**Deviz** – gerb üzərində qısa kəlam.

**Metallar** – gerbin tərtibatı zamanı istifadə olunan qızıl və gümüş rənglər; daha tez əldə olunan ağ və sarı rənglər.

**Üslub** – müxtəlif tarixi dövrlərə məxsus olan bütün incəsənət növlərində sabit bədii xüsusiyyətlərin vəhdəti.

## MÜASİR DEKORATİV-TƏTBİQİ SƏNƏT

**Sərgi incəsənəti** – peşəkar rəssamların yaradıcı xüsusiyyətlərini daha aydın əks etdirdikləri (nadir, müəllif, bədii) əsərlərinin kütləvi nümayishi.

**Keramika** (dulusçuluq sənəti) – təbii gildən, çini tərkibdən (farfordan) müxtəlif məmulatları yaratma sənəti. Gildən olan məmulatları da, adətən, *keramika* adlandırırlar.

**Mina** (şir) – keramikadan olan məhsulların üzərini örtən nazik, şüşəyə-bənzər qat.

**Terrakota** (italyan dilində – “yandırılmış gil” deməkdir) – üzeri şirə ilə örtülməmiş, rəngli gildən hazırlanan keramika növü.

**Faktura** (latin dilində – istehsal etmə, düzəltmə) – təbii və ya bilərəkdən düzəldilmiş kələ-kötür səth.

**Mövzulu ansambl** (fransız dilində – birlilikdə) – vəhdət, bədii xüsusiyyətlərin ahəngdar cəmi. Bütün mövcud obyektləri və ya mövzuları bitkin qurulusda, vahid şəkildə əlaqələndirir.

**Bədii döymə** – metali qaynar halda çəkic vasitəsilə bədir işləmə; dekorativ-tətbiqi sənətin metalları hazırlama üsullarından biri.

**Bədii tökmə** – əritmə üsulu ilə alınmış metalların müxtəlif formalara tökülməsi ilə hazırlanması sənəti.

***Qobelen*** – yüksək bədii keyfiyyətlərlə əl işi olan divar xalçası.

***Batika*** – əllə işləmə üsulu ilə parçaların naxışlanması texnikası. Batika texnikası soyuq və qaynar olur.

***Eskiz*** – hazırlıq rəsmi.

***Panno*** – məhdudlaşdırılmış səth üzərində dekorativ kompozisiya, yəni divarın, tavanın şəkillə bəzədilmiş səthi.

***Kompozisiya*** – incəsənət əsərlərinin quruluşu və onların hissələri arasında qarşılıqlı əlaqə.

***Əşyanın bədii obrazı*** – rəssam tərəfindən konkret material üzərində həyata keçirilən ideyanın, məzmunun görünən quruluşu, forma və məzmunun vəhdəti.

***Vitraj*** – rəngli şüşələrdən və ya işıq keçirən başqa materiallardan hazırlanmış dekorativ-tətbiqi sənət əsəri; qapıya, pəncərəyə və s.-yə salınan rəngli şüşələrdən düzəldilmiş şəkil və ya naxış.

***Emblem*** (yunanca – “nişan, qabarlıq bəzək”) – hər hansı anlayışı ifadə edən şərti əlamət, nişan, rəmz.

## MƏNBƏLƏR

1. C.Həsənzadə, E.Hacinski. Ayna Uşaq Ensiklopediyası EXXON MMM. İncəsənətin misilsiz sərvəti. Bakı, "Ayna Mətn evi", 1999.
2. Salamzadə Ə.R., Məmmədzadə K. M. "Şəki xanlarının sarayı". Bakı, "Elm", 1986.
3. Rasim Əfəndi. "Azərbaycan incəsənəti". Bakı, "Şərq-Qərb", 2007.
4. Sadıqzadə Ş.H. "Qədim Azərbaycan bəzəkləri". Bakı, "İşiq" nəşriyyatı, 1971.
5. "Altay Hacıyev". Bakı, "İşiq" nəşriyyatı, 1974.
6. Hüseynov M., Bretanitski M., Salamzadə M. "Azərbaycan memarlığı tarixi". Azərbaycan SSRİ Elmlər Akademiyası Memarlıq və İncəsənət institutu. İnşaat, memarlıq və inşaat materialları ədəbiyyatı Dövlət nəşriyyatı, Moskva, 1963.
7. Cəfər Qiyasi. "Nizami dövrü memarlıq abidələri". Bakı, "İşiq" nəşriyyatı, 1991.
8. Lətif Kərimov."Azərbaycan xalçası". Bakı, "Yazıcı ", 1985.
9. Tahir Salakhov. Aurora Art Publishers, Leninqrad, 1980, Printed in Austria.
10. Nadjafov M. "Саттар Бахлулзаде" Живопись. Москва, "Советский художник", 1985.
11. Живопись Азербайджанской ССР. 1960-е годы. Москва, "Советский художник", 1976г. Автор-составитель М.Наджафов.
12. Искусство Советского Азербайджана. Живопись. Графика. Скульптура. Москва, "Советский художник".
13. Преттье М.К. и Капальдо А. "Творчество и выражение", том 2. Москва, "Советский художник", 1985.
14. Лавров А.М. "Школа. Учитель. Искусство" . Москва "Просвещение", 1981.
15. Белютин Э.М. "Основы изобразительной грамоты". Издательство "Советская Россия", Москва-1961.
16. "Изобразительное искусство для детей. Виды и жанры изобразительного искусства". Сокольникова Н.М., Ломов С.П. Книга для семейного чтения и творческого досуга. ACT. Астрель, Москва, 2009.
17. "Цвет и линия". Ю.Аксенов, М.Левидова. Практическое руководство по рисунку и живописи. Москва, "Советский художник", 1976.
18. Роджер Эрб, Стефан Зелевски. "Цвет и свет". Энциклопедия. Издательство "Мир книги", 2007.
19. Ящухин А.П. "Живопись". Москва, "Просвещение", 1985.
20. Кацерман Ж. "Живопись". Рисуй и самовыражайся. Детское справочное бюро. Москва, Издательство ACT. Астрель, 2002.
21. Элвин Крошо, "Акварель" как рисовать, Москва, Издательство ACT. Астрель, 2006.
22. Н.М. Конышева. Наш рукотворный мир. М. 1996
23. Azərbaycan tıkmələri. Albomu tərtib edənlər: M.i.Atakişiyeva, M.Ə.Cəbrayılova, V.M.İslamova,.Moskva. İncəsənət. 1970-ci il.
24. AZERBAIJAN CARPETS. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Şeyx Səfi" Məhdud Mədəniyyət Nazirliyi.s.16
25. Müasir İncəsənət muzeyi. Altay Sadiqzadə. Bakı 2009
26. Bakı Əcəri şəhər. Arxeoloji albom, Bakı -2002, OKA AFSET, s.112
27. Одежда народов СССР, Издательство «Планета», Москва, 1989
28. Qədim Azərbaycan bəzəkləri. Ş.H.Sadiqzadə. "İşiq"nəşriyyatı , Bakı-1971
29. Azərbaycan miniatürləri, Kərim Kərimov, "İşiq", Bakı-1980
30. Əlmira Şahataxinskaya, Советский художник, Москва.1981
31. İbragim Zeynalov. Djamilə Nərvuzova. "İşiq" , Bakı-1981
32. Kseloqrafiya və linoqrafüra, Nərgiz Məmmədova, "Bakı" nəşriyyatı, Bakı-2010, 100 s.
33. Atlas средневековья. История. Традиции. Москва «Премьера», «Астрель», ACT. 2000.
34. [http://azerbaijan.az/portal/index\\_a.html?lang=az](http://azerbaijan.az/portal/index_a.html?lang=az)
35. [http://azerbaijan.az/portal/Nature/General/generallInfo\\_a.html](http://azerbaijan.az/portal/Nature/General/generallInfo_a.html)
36. <http://www.ethnolog.ru/image.php?id=ENGG>
37. <http://www.ethnolog.ru/world-house.php>
38. <http://memorial.aznet.org/centrix3.shtml> (az.görkəmli şəxsiyyətləri)
39. <http://www.adam.az/az.php?category=1>
40. <http://www.azeri.ws/culture/>
41. <http://www.baku-icc-2009.az/content.php?lang=az&page=74>
42. <http://www.ntravel.az/?/ru/objects/13/>
43. [http://www.infoaz.eu/index.php?option=com\\_](http://www.infoaz.eu/index.php?option=com_)

LAYIHƏ  
79 | Müəllim üçün metodik vəsait

## **BURAXILIŞ MƏLUMATLARI**

### **Təsviri incəsənət – 5**

*Ümumtəhsil məktəblərinin 5-cü sinfi üçün  
“Təsviri incəsənət” fənni üzrə dərsliyin (qrif nömrəsi: 2019-032)  
metodik vəsaiti*

#### **Tərtibçi heyət:**

Müəlliflər:

**Yeganə Qələndar qızı Cəlilova  
Kəmalə Əhməd qızı Cəfərzadə**

Nəşriyyat redaktoru

**Kəmalə Abbasova**

Texniki redaktor

**Zeynal İsayev**

Dizayner

**Taleh Məlikov**

Korrektor

**Aqşin Məsimov**

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi: 4,3. Fiziki çap vərəqi həcmi: 5. Formatı: 70×100 1/16.

Kəsimdən sonra ölçüsü: 165×240. Səhifə sayı: 80.

Şriftin adı və ölçüsü: Times New Roman qarnituru 11 pt. Ofset kağızı. Ofset çapı.

Sifariş \_\_\_. Tiraj 8518. Pulsuz. Bakı – 2020.

**Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 08.06.2020**

Nəşriyyat:

**“Bakınəşr”** (Bakı ş., H.Seyidbəyli küç., 30).

Çap məhsulunu istehsal edən:

**“Radius” MMC** (Bakı ş., Binəqədi şössesi, 53).

**LAYİH**